

TEST: 2004#01#Y15#01 500

Test	2004#01#Y15#01 500
Fənn	2004 - İdarəetmə təhlili
Təsviri	[Təsviri]
Müəllif	Hacıyeva A.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	24
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İstehsal proseslərinin avtomatlaşdırılması əmsalı necə hesablanır? (Çəki: 1)

- ☒ avtomatlaşdırılmış istehsal proseslərinin həcmnin işlərin ümumi həcminə nisbəti;
- ☐ avtomatlaşdırılmış istehsal proseslərinin həcmnin məhsulun maya dəyərinə nisbəti;
- ☐ işlərin ümumi həcmnin avtomatlaşdırılmış istehsal proseslərinin həcminə nisbəti;
- ☐ avtomatlaşdırılmış istehsal proseslərinin həcmnin rejim iş vaxtı fonduna nisbəti;
- ☐ avtomatlaşdırılmış istehsal proseslərinin həcmnin əmək məsrəflərinə nisbəti;

Sual: İş növləri üzrə mexanikləşdirilmə əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ işlərin ümumi həcmnin mexaniki yerinə yetirilən işlərin həcminə nisbəti kimi;
- ☐ mexaniki yerinə yetirilən işlərin həcmnin məhsulun maya dəyərinə nisbəti kimi;

- ☒ mexaniki yerinə yetirilən işlərin həcmnin işlərin ümumi həcminə nisbəti kimi;
 - ☐ mexaniki yerinə yetirilən işlərin həcmnin rejim iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ mexaniki yerinə yetirilən işlərin həcmnin əmək məsrəflərinə nisbəti kimi.
-

Sual: İş növləri üzrə avtomatlaşdırma əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ avtomatlaşdırılmış işlərin həcmnin əmək haqqı fonduna nisbəti
 - ☒ avtomatlaşdırılmış işlərin həcmnin işlərin ümumi həcminə nisbəti;
 - ☐ avtomatlaşdırılmış işlərin həcmnin məhsulun maya dəyərinə nisbəti ;
 - ☐ avtomatlaşdırılmış işlərin həcmnin əmək məsrəflərinə nisbəti;
 - ☐ avtomatlaşdırılmış işlərin həcmnin rejim iş vaxtı fonduna nisbəti;
-

Sual: Əməyin mexanikləşdirilməsi əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin rejim vaxtı fonduna nisbəti;
 - ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin təqvim vaxtı fonduna nisbəti;
 - ☒ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin cəmi əmək məsrəflərinə nisbəti;
 - ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin istehsalının həcminə nisbəti;
 - ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin innovasiya xərclərinə nisbəti.
-

Sual: Əməyin avtomatlaşdırılması əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin istehsalının həcminə nisbəti;
 - ☐ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin təqvim vaxtı fonduna nisbəti;
 - ☐ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin rejim vaxtı fonduna nisbəti;
 - ☒ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin cəmi əmək məsrəflərinə nisbəti;
 - ☐ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin innovasiya xərclərinə nisbəti.
-

Sual: İxtisaslaşdırılmış işlər üzrə əmək məsrəflərinin cəminin əmək məsrəflərinə nisbəti hansı əmsalı xarakterizə edir? (Çəki: 1)

- ☒ əməyin ixtisaslaşdırılması əmsalını;
 - ☐ əməktutumu əmsalını;
 - ☐ əməyin kooperasiyalaşdırılması əmsalını;
 - ☐ əməyin texniki silahlanması əmsalını;
 - ☐ əməyin səmərəliliyi əmsalını;
-

Sual: Mexanikləşdirilmiş əməklə təmin olunma əmsalı necə hesablanır? (Çəki: 1)

- ☒ mexaniki əməklə məşğul olan fəhlələrin sayının onların ümumi sayına nisbəti;
 - ☐ heyətin ümumi sayının mexaniki əməklə məşğul olan fəhlələrin sayına nisbəti;
 - ☐ mexaniki işlə məşğul olan fəhlələrin sayının heyətin ümumi sayına nisbəti;
 - ☐ mexaniki işlə məşğul olan fəhlələrin sayının sənaye-istehsal heyətinin sayına nisbəti;
 - ☐ mexaniki işlə məşğul olan fəhlələrin sayının qulluqçuların sayına nisbəti.
-

Sual: İstehsalın avtomatlaşdırılması əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ avtomatik maşın və avadanlıqların dəyərinin məhsul istehsalı həcminə nisbəti;
- ☐ avtomatik maşın və avadanlıqların dəyərinin heyətin sayına nisbəti;
- ☐ avtomatik maşın və avadanlıqların dəyərinin əsas fondların dəyərinə nisbəti;

- ☒ avtomatik maşın və avadanlıqların dəyərinin bütün maşın və avadanlıqların dəyərinə nisbəti;
 - ☐ avtomatik maşın və avadanlıqların dəyərinin innovasiya xərclərinə nisbəti.
-

Sual: Avtomatik maşın və avadanlıqların dəyərinin bütün maşın və avadanlıqların dəyərinə nisbəti xarakterizə edir: (Çəki: 1)

- ☐ istehsalın mexanikləşdirilməsi dərəcəsinə;
 - ☒ istehsalın avtomatlaşdırılması dərəcəsinə;
 - ☐ istehsalın ixtisaslaşdırılması dərəcəsinə;
 - ☐ istehsalın səmərəliliyi dərəcəsinə;
 - ☐ istehsalın əməktutumu dərəcəsinə;
-

Sual: Məmulatın texnoloji proseslərlə təchiz olunması əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ məmulatların ümumi miqdarının nümunəvi texnoloji proseslərlə hazırlanmış məmulatların miqdarına nisbəti;
 - ☒ nümunəvi texnoloji proseslərlə hazırlanan məmulatların miqdarının məmulatların ümumi miqdarına nisbəti ;
 - ☐ bütün əsas texnoloji proseslərin istifadə müddətinin texnoloji proseslərin sayına nisbəti;
 - ☐ yeni tətbiq olunan texnoloji proseslərin miqdarının dövriyyədən çıxarılmış texnoloji proseslərin miqdarına nisbəti;
 - ☐ dövriyyədən çıxarılmış texnoloji proseslərin miqdarının yeni tətbiq olunan texnoloji proseslərin miqdarına nisbəti.
-

Sual: İqtisadi göstəricilərin əsasını təşkil edir: (Çəki: 1)

- ☒ istehsalın təşkilatı – texniki səviyyəsi;
 - ☐ müəssisənin fəaliyyət növü və miqyası;
 - ☐ müəssisəyə aid olduğu sahə;
 - ☐ müəssisə mülkiyyət forması;
 - ☐ müəssisə ixtisaslaşması və təmərküzləşməsi səviyyəsi.
-

Sual: İdaətmənin təşkilatı struktur növləri hansılardır? (Çəki: 1)

- ☒ xətti, funksional, xətti – funksional, matrisa;
 - ☐ daimi, dəyişən, yarımdəyişən, ənənəvi;
 - ☐ perspektiv, operativ, cari, funksional – dəyəri;
 - ☐ təsərrüfatarası, təsərrüfatdaxili, iqtisadi-riyazi;
 - ☐ funksional, dəyişən, cari, təsərrüfatlararası, xətti funksional
-

Sual: Ehtiyatların yaradılması hansı məqsədlə qiymətləndirilir? (Çəki: 1)

- ☒ anbar tikililərinə, dövriyyə vəsaitlərinə tələbatın müəyyən olunması, mal göndərişinin planlaşdırılması və onun icrasına nəzarət;
- ☐ maliyyə resurslarına, məhsul istehsalı həcminə tələbatın müəyyən olunması, məhsul buraxılışı qrafikinə tərtib edilməsi;
- ☐ materiallara, əsas və dövriyyə vəsaitlərinə tələbatın müəyyən edilməsi;
- ☐ material və əmək resurslarını, əsas fondlara tələbatın planlaşdırılması, mal

göndərişi qrafikinin tərtib olunması;

☐ materiallardan istifadənin səmərəliliyinin, ehtiyatların maliyyə nəticələrinə təsirinin müəyyən edilməsi.

Sual: Maddi-texniki təhcizat ilə bağlı hansı amillər istehsalın həcminə təsir göstərir? (Çəki: 1)

- ☒ dövrün əvvəlinə və sonuna anbarda material qalıqları, materialların daxil olması;
 - ☐ dövrün sonuna malqalığının plandan artıqlığı, materialların səmərəsiz istehlakı, maliyyə vəsaitlərinin çatışmazlığı;
 - ☐ dövrün əvvəlinə malqalığının plandan artıqlığı, anbar təsərrüfatından tam istifadə olunmaması, yükləmə – boşaltma maşınlarının çatışmazlığı;
 - ☐ məhsul istehsalı və satışı planının əsaslandırılmaması, anbar təsərrüfatında və material-texniki təhcizat işçilərinin işlərində çatışmazlıqlar;
 - ☐ anbarda material qalıqlarının, anbar tikililərinin, maliyyə vəsaitlərinin, ixtisaslı kadrların çatışmazlığı, materialların qiymətinin dəyişməsi.
-

Sual: Hansı göstərici istehsalın texniki səviyyəsini xarakterizə edir? (Çəki: 1)

- ☐ fondverimi, fondtutumu, fondla silahlanma göstəriciləri, əsas istehsal fondlarının orta illik dəyəri, avadanlıqdan ekstensiv istifadə;
 - ☒ istehsalın mexanikləşdirilməsi, avtomatlaşdırılması, kimyalaşdırılması, kompüterləşdirilməsi göstəriciləri ;
 - ☐ materialtutumu, yanacaqtutumu;
 - ☐ əmək məhsuldarlığı, əmək tutumu, iş vaxtı fondundan istifadənin;
 - ☐ məhsulun həcmi, strukturu, çeşidi, əməyin mexanikləşdirilməsi və fondla silahlanma.
-

Sual: Hansı göstəricilərin dinamikası idarəetmənin səmərəliliyini xarakterizə edir? (Çəki: 1)

- ☐ işçilərin sayı, iş gününün davamiyyəti, fond verimi;
 - ☐ satışın həcmi, mənfəətin həcmi, aktivlərin dövrəni əmsalı;
 - ☒ əmək məhsuldarlığı, fondverimi, material verimi;
 - ☐ məhsulun keyfiyyəti, fondların dəyəri, materialtutumu;
 - ☐ maliyyə sabitliyi, fonverimi, məhsulun maya dəyəri.
-

Sual: Hansı göstərici istehsal resurslarından intensiv istifadəni əks etdirir? (Çəki: 1)

- ☐ məhsulun keyfiyyəti, fondların dəyəri, materialtutumu;
 - ☒ əmək məhsuldarlığı, fondtutumu, materialtutumu;
 - ☐ işçilərin sayı, iş gününün davamiyyəti, fond verimi;
 - ☐ satışın həcmi, mənfəətin həcmi, aktivlərin dövrəni əmsalı;
 - ☐ maliyyə sabitliyi, fonverimi, məhsulun maya dəyəri.
-

Sual: Hansı göstərici istehsal resurslarından səmərəli istifadəni əks etdirir? (Çəki: 1)

- ☐ işçilərin sayı, iş gününün davamiyyəti, fond verimi;
- ☐ satışın həcmi, mənfəətin həcmi, aktivlərin dövrəni əmsalı;
- ☐ məhsulun keyfiyyəti, fondların dəyəri, materialtutumu;
- ☒ əmək məhsuldarlığı, fondverimi, materialverimi;
- ☐ maliyyə sabitliyi, fonverimi, məhsulun maya dəyəri

Sual: Təsərrüfat fəaliyyəti göstəricilərinin əsasını təşkil edir: (Çəki: 1)

- ☐ müəssisənin ixtisaslaşması və mərkəzləşməsi səviyyəsi;
 - ☒ istehsalın texniki-təşkilati səviyyəsi;
 - ☐ müəssisənin fəaliyyətinin növü və miqyası;
 - ☐ müəssisənin mənsub olduğu sahə;
 - ☐ müəssisənin mülkiyyət forması.
-

Sual: İstehsalın səmərəliliyinin yüksəldilməsi ehtiyatlarının təsnifləşdirilməsinin əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐ müxtəlif əlamətlər üzrə iqtisadi təhlilin amillərinin təsnifləşdirilməsi;
 - ☐ iqtisadi təhlilin üsul və qaydalarının təsnifləşdirilməsi;
 - ☒ iqtisadi kateqoriya və göstəriciləri müəyyən edən amillərin təsnifləşdirilməsi;
 - ☐ iqtisadi vəzifələrinin təsnifləşdirilməsi;
 - ☐ iqtisadi təhlilin funksiyalarının təsnifləşdirilməsi;
-

Sual: İdarəetmənin funksiyası kimi təhlilin əsas məqsədi nədir? (Çəki: 1)

- ☐ mühasibat uçotunun aparılması;
 - ☐ analitik cədvəllərin tərtib olunması;
 - ☒ idarəetmə qərarlarının əsaslandırılması;
 - ☐ istehsaldaxili məsələlərinin həlli;
 - ☐ məhsul istehsalı planının icrasının qiymətləndirilməsi.
-

Bölmə: 0102

Ad	0102
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İdarəetmənin səmərəlilik əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ idarəetmə xərclərinin əmtəəlik və ya xalis məhsulun həcminə nisbəti ;
 - ☒ xalis məhsulun həcmnin idarəetmə xərclərinin həcminə nisbəti;
 - ☐ istehsal heyətinin idarəetmə işçilərinin sayına nisbəti;
 - ☐ idarəetmə işçilərinin sayının istehsal heyətinə nisbəti;
 - ☐ əmtəəlik məhsulun is tehsal fondlarının ortaillik dəyərinə nisbəti
-

Sual: Axınlıq əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ məhsulun ümumi həcmnin axın üsulu ilə istehsal olunan məhsulların həcminə nisbəti;
- ☐ əmtəəlik məhsul istehsalının ümumi həcmnin axın üsulu ilə hazırlanan məhsulların həcminə nisbəti;

- ☒ axın üsulu ilə hazırlanan məhsulların həcmnin məcmu əmtəəlik məhsula nisbəti;
 - ☐ axın üsulu ilə istehsal olunan məhsulun həcmnin məhsul satışı üzrə xərclərə nisbəti;
 - ☐ satış xərclərinin axın üsulu ilə istehsal olunan məhsullar üzrə xərclərə nisbəti.
-

Sual: İstehsalın ixtisaslaşması əmsalı necə hesablanır? (Çəki: 1)

- ☒ müəssisə üzrə əsas məhsul buraxılışının istehsalın ümumi həcminə nisbəti;
 - ☐ axın üsulu ilə istehsal olunmuş məhsulların həcmnin istehsalın ümumi həcminə nisbəti;
 - ☐ istehsalın ümumi həcmnin axın üsulu ilə istehsal olunmuş məhsulların həcminə nisbəti;
 - ☐ əmtəəlik məhsulun axın üsulu ilə hazırlanmış məhsulların nisbəti;
 - ☐ ixtisaslaşdırılmış məhsullar üzrə məcmu xərclərin satılmış məhsulların həcminə nisbəti.
 - ☐ əmtəəlik məhsulun axın üsulu ilə hazırlanmış məhsulların nisbəti;
-

Sual: İstehsalın kooperasiyalaşması əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ kooperasiya qaydasında alınmış yarımfabrikatların dəyərinin əmtəəlik məhsulun həcminə nisbəti;
 - ☐ kooperasiya qaydasında əmtəəlik məhsulun maya dəyərinin alınmış yarımfabrikatların dəyərinə nisbəti;
 - ☐ kooperasiya qaydasında alınmış yarımfabrikatların dəyərinin ümumi məhsulun həcminə nisbəti;
 - ☒ kooperasiya qaydasında alınmış yarımfabrikatların dəyərinin əmtəəlik məhsulun maya dəyərinə nisbəti;
 - ☐ ixtisaslaşdırılmış məhsullar üzrə məcmu xərclərin satılmış məhsulların həcminə nisbəti.
-

Sual: Mütənasiblik əmsalı necə hesablanır? (Çəki: 1)

- ☒ avadanlıqların növbəlik əmsalının daha çox yüklənmiş avadanlıqların növbəlik əmsalına nisbəti;
 - ☐ işçilərin sayının böyük növbədə olan işçilərin sayına nisbəti;
 - ☐ böyük növbədə olan işçilərin sayının işçilərin sayına nisbəti;
 - ☐ ümumi vaxt sərfinin avadanlıqların faktiki iş vaxtına nisbəti;
 - ☐ avadanlıqların faktiki iş vaxtının ümumi vaxt sərfinə nisbəti
-

Sual: Növbəlik əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ hesabat dövründə işlənmiş adam-növbələrin məcmu miqdarının ötən dövrdə işlənmiş adam-növbələrin sayına nisbəti kimi;
 - ☒ hesabat dövründə işlənmiş adam-növbələrin məcmu miqdarının ən böyük növbədə işləmiş işçilərin sayına nisbəti kimi;
 - ☐ ən böyük növbədə işləmiş işçilərin sayının hesabat dövründə işlənmiş adam-növbələrin məcmu miqdarına nisbəti kimi;
 - ☐ hesabat dövründə və ötən ildə ən böyük növbədə işləmiş işçilərin sayının nisbəti kimi;
 - ☐ ötən dövrdə işlənmiş adam-növbələrin miqdarının hesabat dövründə işlənmiş adam-növbələrin miqdarına nisbəti kimi;
-

Sual: Avadanlıqların növbəlik əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ işlənmiş dəzgah-növbələrin məcmu miqdarının bütün avadanlıqların miqdarına nisbəti kimi;
 - ☐ bütün avadanlıqların miqdarının işlənmiş dəzgah-növbələrin məcmu miqdarına nisbəti kimi;
 - ☒ işlənmiş dəzgah-növbələrin məcmu miqdarının qurulmuş avadanlıqların miqdarına nisbəti kimi;
 - ☐ işlənmiş dəzgah-növbələrin məcmu miqdarının fəaliyyətdə olan avadanlıqların miqdarına nisbəti kimi;
 - ☐ fəaliyyətdə olan avadanlıqların miqdarının işlənmiş dəzgah-növbələrin məcmu miqdarına nisbəti kimi.
-

Sual: İstehsal proseslərinin elektriklişdirilməsi əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ elektrik mühərriklərinin istehlak etdiyi enerjinin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi;
 - ☒ istehsal prosesində elektrik mühərriklərinin istehlak etdiyi enerjinin istehlak olunmuş məcmu enerjiyə nisbəti kimi;
 - ☐ istehsal olunmuş məhsulun həcmnin istehlak olunmuş enerjinin miqdarına nisbəti kimi;
 - ☐ elektrik mühərriklərinin istehlak etdiyi enerjinin onların sayına nisbəti kimi;
 - ☐ hesabat dövründə və ötən ildə istehlak olunmuş enerjinin miqdarının nisbəti kimi;
-

Sual: Əməyin enerji ilə təmin olunması əmsalı necə hesablanır? (Çəki: 1)

- ☒ istehlak olunmuş enerjinin işçilərin orta illik sayına nisbəti kimi;
 - ☐ işçilərin sayının istehlak olunmuş enerjinin miqdarına nisbəti kimi;
 - ☐ istehlak olunmuş enerjinin əsas istehsalat fəhlələrin sayına nisbəti kimi;
 - ☐ istehsalat fəhlələrin sayının istehlak olunmuş enerjinin miqdarına nisbəti kimi;
 - ☐ istehlak olunmuş enerjinin idarəetmə işçilərinin sayına nisbəti kimi.
-

Sual: İstehsal prosesinin təzələnməsi əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ istismara buraxılmış yeni avadanlıqların dəyərinin ilin əvvəlinə istehsal avadanlıqlarının dəyərinə nisbəti kimi;
 - ☐ ilin sonuna istehsal avadanlıqlarının dəyərinin istismara buraxılmış yeni avadanlıqların dəyərinə nisbəti kimi;
 - ☐ istismara buraxılmış yeni avadanlıqların dəyərinin ilin qurulmuş avadanlıqlarının dəyərinə nisbəti kimi;
 - ☒ istismara buraxılmış yeni avadanlıqların dəyərinin ilin sonuna istehsal avadanlıqlarının dəyərinə nisbəti kimi;
 - ☐ istismara buraxılmış yeni avadanlıqların dəyərinin silinmiş istehsal avadanlıqlarının dəyərinə nisbəti kimi.
-

Sual: Avadanlıqların modernizə edilməsi əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ məcmu avadanlıqların miqdarının modernizə edilmiş avadanlıqların miqdarına nisbəti kimi;
- ☐ modernizə edilmiş avadanlıqların miqdarının quraşdırılmış avadanlıqların miqdarına nisbəti kimi;

- ☒ modernizə edilmiş avadanlıqların miqdarının məcmu avadanlıqların miqdarına nisbəti kimi;
 - ☐ modernizə edilmiş avadanlıqların miqdarının fəaliyyətdə olan avadanlıqların miqdarına nisbəti kimi;
 - ☐ fəaliyyətdə olan avadanlıqların miqdarının modernizə edilmiş avadanlıqların miqdarına nisbəti kimi.
-

Sual: İş yerlərinin təşkili əmsalı hesablanır? (Çəki: 1)

- ☐ lahiyəyə müvafiq iş yerlərinin onların ümumi sayına nisbəti kimi;
 - ☐ iş yerlərinin ümumi sayının fəhlələrin sayına nisbəti kimi;
 - ☐ dəzgahların ümumi miqdarının müasir avadanlıqların miqdarına
 - ☒ alınmış yeni avadanlıqların dövriyyədən çıxarılmış avadanlıqlara
 - ☐ dövriyyədən çıxarılmış avadanlıqların alınmış yeni avadanlıqlara
-

Sual: İdarəetmənin kibernetik sistemində iqtisadi təhlilin yerini müəyyən edin? (Çəki: 1)

- ☒ uçot və planlaşdırma arasında;
 - ☐ planlaşdırma və obyektə idarəetmə təsiri arasında;
 - ☐ «idarəetmə subyekt» blokunda;
 - ☐ «idarəetmə obyekt» blokunda;
 - ☐ maliyyə uçotu və maliyyə təhlili arasında.
-

Sual: İdarəetmə sistemində toplanan bütün informasiya təşkil edir: (Çəki: 1)

- ☐ informasiya təminatını;
 - ☒ informasiya bazasını;
 - ☐ məsələlərin informasiya ilə müşayət olunmasını;
 - ☐ xarici informasiyanı;
 - ☐ doğru cavab yoxdur.
-

Sual: Təşkilatın fəaliyyətinin səmərəlilik göstəricisi (Çəki: 1)

- ☐ pul gəliri;
 - ☐ fondtutumu;
 - ☐ əməyin fondla silahlanması.
 - ☒ mənfəət;
 - ☐ materialtutumu;
-

Sual: Təhlilin tələbindən asılıdır: (Çəki: 1)

- ☐ təsərrüfat uçotu sistemi;
 - ☒ idarəetmə üçün informasiyaya tələbat;
 - ☐ təşkilatın maliyyəsi;
 - ☐ resurslardan istifadənin səmərəliliyi;
 - ☐ təşkilatın ödəmə qabiliyyəti
-

Sual: Aşağıdakı idarəetmə təhlilinin obyektini hesab olunmur (Çəki: 1)

- ☐ məhsulun maya dəyəri;
- ☐ fondverimi;

- ☐ material verimi;
- ☒ maliyyə riski əmsalı;
- ☐ əmək məhsuldarlığı.

Sual: Aşağıdakı idarəetmə təhlilinin obyektı hesab olunur: (Çəki: 1)

- ☐ maliyyə sabitliyi;
- ☒ məhsulun maya dəyəri;
- ☐ cari likvidlik əmsalı;
- ☐ kapitalın dövr etməsi əmsalı;
- ☐ maliyyə riski əmsalı.

Sual: Mühasibat (maliyyə) hesabatının trend təhlili nəyi səciyyələndirir? (Çəki: 1)

- ☐ hesabatın hər bir maddəsinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsini
- ☐ hesabatın hər bir maddəsinin xüsusi çəkisinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsi;
- ☒ hesabat göstəricilərinin dinamikasının- əsas meylinin müəyyən olunmasını;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Profiləşən məhsul əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ müəssisənin əsas və köməkçi məhsulların həcmnin nisbəti kimi;
- ☐ məcmu məhsulların müəssisənin profilinə uyğun məhsulların həcminə nisbəti kimi;
- ☐ müəssisənin profilinə uyğun məhsulların ixrac olunan məhsulların həcminə nisbəti kimi;
- ☒ müəssisənin profilinə uyğun məhsulların məcmu məhsulların həcminə nisbəti kimi;
- ☐ ixrac olunan məhsulların müəssisənin profilinə uyğun məhsulların həcminə nisbəti kimi;

Sual: İdarəetmənin səmərəliliyi əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ idarəetmə xərclərinin qulluqçuların sayına nisbəti kimi;
- ☐ məhsul istehsalına xərclərin qulluqçuların sayına nisbəti kimi;
- ☐ məhsulun maya dəyərinin böyük növbədə işçilərin sayına nisbəti kimi;
- ☒ satılmış məhsulların həcmnin idarəetmə xərclərinə nisbəti kimi;
- ☐ qulluqçuların əmək haqqının idarəetmə xərclərinə nisbəti kimi.

Sual: Kooperasiyalaşmış təminat əmsalı necə hesablanır? (Çəki: 1)

- ☒ kooperasiyalaşma qaydasında həyata keçirilən təminatın dəyərinin material məsrəflərinin ümumi məbləğinə nisbəti kimi;
 - ☐ material məsrəflərinin ümumi məbləğinin kooperasiyalaşma qaydasında həyata keçirilən təminatın dəyərinə nisbəti kimi;
 - ☐ kooperasiya qaydasında alınmış yarımfabrikatları dəyərinin ümumi məhsulun həcminə nisbəti kimi;
 - ☐ kooperasiya qaydasında alınmış yarımfabrikatları dəyərinin əmtəəlik məhsulun həcminə nisbəti kimi;
 - ☐ kooperasiya qaydasında alınmış yarımfabrikatları dəyərinin bütün məhsulun maya dəyərinə nisbəti kimi.
-

Sual: Verilən göstəricilərdən birincisi səbəbi, ikincisi nəticəni əks etdirir: (Çəki: 1)

- ☐ materialtutumu və materialverimi;
 - ☒ intensivifikasiya və səmərəlilik;
 - ☐ intensivlik və ekstensivlik;
 - ☐ fondverimi və fondtutumu;
 - ☐ əməktutumu və əmək məhsuldarlığı.
-

Bölmə: 0201

Ad	0201
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Marketing təhlil hansı məqsədlə tətbiq edilir: (Çəki: 1)

- ☐ Maliyyə vəziyyətini qiymətləndirmək üçün;
 - ☐ müqavilə öhdəliklərinin icrasını qiymətləndirmək üçün;
 - ☒ daxili və xarici bazarın öyrənilməsi üçün;
 - ☐ istehsalın texniki istiqamətini öyrənmək üçün;
 - ☐ istehsal resurslarından istifadə səviyyəsini qiymətləndirmək üçün.
-

Sual: İstehlak qiyməti nəyi səciyyələndirir: (Çəki: 1)

- ☒ məhsulun bütün xidməti dövrü ərzində alıcının onun əldə etməsinə və istehlakına çəkdiyi tam xərcləri;
 - ☐ məhsulun əldə olunmasına çəkilən xərcləri;
 - ☐ məhsulun istismarı (istehlakı) üzrə xərcləri;
 - ☐ məhsula xidmət üzrə xərcləri;
 - ☐ məhsulun yerləşdirilməsi, quraşdırılması, işləmə vəziyyətinə gətirilməsi xərcləri.
-

Sual: Müəssisənin rəqabət qabiliyyəti nəyi səciyyələndirir? (Çəki: 1)

- ☐ satışın həcmninə dinamikada artmasını;

- ☒ mənfəət və bazar payını saxlamaqla rəqabət şərtlərinin dəyişməsinə uyğun reaksiya vermə qabiliyyətini;
 - ☐ satışdan mənfəətin və bazar payının dinamika artmasını;
 - ☐ təşkilatın bazar payının artmasını;
 - ☐ satışın həcmi və mənfəətin sabit saxlanması.
-

Sual: Məhsulun rəqabət qabiliyyətinin təhlili əsaslanır: (Çəki: 1)

- ☐ satış bazarının və müəssisənin fəaliyyətinin tədqiq edilməsi;
 - ☐ istehsal xərclərinin və bazarın konyukturasının tədqiq edilməsi;
 - ☒ alıcıların tələbatının və bazarın tələbinin tədqiq edilməsi ;
 - ☐ xərclərin və alınmış nəticələrin nisbətində tədqiq edilməsi;
 - ☐ satışın həcmi, maya dəyəri və mənfəət arasında qarşılıqlı əlaqənin tədqiq edilməsi.
-

Sual: Bazarın konyukturasının təhlili aşağıdakı amillərin müəyyən edilməsindən ibarətdir: (Çəki: 1)

- ☒ kredit - pul siyasətinin struktur dəyişməsinin dövlət tənzimlənməsi;
 - ☐ malların və xidmətlərin alqı-satqısı üzrə sabit və kredit qədər miqyaslı əməliyyatlar, sahibkarlıq fəaliyyətinin iqtisadi mahiyyəti
 - ☐ konkret sövdələşmədə, onun cari və gələcək nəticələrində satıcı və alıcıların maraqları;
 - ☐ istehlak potensialı, tələb və tərkibin elastikliyi;
 - ☐ istehlakçıların tələbinə uyğun məhsul buraxılışının həcmi, strukturu və çeşidi.
-

Sual: Bazarın tutumunun təhlili nəzərdə tutur: (Çəki: 1)

- ☐ ümumi satışın həcmində ayrı-ayrı növ malların payının müəyyən edilməsi;
 - ☐ mümkün satışın ümumi həcmində mümkün malın strukturunun hesablanması;
 - ☐ buraxılmış məhsulun ümumi həcmində daxili mal dövriyyəsinin qiymətləndirilməsi;
 - ☐ gözlənilən satışın vaxt sırası modelinin tərtibi;
 - ☒ həmin malın istehsalı, idxalı və ixracı haqqında məlumatlar əsasında istehlak balansının tərtib edilməsi.
-

Sual: Marketing tədqiqatının konsepsiyası nəyi səciyyələndirir: (Çəki: 1)

- ☐ empirik məlumatların əldə olunması və təhlilini;
 - ☒ işçi ehtimalının məzmununun, məqsədlərinin müəyyən edilməsi və işlənməsi;
 - ☐ tədqiqatın nəticələrinin sənədləşdirilməsi;
 - ☐ marketing tədqiqatının nəticələrinin formalaşdırılmasını;
 - ☐ real marketing vəziyyətlərinin həll edilməsi.
-

Sual: Strateji marketing proqramının tərtib edilməsində hansı metoddan istifadə olunur? (Çəki: 1)

- ☒ situasiya təhlili;
 - ☐ təşkilatı – texniki təhlil;
 - ☐ marjinal təhlil;
 - ☐ maliyyə-iqtisadi təhlil;
 - ☐ funksional dəyər təhlili.
-

Sual: Marketing təhlili hansı məqsədlə tətbiq edilir: (Çəki: 1)

- ☐ maliyyə vəziyyətini qiymətləndirmək üçün;
- ☐ müqavilə öhdəliklərinin icrasını qiymətləndirmək üçün;
- ☒ daxili və xarici bazarın öyrənilməsi üçün;
- ☐ istehsalın texniki istiqamətini öyrənmək üçün;
- ☐ istehsal resurslarından istifadə səviyyəsini qiymətləndirmək üçün.

Sual: İstehlak qiyməti nəyi səciyyələndirir: (Çəki: 1)

- ☒ məhsulun bütün xidməti dövrü ərzində alıcının onun əldə etməsinə və istehlakına çəkdiyi tam xərcləri;
- ☐ məhsulun əldə olunmasına çəkilən xərcləri;
- ☐ məhsulun istismarı (istehlakı) üzrə xərcləri;
- ☐ məhsula xidmət üzrə xərcləri;
- ☐ məhsulun yerləşdirilməsi, quraşdırılması, işləmə vəziyyətinə gətirilməsi xərcləri.

Sual: Müəssisənin rəqabət qabiliyyəti dedikdə başa düşülür: (Çəki: 1)

- ☐ satışın həcmnin dinamikada artması;
- ☒ satışın və mənfəətin əldə edilmiş həcmi, bazar payını saxlamaqla və artırmaqla onun bazar rəqabəti şərtlərinin dəyişməsinə uyğun reaksiya verməsi qabiliyyəti ;
- ☐ satışdan mənfəətin dinamikada artması;
- ☐ təşkilatın bazar payının artması;
- ☐ satışın həcmnin sabit saxlanması

Bölmə: 0202

Ad	0202
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Təklifin qiymət elastikliyi əmsalı necə hesablanır? (Çəki: 1)

- ☒ məhsula tələbin faiz kəmiyyətinin məhsula qiymətin dəyişməsinin faiz kəmiyyətinə nisbəti kimi;
- ☐ məhsula qiymətin dəyişməsi faizinin maya dəyərinin dəyişməsi faizinə nisbəti kimi;
- ☐ məhsula tələbin faiz kəmiyyətinin istehsalın ümumi həcmnin dəyişməsi faizinə nisbəti kimi;
- ☐ məhsula qiymətin dəyişməsi faizinin əmtəəlik məhsul istehsalının dəyişməsi faizinə nisbəti kimi;
- ☐ məhsula tələbin faiz kəmiyyətinin əmtəəlik məhsul istehsalının dəyişməsi faizinə nisbəti kimi.

Sual: Əhalinin alıcılıq qabiliyyəti aşağıdakı göstəricilərin təhlili vasitəsilə qiymətləndirilir:

(Çəki: 1)

- ☐ hazır məhsul qalığının səviyyəsi, onların dinamikası, mal dövriyyəsi;
 - ☒ qiymətin səviyyəsi, əmək haqqının səviyyəsi;
 - ☐ malların daxil olması mənbələri, ölkə və idxal mallarının nisbəti;
 - ☐ əsas mal göndərənlər üzrə satış bazarının segmentləşdirilməsi;
 - ☐ rəqabətin inkişafı səviyyəsi, ətraf mühit, bazarda təsərrüfat subyektlərinin davranışı.
-

Sual: Tələbə aşağıdakı amillər təsir göstərir: (Çəki: 1)

- ☐ istehsalın həcmi, daxili dövriyyənin həcmi, xarici ticarət göstəriciləri;
 - ☒ istehlakın həcmi, alıcılıq qabiliyyəti, istehlak tələbi ;
 - ☐ məhsulun yeniləşməsi sürəti kapital qoyuluşlarının həcmi və dinamikası;
 - ☐ istehsal gücünün həcmi və onun yüklənməsi dərəcəsi, istehsal avadanlıqlarına sifarişlərin axını;
 - ☐ buraxılmış məhsulun keyfiyyəti, rəqabətə davamlılığı.
-

Sual: Təklifin təhlili üçün aşağıdakı göstəricilərdən istifadə olunur: (Çəki: 1)

- ☐ istehsal vasitələri, istehlak malları, xidmət bazarının tutumu;
 - ☐ mal dövriyyəsinə xidmət, bazarın istehsalçılar, əsas və müxtəlif satıcılar arasında bölüşdürülməsi;
 - ☐ bazarın regional strukturu, sabitliyi və dövrülüyü;
 - ☒ çeşid dəyişikliyi dərəcəsi, yeni malların əhəmiyyəti, onların texniki – iqtisadi göstəriciləri;
 - ☐ müəssisənin istehsal gücü və onun yüklənməsi dərəcəsi.
-

Sual: Bazarın potensialının təhlilində istifadə olunan göstəricilərə daxildir: (Çəki: 1)

- ☒ tələb və təklifi şərtləndirən istehsal və istehlak qüvvələrinin nisbəti;
 - ☐ sövdələşmələrin miqdarı və həcmi, onların dinamikası;
 - ☐ bazarın inhisarlaşmasının miqyası və rəqabət səviyyəsi;
 - ☐ marketinq qərarının qəbul edilməsi riski və təsadüf bazar tərəddüdləri;
 - ☐ məhsul istehsalının fasiləsizliyini şərtləndirən əmək əşyaları və əmək vasitələri.
-

Sual: Qiymət elastikliyi əmsalı 1- dən çox olduqda: (Çəki: 1)

- ☐ tələb zəif elastikdir;
 - ☐ təklif elastik deyil;
 - ☐ təklif mütləq elastik deyil;
 - ☐ tələbin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
 - ☒ təklif elastikdir.
-

Sual: Qiymət elastikliyi əmsalı 1-dən aşağı olduqda: (Çəki: 1)

- ☐ təklif elastikdir;
 - ☒ təklif elastik deyil ;
 - ☐ təklif mütləq elastik deyil;
 - ☐ təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
 - ☐ tələb zəif elastikdir.
-

Sual: Qiymət elastikliyi əmsalı sıfıra bərabər olduqda: (Çəki: 1)

- ☐ təklif elastikdir;
 - ☐ təklif elastik deyil;
 - ☒ təklif mütləq elastik deyil ;
 - ☐ tələbin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
 - ☐ tələb zəif elastikdir.
-

Sual: Qiymət elastikliyi əmsalı 1- ə bərabər olduqda: (Çəki: 1)

- ☐ təklif elastikdir;
 - ☐ təklif elastik deyil;
 - ☐ təklif mütləq elastik deyil;
 - ☒ təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir ;
 - ☐ tələb zəif elastikdir.
-

Sual: Gəlir üzrə təklifin elastikliyi əmsalı 1-dən böyük olduqda: (Çəki: 1)

- ☐ təklif elastik deyil;
 - ☒ təklif elastikdir;
 - ☐ təklif mütləq elastik deyil;
 - ☐ təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
 - ☐ tələb zəif elastikdir.
-

Sual: Gəlir üzrə təklifin effektivliyi əmsalı 1-dən az olduqda: (Çəki: 1)

- ☐ təklif elastikdir;
 - ☒ təklif elastik deyil ;
 - ☐ təklif mütləq elastik deyil;
 - ☐ təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
 - ☐ tələb zəif elastikdir.
-

Sual: Gəlir üzrə təklifin elastikliyi əmsalı sıfıra bərabər olduqda: (Çəki: 1)

- ☐ təklif elastikdir;
 - ☐ təklif elastik deyil;
 - ☐ təklif mütləq elastik deyil;
 - ☒ tələbin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
 - ☐ tələb zəif elastikdir.
-

Sual: Gəlir üzrə təklifin effektivliyi əmsalı sıfıra bərabər olduqda: (Çəki: 1)

- ☐ təklif elastikdir;
 - ☐ təklif elastik deyil;
 - ☒ təklif mütləq elastik deyil ;
 - ☐ təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
 - ☐ tələb zəif elastikdir.
-

BÖLMƏ: 0203

Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Təşkilatın bazar payı əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ məhsul bazarının potensial tutumunun konkret məhsul növü və ya çeşid qrupu üzrə satışın həcminə nisbəti;
- ☒ konkret məhsul növü və ya çeşid qrupu üzrə satışın həcmnin həmin məhsul bazarının potensial tutumuna nisbəti ;
- ☐ ayrı-ayrı növ məhsul üzrə satışın həcmnin məhsul satışının ümumi həcminə nisbəti;
- ☐ məhsul satışının ümumi həcmnin ayrı-ayrı növ məhsul üzrə satışın həcminə nisbəti;
- ☐ qiymətin artım tempinin satışdan mənfəətin artım tempinə nisbəti.

Sual: Məhsulun rəqabət qabiliyyətinin integral göstəricisi necə hesablanır? (Çəki: 1)

- ☒ məhsulun istehlakından alınan məcmu faydalı səmərənin həmin məhsulun əldə və istifadə olunmasına çəkilən məcmu xərclərə nisbəti;
- ☐ məhsulun əldə və istifadə olunmasına çəkilən məcmu xərclərin həmin məhsulun istismarından (istehlakdan) alınan məcmu faydalı səmərəsinə nisbəti;
- ☐ məhsulun planlaşdırılan qiymətinin onun orta bazar qiymətinə nisbəti;
- ☐ orta bazar qiymətinin məhsulun planlaşdırılan qiymətinə nisbəti;
- ☐ xalis mənfəətin xalis dövriyyə kapitalına nisbəti.

Sual: Təşkilatın bazar payı əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ ayrı-ayrı növ məhsul üzrə satışın həcmnin məhsul satışının ümumi həcminə nisbəti;
- ☐ məhsul bazarının potensial tutumunun konkret məhsul növü və ya çeşid qrupu üzrə satışın həcminə nisbəti;
- ☒ konkret məhsul növü və ya çeşid qrupu üzrə satışın həcmnin həmin məhsul bazarının potensial tutumuna nisbəti;
- ☐ məhsul satışının ümumi həcmnin ayrı-ayrı növ məhsul üzrə satışın həcminə nisbəti;
- ☐ qiymətin artım tempinin satışdan mənfəətin artım tempinə nisbəti.

Sual: Məhsul növləri üzrə rəqabət qabiliyyəti göstəricisi necə hesablanır? (Çəki: 1)

- ☐ məhsulun planlaşdırılan qiymətinin onun orta bazar qiymətinə nisbəti;
- ☐ məhsulun əldə olunmasına çəkilən məcmu xərclərin həmin məhsulun istismarından əldə edilən məcmu faydalı səmərəsinə nisbəti;
- ☐ xalis mənfəətin xalis dövriyyə kapitalına nisbəti.
- ☐ orta bazar qiymətinin məhsulun planlaşdırılan qiymətinə nisbəti ;
- ☒ məhsulun istismarından məcmu faydalı səmərənin onun əldə olunmasına çəkilən xərclərə nisbəti;

Bölmə: 0301

Ad	0301
Suallardan	32

Sual: Ümumi məhsul dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☐ yüklənmiş və bağlanmış müqaviləyə uyğun ödənilmiş məhsulların dəyəri;
- ☐ satış üçün hazır məmulatın, yarımfabrikatın və öz ehtiyacı üçün məhsul və yarımfabrikatların dəyəri;
- ☐ satılmış məhsulların, yüklənmiş və dövrün əvvəlinə və sonuna məhsul saxlanmada olan mal qalığının dəyəri;
- ☒ bitməmiş istehsal da daxil olmaqla istehsal olunmuş bütün məhsulların dəyəri;
- ☐ hesabat dövründə hazırlanmış, yüklənmiş və dəyər ödənilmiş yarım-fabrikatların dəyəri.

Sual: Əmtəəlik məhsul kimi qəbul edilir: (Çəki: 1)

- ☐ bitməmiş istehsal istisna olmaqla istehsal olunmuş bütün məhsulun (işin xidmətin) dəyəri;
- ☒ bitməmiş istehsal və təsərrüfatdaxili dövriyyə istisna olmaqla istehsal olunmuş bütün məhsulun dəyəri;
- ☐ təsərrüfatdaxili dövriyyə daxil olmaqla istehsal olunmuş bütün məhsulların dəyəri;
- ☐ öz istehlakı üçün yarımfabrikatların və məsul saxlanmada olan mal qalıqlarının dəyəri;
- ☐ yüklənmiş və ödənmə vaxtı çatmamış malların dəyəri.

Sual: Məhsul satışını səciyyələndirir: (Çəki: 1)

- ☐ təsərrüfatdaxili dövriyyə, məsul saxlanmada olan malların dəyəri;
- ☐ təsərrüfatdaxili dövriyyə də daxil olmaqla bütün məhsulların dəyəri;
- ☐ öz tələbatı üçün malların və yarımfabrikatların dəyəri;
- ☒ müqaviləyə uyğun miqdarda, müddətdə, çeşiddə yüklənmiş və alıcı tərəfindən ödənilmiş məhsulun dəyəri;
- ☐ bitməmiş istehsal da daxil olmaqla istehsal olunmuş məhsulların dəyəri.

Sual: Əmtəəlik əmsalı dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ ümumi məhsulun həcmində satılmış məhsulun payı;
- ☒ ümumi məhsulun həcmində əmtəəlik məhsulun payı;
- ☐ ümumi məhsulun həcmində yüklənmiş və məsul saxlanmada olan malların payı;
- ☐ ümumi məhsulun həcmində bitməmiş istehsal istisna olmaqla istehsal olunmuş bütün məhsulların dəyəri;
- ☐ ümumi məhsulun həcmində yüklənmiş və ödənilmiş məhsulların payı.

Sual: Məhsul buraxılışı üzrə planın icrasının operativ təhlili səciyyələndirir: (Çəki: 1)

- ☐ rübün əvvəlindən artan yekunla rüb ərzində məhsul buraxılışı haqqında faktiki məlumatların ötən rübün müvafiq göstəriciləri ilə müqayisəsini;
- ☐ ilin əvvəlindən artan yekunla il ərzində məhsul buraxılışı haqqında faktiki və plan

məlumatlarının müqayisəsini;

- ☒ ayın əvvəlinə artan yekunla gündəlik məhsul buraxılışı haqqında plan və faktiki məlumatların müqayisəsini;
 - ☐ rübün əvvəlindən artan yekunla rüb ərzində plan və faktiki plan məlumatlarının ötən dövrün məlumatları ilə müqayisəsini;
 - ☐ ilin əvvəlindən artım yekunla hesabat ilində məhsul buraxılışının ötən ilin müvafiq məlumatları ilə müqayisəsini.
-

Sual: Ritmiklik göstəricisi xarakterizə edir: (Çəki: 1)

- ☐ faktiki istehsalın plan üzrə istehsalın həcminə nisbəti;
 - ☒ plan həcmində faktiki məhsul istehsalının onun plan həcminə nisbəti;
 - ☐ plan üzrə istehsalın həcmnin faktiki istehsal həcminə nisbəti;
 - ☐ gün ərzində plan üzrə məhsul istehsalının onun ortaqünlük həcminə nisbəti;
 - ☐ məhsul istehsalında plandan gündəlik müsbət və mənfi kənarlaşma-ların cəmi
-

Sual: Variasiya əmsalı necə hesablanır? (Çəki: 1)

- ☒ plan üzrə günlük tapşırıqdan orta kvadrat kənarlaşmanın plan üzrə ortaqünlük məhsul buraxılışına nisbəti kimi;
 - ☐ plan səviyyəsində faktiki istehsalın plan üzrə məhsul istehsalı həcminə nisbəti kimi;
 - ☐ faktiki istehsalın plan üzrə istehsalın həcminə nisbəti kimi;
 - ☐ plan üzrə istehsalın həcmnin faktiki istehsal həcminə nisbəti kimi;
 - ☐ günlük faktiki istehsalın həcmnin plan üzrə orta günlük istehsalın həcminə nisbəti kimi.
-

Sual: Arifmik əmsalı necə hesablanır: (Çəki: 1)

- ☒ məhsul istehsalında plandan gündəlik müsbət və mənfi kənarlaşmaların cəmi
 - ☐ plan üzrə günlük tapşırığın plan üzrə ortaqünlük məhsul buraxılışına nisbəti;
 - ☐ faktiki istehsalın həcmnin plan üzrə istehsalın həcminə nisbəti;
 - ☐ plan üzrə istehsalın həcmnin faktiki istehsal həcminə nisbəti
 - ☐ plan səviyyəsində faktiki istehsalın həcmnin plan üzrə məhsul istehsalı həcminə nisbəti.
-

Sual: Əmtəə balansına daxildir: (Çəki: 1)

- ☐ ilin əvvəlinə və sonuna anbarlarda hazır məhsul qalığı, əmtəəlik məhsul, müxtəlif daxilolmalar, satış;
 - ☐ ilin əvvəlinə anbarlarda hazır məhsul qalığı, ümumi məhsul, müxtəlif daxilolmalar, satış, ilin sonuna hazır məhsul qalığı;
 - ☐ satışdan sonra hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, ilin sonuna hazır məhsul qalıqları;
 - ☒ ilin əvvəlinə və sonuna anbarlarda hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, satış;
 - ☐ ilin əvvəlinə anbarlarda hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, ilin sonuna hazır məhsul qalıqları.
-

Sual: Məhsul yüklənməsi üzrə planın icrasının operativ təhlili necə aparılır: (Çəki: 1)

- ☐ ayın əvvəlindən artan yekunla gün ərzində məhsul yüklənməsinin plan və faktiki

məlumatlarını müqayisə etməklə;

☒ ayın əvvəlindən artan yekunla gün ərzində məhsul yüklənməsinin faktiki və plan məlumatlarını müqayisə etməklə;

☐ ayın əvvəlindən artan yekunla gün ərzində məhsul istehsalının faktiki və plan məlumatlarını müqayisə etməklə;

☐ ayın əvvəlindən artan yekunla gün ərzində məhsul satışının plan və faktiki məlumatlarını müqayisə etməklə;

☐ ayın əvvəlindən artan yekunla gün ərzində məhsul satışının faktiki və plan məlumatlarını müqayisə etməklə.

Sual: Ahəngdarlığın dolayı göstəriciləri hansılardır? (Çəki: 1)

☐ variasiya əmsalı, ahəndarlıq əmsalı, aritmiklik miqdarı,

☐ iş vaxtından artıq işlərə görə ödəmələr, müəssisənin asılı olmayan boşdayanmaların ödənilməsi, zaydan itki;

☐ variasiya əmsalı, növbəlik əmsalı, növlük əmsalı, məhsulların vaxtında göndərilməməsinə görə cərimələr;

☒ növbəlik əmsalı, məhsulun ümumi həcmində zay məhsulun payı;

☐ anbarda hazır məhsul qalıqlarının mövcudluğu, zaydan itki, variasiya əmsalı.

Sual: Keyfiyyətsiz məhsullara görə cərimələr, zay məhsulun həcmnin xüsusi çəkisi hansı göstəricilərə aiddir? (Çəki: 1)

☒ keyfiyyətin dolayı göstəricilərinə;

☐ keyfiyyətin birbaşa göstəricilərinə;

☐ keyfiyyətin axın göstəricilərinə;

☐ keyfiyyətin ümumi göstəricilərinə;

☐ keyfiyyətin fərdi göstəricilərinə

Sual: Müəssisə vəsaitlərinin dövriyyəsinin son mərhələsi: (Çəki: 1)

☐ məhsulun sortlaşdırılması;

☐ məhsul buraxılışı;

☐ məhsulun yüklənməsi;

☒ məhsul satışı;

☐ məhsulun sertifikatı.

Sual: Məhsul çeşidləri üzrə planın icrasına təsir edən xarici amillər hansılardır? (Çəki: 1)

☒ bazarın konyukturası, ayrı-ayrı məhsul növlərinə tələbin dəyişməsi, maddi-texniki təminatın vəziyyəti;

☐ bazarın konyukturası, əmək məhsuldarlığının aşağı düşməsi, məhsulun materialtutumunun dəyişməsi, qiymətin dəyişməsi;

☐ məhsula tələbin dəyişməsi, inflyasiya, fəhlələrin sayının dəyişməsi, istehlak olunan material resurslarının kəmiyyətinin dəyişməsi;

☐ istehsal və idarəetmənin təşkilində çatışmazlıqlar, avadanlıqların texniki vəziyyətinin aşağı olması, aşağı istehsal mədəniyyəti və s.

☐ inflyasiya, qiymətin dəyişməsi, avadanlıqların boşdayanması, avadanlıqların texniki vəziyyətinin aşağı olması, zay məhsul buraxılışı

Sual: Məhsul çeşidləri üzrə planın icrasına təsir edən daxili amillərə aiddir: (Çəki: 1)

- ☐ bazarın konyukturası, ayrı-ayrı məhsul növlərinə tələbin dəyişməsi, maddi-texniki təminatın vəziyyəti;
 - ☐ bazarın konyukturası, əmək məhsuldarlığının aşağı düşməsi, məhsulun materialtutumunun dəyişməsi, qiymətin dəyişməsi;
 - ☐ məhsula tələbin dəyişməsi, inflyasiya, fəhlələrin sayının dəyişməsi, istehlak olunan material resurslarının kəmiyyətinin dəyişməsi;
 - ☒ istehsal və idarəetmənin təşkilində çatışmazlıqlar, avadanlıqların texniki vəziyyətinin aşağı olması, onların boşdayanması, aşağı istehsal mədəniyyəti və s.
 - ☐ inflyasiya, qiymətin dəyişməsi, avadanlıqların boşdayanması və qəzalar, avadanlıqların texniki vəziyyətinin aşağı olması, zay məhsul buraxılışı.
-

Sual: Hansı göstəricilər məhsulun keyfiyyətini səciyyələndirir? (Çəki: 1)

- ☒ ümumi məhsulun həcmində yeni məhsulun, inkişaf etmiş ölkələrə ixrac olunan, sertifikatlı məhsulların xüsusi çəkisi;
 - ☐ yararlılıq, etibarlılıq, uzunömürlük, məmulatını texnoloji estetikliyi;
 - ☐ keyfiyyətsiz məhsullara görə cərimə, zay məhsulların həcmi və xüsusi çəkisi, zaydan itgi.
 - ☐ etibarlılıq, zaydan itgi, inkişaf etmiş ölkələrə ixrac olunan məhsulların xüsusi çəkisi;
 - ☐ estetiklik, yararlıq, keyfiyyətsiz məhsullara görə cərimə.
-

Sual: Məhsul istehsalı təhlilinin əsas informasiya mənbələri hansılardır? (Çəki: 1)

- ☐ statistik məcmuələr;
 - ☒ məhsul istehsalı üzrə biznes-plan, mühasibat uçotu və hesabatı;
 - ☐ müəssisənin təbə olduğu nazirlik və ya şirkətin verdiyi sərəncam və göstərişlər;
 - ☐ müəssisənin struktur bölmələrinin təchizatı üzrə materiallar
 - ☐ dövrü nəşriyyat;
-

Sual: İstehsalın ahəngdarlığı necə hesablanır? (Çəki: 1)

- ☐ faktiki məhsul buraxılışının onun plan həcminə nisbəti kimi;
 - ☐ plan üzrə məhsul buraxılışının onun faktiki həcminə nisbəti kimi;
 - ☒ plan səviyyəsində faktiki məhsul buraxılışının onun plan həcminə nisbəti kimi;
 - ☐ məhsul buraxılışının plan və faktiki həcmi arasında fərq kimi;
 - ☐ məhsul buraxılışının faktiki və plan həcmi arasında fərq kimi.
-

Sual: Hansı göstərici istehsalın həcmi əks etdirir? (Çəki: 1)

- ☐ ayrı-ayrı sexlərin istehsal etdikləri məhsulların miqdarı;
 - ☒ ümumi və əmtəəlik məhsulun həcmi;
 - ☐ ümumi məhsul, bitməmiş istehsal və istehsalın zay məhsulları;
 - ☐ əmtəəlik və satılan məhsulun həcmi;
 - ☐ istehsalata verilən xammal, enerji, yanacaq, əmək ödənişi və amortizasiya ayırmaları
-

Sual: Məhsul buraxılışı üzrə planının icrasının təhlilinin əsas məqsədi nədir? (Çəki: 1)

- ☒ bütövlükdə müəssisə üzrə istehsal planının yerinə yetirilməsini və ona təsir edən amillərin təsir dərəcəsini müəyyən etmək;

- ☐ ayrı-ayrı sexlər və məhsullar üzrə məhsul buraxılışını müəyyən etmək;
 - ☐ məhsul istehsalı və satışının həcmi müəyyən etmək;
 - ☐ məhsul istehsalını artırmaq məqsədilə istehsal resursları ilə təmin olunmanı müəyyən etmək;
 - ☐ məhsul istehsalı ilə əlaqədar qərar və göstərişlərin yerinə yetirilməsi vəziyyətini öyrənmək;
-

Sual: Hansı amillər məhsul satışı həcminə təsir göstərir? (Çəki: 1)

- ☐ məhsul çeşidinin dəyişməsi, məhsulun keyfiyyətin dəyişməsi, məhsula tələbin dəyişməsi;
 - ☐ məhsulun materialtutumunun dəyişməsi, məhsulun maya dəyərinin dəyişməsi, material xərclərin dəyişməsi;
 - ☒ hesabat dövrünün əvvəlinə və sonuna anbarda hazır məhsul qalıqlarının dəyişməsi;
 - ☐ əmək məhsuldarlığının dəyişməsi, fəhlələrin sayının dəyişməsi fəhlələrin sayının dəyişməsi, məhsulun əməktutumunun dəyişməsi;
 - ☐ ayrı-ayrı məhsula tələbin dəyişməsi, bazarın konyunkturasının dəyişməsi, iqtisadi və siyasi şəraitin dəyişməsi
-

Sual: Məhsul buraxılışı həcminə təsir edən ümumistehsal xarakterli amillərə aiddir: (Çəki: 1)

- ☐ pul vəsaitləri, texniki silahlanma, fəhlələrin ixtisas səviyyəsi;
 - ☐ əməyin təşkili, məhsulun keyfiyyəti və qiyməti;
 - ☒ əmək vasitələri, əmək əşyaları, əmək resursları;
 - ☐ istehsalın idarə olunması səviyyəsi, texnologiyanın progressivliyini;
 - ☐ istehsalın elmi-texniki səviyyəsi, fondla silahlanma
-

Sual: Çeşid üzrə planın icrası necə qiymətləndirilir? (Çəki: 1)

- ☒ planın aşağı faizlə yerinə yetirildiyi məmulat üzrə onun xüsusi çəkisi-nin, çeşid üzrə planın icrasının orta kəmiyyətinin müəyyən edilməsi;
 - ☐ məhsul istehsalı üzrə planın yerinə yetirilməsi;
 - ☐ məhsul satışı üzrə planın yerinə yetirilməsi;
 - ☐ maddi texniki təhcizat üzrə planın yerinə yetirilməsi;
 - ☐ müasir progressiv texnoloji proseslərin tətbiqi vasitəsi ilə məhsul hazırlanması planının yerinə yetirilməsinin müəyyən olunması.
-

Sual: Zay məhsulun aşağıdakı növləri fərqləndirilir; (Çəki: 1)

- ☐ satılmayan, kifayətedici, daxili və xarici;
 - ☐ istehsal, qeyri-istehsal, daxili və xarici;
 - ☒ düzəldilə bilən, bızəldilə bilməyən;
 - ☐ mümkün istifadə qiyməti üzrə düzəldilə bilən;
 - ☐ daxili və xarici
-

Sual: Satışın həcminə təsir edən I dərəcəli amillərə daxildir: (Çəki: 1)

- ☐ məhsul göndərişi, ilin əvvəlinə və sonuna anbarlarda məhsul qalıqları, əmtəəlik məhsul istehsalı, ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları;
- ☐ ilin əvvəlinə anbarda məhsul qalığı, ilin əvvəlinə və sonuna yüklənmiş mallar;

- ☐ anbarlarda hazır məhsul qalıqları, ümumi məhsul, ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları;
 - ☒ məhsul göndərişi, ilin əvvəlinə və sonuna anbarda hazır məhsul qalıqları, müxtəlif daxilolmalar;
 - ☐ məhsul göndərişi, ilin əvvəlinə və sonuna anbarda hazır məhsul qalıqları, müxtəlif daxilolmalar.
-

Sual: Çeşid üzrə məhsul istehsalına hansı amillər təsir göstərir? (Çəki: 1)

- ☐ əsas istehsal avadanlıqlarının boşdayanmaları;
 - ☐ əsas istehsalat fəhlələrinin digər işlərə cəlb edilməsi;
 - ☐ xammal-materialların ahəngdar daxil olmaması;
 - ☒ istehsal resurslarının keyfiyyəti və onlardan istifadə səviyyəsi;
 - ☐ malalanlarla bağlanmış müqavilələrə əməl olunmaması.
-

Sual: İstehsalın həcmnin amilli təhlilində hansı üsuldən istifadə olunur? (Çəki: 1)

- ☐ müqayisə;
 - ☒ zəncirvari yerdəyişmə;
 - ☐ balans əlaqələndirmə;
 - ☐ korrelyasiya;
 - ☐ qrafik;
-

Sual: İstehsalın ahəngdarlığının birbaşa göstəricilərinə aiddir: (Çəki: 1)

- ☒ variasiya əmsalı, ahəngdarlıq əmsalı, aritmiklik miqdarı,
 - ☐ iş vaxtından artıq işlərə görə ödəmələr, müəssisənin asılı olma-yan- boşdayanmaların ödənilməsi, zaydan itki;
 - ☐ variasiya əmsalı, növbəlik əmsalı, növlük əmsalı, məhsulların vaxtında göndərilməməsinə görə cərimələr;
 - ☐ növbəlik əmsalı, məhsulun ümumi həcmində zay məhsulun payı;
 - ☐ anbarda hazır məhsul qalıqlarının mövcudluğu, zaydan itki, variasiya əmsalı.
-

Sual: Məhsul istehsalı təhlilinin nəticələri hansı formada reallaşdırılır? (Çəki: 1)

- ☐ təhlilçinin yazılı təqdimatı əsasında ;
 - ☐ təhlil aparan şəxsin şəxsi fikirləri əsasında ;
 - ☒ istehsalat müşavirələrinin qərarları və müəssisə rəhbərinin sərəncamı əsasında;
 - ☐ mərkəzi mühasibatlığın təqdimatı əsasında;
 - ☐ idarəetmə orqanların göstərişləri əsasında
-

Sual: Satılmış məhsulun həcmi artırmaq üçün ilin sonuna hazır məhsul qalıqları: (Çəki: 1)

- ☐ azaldılır;
 - ☒ artırılır;
 - ☐ dəyişdirilmir;
 - ☐ ümumi məhsulun həcmindən asılıdır;
 - ☐ ümumi təsərrüfat xərclərinin həcmindən asılıdır.
-

Sual: Satışdan mənfəət hansı göstərici ilə tərs mütənasibdir? (Çəki: 1)

- ☐ buraxılmış məhsulların miqdarı ilə;
- ☐ satılmış məhsulun həcmi ilə;
- ☐ məhsulun qiyməti ilə;
- ☒ məhsulun maya dəyəri ilə;
- ☐ məhsulun keyfiyyəti ilə.

Sual: Müəssisənin işçilərindən istifadənin səmərəliliyini əks etdirən göstərici hansıdır? (Çəki: 1)

- ☐ satışın həcmi;
- ☒ vaxt vahidi ərzində məhsul buraxılışı;
- ☐ işçilərin orta siyahı sayı;
- ☐ bir işçinin orta əmək haqqı;
- ☐ işçilərin ixtisas dərəcəsi.

Bölmə: 0302

Ad	0302
Suallardan	42
Maksimal faiz	42
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Keyfiyyətin fərdi göstəricilərə aiddir: (Çəki: 1)

- ☐ ümumi məhsulun həcmində yeni məhsulun, yüksək inkişaf etmiş ölkələrə ixrac olunan, sertifikatlı məhsulların xüsusi çəkisi;
- ☒ yararlılıq, etibarlılıq, uzunömürlük, məmulatını texnolojiestetik-liyi;
- ☐ keyfiyyətsiz məhsullara görə cərimə, zay məhsulların həcmi və xüsusi çəkisi, zaydan itgi.
- ☐ etibarlılıq, zaydan itgi, yüksək inkişaf etmiş ölkələrə ixrac olunan məhsulların xüsusi çəkisi;
- ☐ estetiklik, yararlıq, keyfiyyətsiz məhsullara görə cərimə.

Sual: Məhsulun keyfiyyəti hansı göstəricilərə təsir göstərir? (Çəki: 1)

- ☐ məhsul buraxılışı, əmək məhsuldarlığı, fondverimi;
- ☐ aktivlərin rentabelliği, likvidlik, ödəmə qabiliyyəti;
- ☒ məhsul buraxılışı, məhsul satışından pul gəliri və mənfəət;
- ☐ aktivlərin dövrəni, məhsul buraxılışı, məhsul satışından pul gəliri, məhsulların rentabelliği;
- ☐ məhsul satışından pul gəliri, heyətin sayı, avadanlıqların gücü.

Sual: Rəqabət aşağıdakı hallarda güclüdür? (Çəki: 1)

- ☐ bazar sürətlə artır;
- ☒ məhsula tələbat zəif artır;

- ☐ marketing qərarının qəbul edilməsi riski mövcuddur;
 - ☐ müəssisənin xərcləri əsas rəqiblərin xərclərindən yüksəkdir;
 - ☐ məhsula tələb sürətlə artır.
-

Sual: Bazis dövrü ilə müqayisədə istehsalın nisbi kəmiyyət artımı nəyi səciyyələndirir? (Çəki: 1)

- ☐ müəssisədə normalaşdırmanın vəziyyəti;
 - ☐ müəssisədə texnika və texnologiyanın səviyyəsi;
 - ☐ müəssisədə progressiv normaların səviyyəsi;
 - ☒ xərclərin iqtisadi normalarının səviyyəsi;
 - ☐ xərc normalarının səmərəlilik səviyyəsi.
-

Sual: Hansı göstəricinin dəyişməsi satılmış məhsulu əmtəəlik məhsuldan fərqləndirir? (Çəki: 1)

- ☐ bitməmiş istehsal qalıqlarının dəyişməsi;
 - ☒ satılmamış hazır məhsul qalıqlarının dəyişməsi;
 - ☐ gələcək dövrlərin xərclərinin dəyişməsi;
 - ☐ gələcək dövrlərin xərclərinin dəyişməsi;
 - ☐ cari xərclərin dəyərinin dəyişməsi.
-

Sual: Hansı göstərici əmtəəlik məhsulu ümumi məhsuldan fərqləndirir? (Çəki: 1)

- ☒ bitməmiş istehsal qalıqları;
 - ☐ satılmamış hazır məhsul qalıqları;
 - ☐ gələcək dövrlərin xərcləri;
 - ☐ debitor borcları;
 - ☐ dövrün əvvəlinə mal qalıqları.
-

Sual: Hansı amillər istehsalın həcmnin dəyişməsinə təsir göstərir? (Çəki: 1)

- ☒ məhsulun strukturu, keyfiyyəti, zay məhsul, qiymət, ahəngdarlıq;
 - ☐ tələb, təklif, maya dəyəri, keyfiyyət, zay məhsul, struktur, qeyri ahəngdarlıq;
 - ☐ çeşid, tələb, variasiya, qeyri ahəngdarlıq, keyfiyyət, variasiya;
 - ☐ satış dövrün əvvəlinə və sonuna anbarda mal qalıqları;
 - ☐ tələb, maya dəyəri, ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları.
-

Sual: Məhsul satışı həcminə nə daxildir: (Çəki: 1)

- ☐ bitməmiş istehsal daxil olmaqla istehsal olunmuş məhsulların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri;
 - ☐ bitməmiş istehsal istisna olmaqla istehsal olunmuş məhsulların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri;
 - ☒ yüklənmiş və alıcılar tərəfindən haqqı ödənilmiş məhsulların dəyəri;
 - ☐ təsərrüfatdaxili dövriyyəyə daxil olmaqla bitməmiş istehsalın dəyəri;
 - ☐ ilin əvvəlinə mal qalıqları daxil olmaqla istehsal olunmuş məhsulların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri.
-

Sual: Mal ehtiyatlarının dövrünün intensivliyi necə hesablanır: (Çəki: 1)

- ☒ satılmış malların miqdarının miqdar hesabı ilə orta mal qalığına nisbəti kimi;
 - ☐ satılmış malların miqdarının dəyər ifadəsində orta mal qalığına nisbəti kimi;
 - ☐ satılmış malların miqdarının məhsul vahidinin dəyərinə nisbəti kimi;
 - ☐ miqdar hesabı ilə mal qalığının satılmış malların miqdarına nisbəti kimi;
 - ☐ miqdar hesabı ilə mal qalığının satılmış malların dəyərinə nisbəti kimi
-

Sual: Məhsulların xüsusi çəkisi artdıqda dəyər ifadəsində məhsul buraxılışı həcmi: (Çəki: 1)

- ☐ dəyişmir;
 - ☐ azalır;
 - ☒ artır;
 - ☐ məhsulun material tutumu azalır;
 - ☐ satışdan mənfəət azalır.
-

Sual: İstehsalın strukturunun dəyişməsinin əsas iqtisadi göstəricilərə təsiri hansı üsulla müəyyən olunur: (Çəki: 1)

- ☐ indeks;
 - ☐ inteqral;
 - ☐ proporsional;
 - ☒ zəncirvari yerdəyişmə;
 - ☐ müqayisə
-

Sual: Variasiya əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ faktiki (plandan yuxarı olmamaqla) və plan üzrə məhsul buraxılışının nisbəti kimi;
 - ☒ gün ərzində plandan ortakvadrat kənarlaşmanın plan üzrə orta günlük məhsul buraxılışına nisbəti kimi;
 - ☐ plan və faktiki məhsul buraxılışlarının fərqlərinin plan üzrə məhsul buraxılışına nisbəti kimi;
 - ☐ orta günlük məhsul buraxılışının plandan orta kvadratik kənarlaşmaya nisbəti kimi;
 - ☐ orta günlük məhsul buraxılışının orta aylıq məhsul buraxılışına nisbəti kimi.
-

Sual: Çeşid üzrə planın icra əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ çeşid üzrə faktiki məhsul buraxılışının ümumi məhsul məhsul buraxılışına nisbəti kimi;
 - ☒ çeşid üzrə plan həddində faktiki məhsul buraxılışının onun plan həcminə nisbəti kimi;
 - ☐ çeşid üzrə plan məhsul buraxılışının faktiki məhsul buraxılışına nisbəti kimi;
 - ☐ faktiki məhsul buraxılışının çeşid üzrə plan məhsul buraxılışına nisbəti kimi;
 - ☐ ümumi məhsul buraxılışının çeşid üzrə plan həddində faktiki məhsul buraxılışına nisbəti kimi.
-

Sual: Orta sortluq əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ dəyər ifadəsində bütün növ məhsulların plan keyfiyyətinin faktiki ümumi məhsulun dəyərinə nisbət kimi
- ☐ dəyər ifadəsində bütün növ məhsulların plan keyfiyyətinin plan üzrə məhsulun dəyərinə nisbəti kimi;

- ☒ bütün növlər üzrə məhsulların dəyərinin məhsulların birinci növün qiyməti ilə hesablanmış dəyərinə nisbəti kimi;
 - ☐ birinci və ikinci sort məhsulların nisbəti kimi;
 - ☐ birinci və üçüncü sort məhsulların nisbəti kimi
-

Sual: Çeşid üzrə məhsul istehsalı planının icrası necə hesablanır? (Çəki: 1)

- ☐ ayrı-ayrı çeşidlər üzrə faktiki və plan göstəriciləri arasındakı fərq 100-ə vurulur və plan göstəricisinə bölünür;
 - ☐ hər bir çeşid üzrə faktiki göstərici 100-ə vurularaq plan göstəricisinə bölünür;
 - ☐ hər bir çeşid üzrə plan göstəricisi 100-ə vurularaq faktiki göstəriciyə bölünür;
 - ☒ plan səviyyəsində çeşidlər üzrə buraxılan məhsulun faktiki həcmi 100-ə vurularaq onların plan həcminə bölünür;
 - ☐ istehsalı kəsrlə yerinə yetirilən çeşidlər hesablamağa daxil edilmədən faktiki göstərici plan göstəricisinə bölünür;
-

Sual: Keyfiyyət əmsalı necə hesablanır? (Çəki: 1)

- ☒ I sortun qiyməti 1 (vahid) qəbul olunur, qalan sortların qiyməti I sortun qiymətinə bölünür;
 - ☐ II sortun qiyməti 1 (vahid) qəbul olunur və yerdə qalan sortların qiyməti II sortun qiymətinə bölünür;
 - ☐ eyni çeşiddən olan məhsulların faktiki və plan topdan satış qiymətinin nisbəti kimi;
 - ☐ planda nəzərdə tutulan topdansatış qiymətini faktiki qiymətə bölməklə;
 - ☐ hər bir çeşiddə məhsul satışından əldə olunan pul gəlirinin həmin çeşidin tam maya dəyərinə bölməklə.
-

Sual: Məhsulun keyfiyyətinə hansı amillər təsir göstərir? (Çəki: 1)

- ☐ texnoloji kadrların, ustaların, fəhlələrin işə davamiyyəti;
 - ☐ yüksək biliyə və peşə hazırlığına malik olan idarəetmə kadrlarının mövcudluğu;
 - ☒ istehsal resurslarının keyfiyyəti və onlardan istifadə səviyyəsi;
 - ☐ zay məhsulların xüsusi çəkisinin artıb-azalması;
 - ☐ əmtəəlik məhsulun strukturunun dəyişməsi
-

Sual: Məhsul buraxılışı ahəngdarlığına hansı amillər təsir edir? (Çəki: 1)

- ☐ məhsul buraxılışı və satışı arasında olan nisbətin pozulması;
 - ☒ ehtiyatların vaxtında daxil olmaması və boşdayanmalar səbəbindən iş qrafikinə pozulması;
 - ☐ işçilərin və fəhlələrin əmək haqlarının vaxtında verilməməsi;
 - ☐ məhsul satışından pul vəsaitlərinin vaxtında daxil olmaması;
 - ☐ malalan və malsatanlarla müqavilə öhdəliklərinin pozulması;
-

Sual: Məhsul istehsalının həcminə təsir edən əsas amillər hansılardır? (Çəki: 1)

- ☐ istehsal prosesinin təşkilinin vəziyyəti;
- ☐ maliyyə resursları ilə təmin olunma;
- ☐ istehsal texnologiyalarının təkmil olması;
- ☒ istehsal resurslarının mövcudluğu və onlardan istifadə səviyyəsi;
- ☐ məhsul satışı üzrə müqavilə öhdəliklərinin pozulması

Sual: Əmtəlik məhsul buraxılışı strukturuna hansı amillər təsir göstərir? (Çəki: 1)

- ☐ məhsulların orta satış qiymətlərinin dəyişməsi;
 - ☐ rentabellik səviyyəsi yüksək olan məhsulların xüsusi çəkisinin dəyişməsi;
 - ☐ brakdan olan zay məhsulun həcmnin dəyişməsi;
 - ☒ çeşidlər üzrə istehsal planının icra səviyyəsinin dəyişməsi;
 - ☐ ayrı-ayrı məhsul çeşidlərinin qiymətləri, material tutumu, əmək tutumu və fond tutumu;
 - ☐ işçilərin və fəhlələrin əmək haqlarının vaxtında verilməməsi;
-

Sual: Məhsul istehsalına təsir edən əsas amillərin kəmiyyət xarakteristikası hansılardır? (Çəki: 1)

- ☒ əsas istehsal fondları, əmək ehtiyatları və xammal-materialla təmin olunma;
 - ☐ işçi heyətinin tərkibində olan dəyişiklik;
 - ☐ məhsul istehsalı ilə əlaqədar biznes-plan göstəricilərinin qeyri-reallığı;
 - ☐ anbarda olan xammal-materialların normativə uyğun olmaması;
 - ☐ enerji təchizatının müntəzəm sürətdə pozulması;
-

Sual: Məhsul istehsalına təsir edən əsas amillərin keyfiyyət xarakteristikası hansılardır? (Çəki: 1)

- ☐ xammal-materialın tərkibində olan dəyişiklik;
 - ☐ müəssisənin təşkilat-texniki səviyyəsində olan dəyişiklik;
 - ☐ maliyyə resursları ilə təmin olunma səviyyəsi;
 - ☐ məhsul satışı həcmində olan dəyişiklik;
 - ☒ fondverimi, əmək məhsuldarlığı, material verimi.
-

Sual: Məhsul buraxılışı üzrə planın icrasının operativ təhlili səciyyələndirir: (Çəki: 1)

- ☐ rübün əvvəlindən artan yekunla rüb ərzində məhsul buraxılışı haqqında faktiki məlumatların ötən rübün müvafiq göstəriciləri ilə müqayisəsini;
 - ☐ ilin əvvəlindən artan yekunla il ərzində məhsul buraxılışı haqqında faktiki və plan məlumatlarının müqayisəsini;
 - ☒ ayın əvvəlinə artan yekunla gündəlik məhsul buraxılışı haqqında plan və faktiki məlumatların müqayisəsini;
 - ☐ rübün əvvəlindən artan yekunla rüb ərzində plan və faktiki plan məlumatlarının ötən dövrün məlumatları ilə müqayisəsini;
 - ☐ ilin əvvəlindən artım yekunla hesabat ilində məhsul buraxılışının ötən ilin müvafiq məlumatları ilə müqayisəsini.
-

Sual: Ritmiklik göstəricisi xarakterizə edir: (Çəki: 1)

- ☐ faktiki istehsalın plan üzrə istehsalın həcminə nisbəti;
 - ☒ plan həcmində faktiki məhsul istehsalının onun plan həcminə nisbəti;
 - ☐ plan üzrə istehsalın həcmnin faktiki istehsal həcminə nisbəti;
 - ☐ gün ərzində plan üzrə məhsul istehsalının onun ortaqünlük həcminə nisbəti;
 - ☐ məhsul istehsalında plandan gündəlik müsbət və mənfi kənarlaşmaların cəmi
-

Sual: Əmtəə balansına daxildir (Çəki: 1)

- ☐ ilin əvvəlinə və sonuna anbarlarda hazır məhsul qalığı, əmtəəlik məhsul, müxtəlif daxilolmalar, satış;
 - ☐ ilin əvvəlinə anbarlarda hazır məhsul qalığı, ümumi məhsul, müxtəlif daxilolmalar, satış, ilin sonuna hazır məhsul qalığı;
 - ☐ satışdan sonra hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, ilin sonuna hazır məhsul qalıqları;
 - ☒ ilin əvvəlinə və sonuna anbarlarda hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, satış;
 - ☐ ilin əvvəlinə anbarlarda hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, ilin sonuna hazır məhsul qalıqları.
-

Sual: Məhsul yüklənməsi üzrə planın icrasının operativ təhlili necə aparılır: (Çəki: 1)

- ☐ ayın əvvəlindən artan yekunla gün ərzində məhsul yüklənməsinin plan və faktiki məlumatlarını müqayisə etməklə;
 - ☒ ayın əvvəlindən artan yekunla gün ərzində məhsul yüklənməsinin faktiki və plan məlumatlarını müqayisə etməklə;
 - ☐ ayın əvvəlindən artan yekunla gün ərzində məhsul istehsalının faktiki və plan məlumatlarını müqayisə etməklə;
 - ☐ ayın əvvəlindən artan yekunla gün ərzində məhsul satışının plan və faktiki məlumatlarını müqayisə etməklə;
 - ☐ ayın əvvəlindən artan yekunla gün ərzində məhsul satışının faktiki və plan məlumatlarını müqayisə etməklə.
-

Sual: Ahəngdarlığın dolayı göstəriciləri hansılardır? (Çəki: 1)

- ☐ variasiya əmsalı, ahəndarlıq əmsalı, aritmiklik miqdarı,
 - ☐ iş vaxtından artıq işlərə görə ödəmələr, müəssisənin asılı olmayan boşdayanmaların ödənilməsi, zaydan itki;
 - ☐ variasiya əmsalı, növbəlik əmsalı, növlük əmsalı, məhsulların vaxtında göndərilməməsinə görə cərimələr;
 - ☒ növbəlik əmsalı, məhsulun ümumi həcmində zay məhsulun payı;
 - ☐ anbarda hazır məhsul qalıqlarının mövcudluğu, zaydan itki, variasiya əmsalı.
-

Sual: Keyfiyyətsiz məhsullara görə cərimələr, zay məhsulun həcmnin xüsusi çəkisi hansı göstəricilərə aiddir? (Çəki: 1)

- ☒ keyfiyyətin dolayı göstəricilərinə;
 - ☐ keyfiyyətin birbaşa göstəricilərinə;
 - ☐ keyfiyyətin axın göstəricilərinə;
 - ☐ keyfiyyətin ümumi göstəricilərinə;
 - ☐ keyfiyyətin fərdi göstəricilərinə
-

Sual: Müəssisə vəsaitlərinin dövriyyəsinin son mərhələsi: (Çəki: 1)

- ☐ məhsulun sortlaşdırılması;
 - ☐ məhsul buraxılışı
 - ☐ məhsulun yüklənməsi;
 - ☒ məhsul satışı;
 - ☐ məhsulun sertifikatı.
-

Sual: Məhsul çeşidləri üzrə planın icrasına təsir edən xarici amillər hansılardır? (Çəki: 1)

- ☒ bazarın konyukturası, ayrı-ayrı məhsul növlərinə tələbin dəyişməsi, maddi-texniki təminatın vəziyyəti;
 - ☐ bazarın konyukturası, əmək məhsuldarlığının aşağı düşməsi, məhsulun materialtutumunun dəyişməsi, qiymətin dəyişməsi;
 - ☐ məhsula tələbin dəyişməsi, inflyasiya, fəhlələrin sayının dəyişməsi, istehlak olunan material resurslarının kəmiyyətinin dəyişməsi;
 - ☐ istehsal və idarəetmənin təşkilində çatışmazlıqlar, avadanlıqların texniki vəziyyətinin aşağı olması, aşağı istehsal mədəniyyəti və s.
 - ☐ inflyasiya, qiymətin dəyişməsi, avadanlıqların boşdayanması, avadanlıqların texniki vəziyyətinin aşağı olması, zay məhsul buraxılışı
-

Sual: Məhsul çeşidləri üzrə planın icrasına təsir edən daxili amillərə aiddir: (Çəki: 1)

- ☐ bazarın konyukturası, ayrı-ayrı məhsul növlərinə tələbin dəyişməsi, maddi-texniki təminatın vəziyyəti;
 - ☐ bazarın konyukturası, əmək məhsuldarlığının aşağı düşməsi, məhsulun materialtutumunun dəyişməsi, qiymətin dəyişməsi;
 - ☐ məhsula tələbin dəyişməsi, inflyasiya, fəhlələrin sayının dəyişməsi, istehlak olunan material resurslarının kəmiyyətinin dəyişməsi;
 - ☒ istehsal və idarəetmənin təşkilində çatışmazlıqlar, avadanlıqların texniki vəziyyətinin aşağı olması, onların boşdayanması, aşağı istehsal mədəniyyəti və s.
 - ☐ inflyasiya, qiymətin dəyişməsi, avadanlıqların boşdayanması və qəzalar, avadanlıqların texniki vəziyyətinin aşağı olması, zay məhsul buraxılışı.
-

Sual: Hansı göstəricilər məhsulun keyfiyyətini səciyyələndirir? (Çəki: 1)

- ☒ ümumi məhsulun həcmində yeni məhsulun, inkişaf etmiş ölkələrə ixrac olunan, sertifikatlı məhsulların xüsusi çəkisi;
 - ☐ yararlılıq, etibarlılıq, uzunömürlük, məmulatını texnoloji estetikliyi;
 - ☐ keyfiyyətsiz məhsullara görə cərimə, zay məhsulların həcmi və xüsusi çəkisi, zaydan itgi.
 - ☐ etibarlılıq, zaydan itgi, inkişaf etmiş ölkələrə ixrac olunan məhsulların xüsusi çəkisi;
 - ☐ estetiklik, yararlıq, keyfiyyətsiz məhsullara görə cərimə.
-

Sual: Hansı göstərici istehsalın həcmi əks etdirir? (Çəki: 1)

- ☐ ayrı-ayrı sexlərin istehsal etdikləri məhsulların miqdarı;
 - ☒ ümumi və əmtəəlik məhsulun həcmi;
 - ☐ ümumi məhsul, bitməmiş istehsal və istehsalın zay məhsulları;
 - ☐ əmtəəlik və satılan məhsulun həcmi;
 - ☐ istehsalata verilən xammal, enerji, yanacaq, əmək ödənişi və amortizasiya ayırmaları
-

Sual: Məhsul buraxılışı üzrə planının icrasının təhlilinin əsas məqsədi nədir? (Çəki: 1)

- ☒ bütövlükdə müəssisə üzrə istehsal planının yerinə yetirilməsini və ona təsir edən amillərin təsir dərəcəsini müəyyən etmək;
- ☐ ayrı-ayrı sexlər və məhsullar üzrə məhsul buraxılışını müəyyən etmək
- ☐ məhsul istehsalı və satışının həcmi müəyyən etmək;

- ☐ məhsul istehsalını artırmaq məqsədilə istehsal resursları ilə təmin olunmanı müəyyən etmək;
 - ☐ məhsul istehsalı ilə əlaqədar qərar və göstərişlərin yerinə yetirilməsi vəziyyətini öyrənmək;
-

Sual: Hansı amillər istehsalın həcminə təsir göstərir? (Çəki: 1)

- ☐ məhsul çeşidinin dəyişməsi, məhsulun keyfiyyətin dəyişməsi, məhsula tələbin dəyişməsi;
 - ☐ məhsulun materialtutumunun dəyişməsi, məhsulun maya dəyərinin dəyişməsi, material xərclərin dəyişməsi;
 - ☒ hesabat dövrünün əvvəlinə və sonuna anbarda hazır məhsul qalıqlarının dəyişməsi;
 - ☐ əmək məhsuldarlığının dəyişməsi, fəhlələrin sayının dəyişməsi fəhlələrin sayının dəyişməsi, məhsulun əməktutumunun dəyişməsi;
 - ☐ ayrı-ayrı məhsula tələbin dəyişməsi, bazarın konyunkturasının dəyişməsi, iqtisadi və siyasi şəraitin dəyişməsi
-

Sual: Məhsul buraxılışı həcminə təsir edən ümumistehsal xarakterli amillərə aiddir: (Çəki: 1)

- ☐ pul vəsaitləri, texniki silahlanma, fəhlələrin ixtisas səviyyəsi;
 - ☐ əməyin təşkili, məhsulun keyfiyyəti və qiyməti;
 - ☒ əmək vasitələri, əmək əşyaları, əmək resursları;
 - ☐ istehsalın idarə olunması səviyyəsi, texnologiyanın progressivliyini;
 - ☐ istehsalın elmi-texniki səviyyəsi, fondla silahlanma
-

Sual: Çeşid üzrə planın icrası necə qiymətləndirilir? (Çəki: 1)

- ☒ planın aşağı faizlə yerinə yetirildiyi məmulat üzrə onun xüsusi çəkisi-nin, çeşid üzrə planın icrasının orta kəmiyyətinin müəyyən edilməsi
 - ☐ məhsul istehsalı üzrə planın yerinə yetirilməsi;
 - ☐ məhsul satışı üzrə planın yerinə yetirilməsi
 - ☐ maddi texniki təhcizat üzrə planın yerinə yetirilməsi;
 - ☐ müasir progressiv texnoloji proseslərin tətbiqi vasitəsi ilə məhsul hazırlanması planının yerinə yetirilməsinin müəyyən olunması.
-

Sual: Zay məhsulun aşağıdakı növləri fərqləndirilir (Çəki: 1)

- ☐ satılmayan, kifayətedici, daxili və xarici;
 - ☐ istehsal, qeyri-istehsal, daxili və xarici;
 - ☒ düzəldilə bilən, bizişlə bilməyən;
 - ☐ mümkün istifadə qiyməti üzrə düzəldilə bilən;
 - ☐ daxili və xarici
-

Sual: Satışın həcminə təsir edən I dərəcəli amillərə daxildir: (Çəki: 1)

- ☐ məhsul göndərişi, ilin əvvəlinə və sonuna anbarlarda məhsul qalıqları, əmtəəlik məhsul istehsalı, ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları;
- ☐ ilin əvvəlinə anbarda məhsul qalığı, ilin əvvəlinə və sonuna yüklənmiş mallar;
- ☐ anbarlarda hazır məhsul qalıqları, ümumi məhsul, ilin əvvəlinə və sonuna yüklənmiş

mal qalıqları;

☒ məhsul göndərişi, ilin əvvəlinə və sonuna anbarda hazır məhsul qalıqları, müxtəlif daxilolmalar;

☐ məhsul göndərişi, ilin əvvəlinə və sonuna anbarda hazır məhsul qalıqları,

Sual: Çeşid üzrə məhsul istehsalına hansı amillər təsir göstərir? (Çəki: 1)

☐ əsas istehsal avadanlıqlarının boşdayanmaları;

☐ əsas istehsalat fəhlələrinin digər işlərə cəlb edilməsi;

☐ xammal-materialların ahəngdar daxil olmaması;

☒ istehsal resurslarının keyfiyyəti və onlardan istifadə səviyyəsi;

☐ malalanlarla bağlanmış müqavilələrə əməl olunmaması.

Sual: İstehsalın həcmnin amilli təhlilində hansı üsuldən istifadə olunur? (Çəki: 1)

☐ müqayisə;

☒ zəncirvari yerdəyişmə;

☐ balans əlaqələndirmə;

☐ korrelyasiya;

☐ qrafik;

Sual: İstehsalın ahəngdarlığının birbaşa göstəricilərinə aiddir: (Çəki: 1)

☒ variasiya əmsalı, ahəngdarlıq əmsalı, aritmiklik miqdarı,

☐ iş vaxtından artıq işlərə görə ödəmələr, müəssisənin asılı olmayan boşdayanmaların ödənilməsi, zaydan itki;

☐ variasiya əmsalı, növbəlik əmsalı, növlük əmsalı, məhsulların vaxtında göndərilməməsinə görə cərimələr;

☐ növbəlik əmsalı, məhsulun ümumi həcmində zay məhsulun payı;

☐ anbarda hazır məhsul qalıqlarının mövcudluğu, zaydan itki, variasiya əmsalı.

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Zaydan mütləq itgi məbləği necə hesablanır? (Çəki: 1)

☐ zay məhsulun maya dəyəri ilə istifadə dəyəri və tutulmaların cəmi;

☐ zay məhsulun maya dəyəri ilə istifadə dəyəri və tutulmaların fərqi;

☒ zay məhsulun maya dəyəri ilə istifadə dəyəri və tutulmalar çıxılmaqla onların düzəldilməsi üzrə xərclərin cəmi;

☐ zay məhsulun düzəldilməsi xərcləri və tutulmaların cəmi;

☐ zay məhsulun düzəldilməsi xərcləri ilə istifadə dəyərinin fərqi.

Sual: Zaydan itginin nisbi həcmi necə hesablanır? (Çəki: 1)

- ☒ mütləq zay məhsulun dəyərinin istehsal maya dəyərinə nisbəti;
 - ☐ zaydan itginin ümumi məhsulun dəyərinə nisbəti;
 - ☐ zaydan itginin əmtəlik məhsulun dəyərinə nisbəti;
 - ☐ zaydan itginin satılmış məhsulun dəyərinə nisbəti;
 - ☐ zayın düzəldilməsinə bütün xərc-lərin zaydan itginin ümumi məbləğinə nisbəti.
-

Sual: Məhsul istehsalı biznes plan üzrə 100 min man, faktiki – 90 min man. olmuşdur. Biznes planın icra səviyyəsini tapın. (Çəki: 1)

- ☒ 90%;
 - ☐ 111%;
 - ☐ 105%;
 - ☐ 80 %;
 - ☐ 100%.
-

Sual: Plan üzrə əmtəlik məhsulun həcmi 96000 man, faktiki 100800 manat təşkil etmişdir. Çeşid üzrə satış planının həcmi 92064 min manat təşkil edirsə orta faiz üsulundan istifadə etməklə çeşid üzrə satış planının icra səviyyəsi təşkil edir: (Çəki: 1)

- ☐ 109%;
 - ☐ 104%;
 - ☐ 105%;
 - ☐ 87,5%;
 - ☒ 95,9%.
-

Sual: Əmtəlik məhsulun həcmi plan üzrə 15000 man, faktiki – 15150 man, ahəngdarlıq dərəcəsi nəzərə alınmaqla – 14343 man təşkil etmişdir. Ahəngdardıq əmsalını hesablayın: (Çəki: 1)

- ☐ 1,05;
 - ☐ 0,99;
 - ☒ 0,95;
 - ☐ 0,87;
 - ☐ 1
-

Sual: Müəssisədə fəhlələrin orta siyahı sayı 30 nəfərdən 33 nəfərədək, məhsul buraxılışının həcmi isə 4500 min manatdan 5800 min manatadək artmışdır. Bu halda fəhlələrin sayının artması hesabına məhsul buraxılışı həcmi nə qədər artmışdır? (Çəki: 1)

- ☐ 950 min manat;
 - ☐ 840 min manat;
 - ☒ 450 min manat;
 - ☐ 550 mint manat;
 - ☐ 740 min manat.
-

Sual: Müəssisədə satışdan pul gəlirin artımı 106.18 faiz, işçilərin orta siyahı sayının artımı tempi 104,18 % olmuşdur. İşləyənlərin sayının dəyişilməsi hesabına məhsul

istehsalı necə dəyişmişdir? (Çəki: 1)

- ☒ artmışdır;
 - ☐ azalmışdır;
 - ☐ dəyişməz qalmışdır;
 - ☐ artma gözlənilmir;
 - ☐ azalma gözlənilmir.
-

Sual: Məhsul istehsalının həcminə əsas istehsal fondları ilə təmin olunmanın təsiri necə hesablanır? (Çəki: 1)

- ☒ əsas istehsal fondlarının ilin əvvəlinə və sonuna olan dəyəri arasındakı fərq plan üzrə fondveriminə vurulur;
 - ☐ əsas istehsal fondlarının ilin əvvəlinə və sonuna olan dəyəri arasındakı fərq faktiki fondveriminə vurulur;
 - ☐ əsas istehsal fondlarının ilin əvvəlinə və sonuna olan dəyəri arasındakı fərq 100-ə vurulur
 - ☐ əsas fondların faktiki dəyəri onun plan dəyərində bölünərək 100-ə vurulur;
 - ☐ əsas fondların orta illik dəyəri faktiki fondveriminə vurulur;
-

Sual: Fondveriminin dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır? (Çəki: 1)

- ☐ fondveriminin faktiki və plan həcmi arasındakı fərq əsas fondların ilin əvvəlinə olan dəyərində vurulur;
 - ☒ fondveriminin faktiki və plan həcmi arasındakı fərq əsas fondların ilin sonuna olan dəyərində vurulur
 - ☐ faktiki fondveriminin plan üzrə fondveriminə nisbəti 100-ə vurulur;
 - ☐ fondveriminin faktiki həcmi ilə plan həcmi arasındakı fərq 100-ə vurulur;
 - ☐ fondveriminin plan həcmi 100-ə vurularaq faktiki fondveriminə bölünür
-

Sual: İstehsal avadanlıqlarının sayının dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır? (Çəki: 1)

- ☐ istehsal avadanlıqlarının faktiki sayı 100-ə vurularaq plan sayına bölünür;
 - ☐ istehsal avadanlıqlarının plan üzrə sayı 100-ə vurularaq onların faktiki sayına bölünür;
 - ☒ istehsal avadanlıqlarının faktiki və plan sayı arasındakı fərq avadanlığın plan məhsuldarlığına vurulur;
 - ☐ istehsal avadanlıqlarının faktiki və plan sayı arasındakı fərq avadanlığın faktiki məhsuldarlığına vurulur;
 - ☐ istehsal avadanlıqlarının plan məhsuldarlığı ilə faktiki məhsuldarlığı arasındakı fərq 100-ə vurularaq plan məhsuldarlığına bölünür.
-

Sual: İstehsal avadanlıqlarının məhsuldarlığının məhsul istehsalı həcminə təsiri necə hesablanır? (Çəki: 1)

- ☐ istehsal avadanlıqlarının faktiki məhsuldarlığı 100-ə vurularaq onun plan məhsuldarlığına bölünür
- ☐ avadanlıqların plan məhsuldarlığı 100-ə vurularaq onun faktiki məhsuldarlığına bölünür;
- ☐ avadanlıqların faktiki məhsuldarlığı plan məhsuldarlığına bölünür;
- ☒ avadanlıqların faktiki və plan məhsuldarlığı arasındakı fərq avadanlıqların faktiki

sayına vurulur;

- ☐ avadanlıqların plan məhsuldarlığı faktiki məhsuldarlığa bölünür;
-

Sual: Xammal-materiallarla təmin olunmanın məhsul buraxılışına təsiri necə hesablanır? (Çəki: 1)

- ☒ xammal-materialla təmin olunma faizini məhsul istehsalının yerinə yetirilməsi faizi ilə müqayisə etməklə;
 - ☐ xammal-materialla təmin olunma səviyyəsini hesablamaqla;
 - ☐ ayrı-ayrı xammal-materiallarla təmin olunma səviyyəsini hesablamaqla;
 - ☐ məhsul istehsalının artım tempi ilə xammalla təmin olunmanın artım templərini müqayisə etməklə;
 - ☐ məhsul istehsalına sərf olunan materialın faktiki və plan məbləği arasındakı fərq plan üzrə material məsarifi normasına bölməklə.
-

Sual: Material sərfi normasının dəyişməsinin məhsulun həcminə təsiri necə hesablanır? (Çəki: 1)

- ☒ məhsul vahidinə material sərfinin faktiki və plan həcmi arasındakı fər-qin məhsul istehsalının faktiki həcminə hasili kimi;
 - ☐ məhsul vahidinə material sərfinin faktiki və plan həcmi arasındakı fər-qin məhsul istehsalının plan həcminə hasili kimi;
 - ☐ məhsul vahidinə material sərfinin faktiki və plan həcmi arasındakı fər-qin məhsul istehsalının faktiki həcminə nisbəti kimi;
 - ☐ məhsul vahidinə material sərfinin faktiki və plan həcmi arasındakı fər-qin məhsul istehsalının plan həcminə nisbəti kimi;
 - ☐ cəmi istehsalda sərf olunan materialın dəyərinin plan üzrə material sərfi normasına nisbəti kimi.
-

Sual: Məhsul istehsalının dinamikası hansı məqsədlə qiymətləndirilir? (Çəki: 1)

- ☐ hesablasmaları həyata keçirmək üçün;
 - ☐ malalan və malsatanlarla müəssisənin əlaqələrini qurmaq üçün;
 - ☐ xammal-materiala olan tələbatı öyrənmək üçün;
 - ☒ gələcəkdə məhsul istehsalının həcmi planlaşdırmaq üçün;
 - ☐ istehsal resurslarından istifadənin vəziyyətini qiymətləndirmək üçün
-

Sual: Bitməmiş istehsalın həcmi dəyişməsi məhsul istehsalına necə təsir edir? (Çəki: 1)

- ☐ satışın həcminə müsbət təsir göstərir
 - ☐ bitməmiş istehsal qalığı ümumi məhsulun tərkibinə daxil edildikdə məhsulun həcmi artırır;
 - ☒ bitməmiş istehsal qalığının artması istehsalın həcminə mənfi, azalması isə müsbət təsir göstərir
 - ☐ bitməmiş istehsal qalığının artması debitor borclarının artmasına şərait yaradır;
 - ☐ məhsul satışının həcminə mənfi təsir göstərir
-

Sual: Məhsul istehsalının həcmi bitməmiş istehsalın dəyişməsinin təsiri necə hesablanır? (Çəki: 1)

- ☐ Bitməmiş istehsal ümumi məhsulun tərkibinə daxil olduqda məhsulun həcmi artırır

və ya azaldır

- ☒ Bitməmiş istehsal qalığının artması istehsalın həcminə mənfi, azalması isə müsbət təsir göstərir
- ☐ Məhsul satışının həcminə müsbət təsir göstərir;
- ☐ Bitməmiş istehsal qalığının artması debitor borclarının artmasına şərait yaradır;
- ☐ Bitməmiş istehsal qalığının dəyişməsi anbara mal daxil olmasına təsir göstərmir

Sual: Zay (brak) məhsulun həcmnin dəyişməsi məhsul istehsalına necə təsir edir? (Çəki: 1)

- ☐ müsbət təsir göstərir;
- ☐ məhsul istehsalı həcminə təsir göstərmir;
- ☐ anbara daxil olan malın artmasına şərait yaradır;
- ☒ zay məhsulun azalması istehsalın həcminə müsbət, artması isə mənfi təsir göstərir;
- ☐ zay məhsulun artması istehsal xərclərinin və məhsul istehsalının artmasına təsir göstərir;

Sual: Müəssisədə son iki ildə əmək haqqı məsrəfləri 120 min manat və 160 min manat, satışdan pul gəliri isə müvafiq surətdə 800 min manat və 900 min manat olmuşdur. Əməyin ödənişinin artması hesabına satışdan pul gəliri necə dəyişmişdir? (Çəki: 1)

- ☐ 167 min manat azalmışdır;
- ☐ 88,80 min manat azalmışdır;
- ☒ 267 min manat artmışdır;
- ☐ 180,44 min manat artmışdır;
- ☐ dəyişilməz qalmışdır.

Sual: Son ardıcıl dövrün iki ilində əməyin ödənişi üzrə məsrəflər 120 min manat və 160 min manat, məhsul satışından pul gəliri müvafiq olaraq 800 min manat və 900 min manat olmuşdur. Əməyin ödənişinin intensivliyi hesabına satışdan pul gəliri neçə dəyişmişdir? (Çəki: 1)

- ☐ 167 min manat azalmışdır;
- ☐ dəyişilməz qalmışdır;
- ☐ 102 min manat azalmışdır;
- ☒ 88,4 min manat artmışdır;
- ☐ 35,5 min manat.

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	46
Maksimal faiz	46
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	4 %

Sual: Müəssisənin işçi heyəti necə qruplaşdırılır? (Çəki: 1)

- ☒ sənaye-istehsal və qeyri sənaye;
 - ☐ fəhlə, qulluqçu, sənaye-istehsal;
 - ☐ fəhlə, mühafizə xidməti işçiləri, qeyri sənaye-istehsal;
 - ☐ fəhlə, mühəndis-texniki, qeyri-sənaye;
 - ☐ fəhlə, mühəndis-texniki, sənaye-istehsal.
-

Sual: Fəhlə qrupu üzrə iş yerlərindən istifadə əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ heyətin sayının orta illik iş yerlərinin sayına nisbəti kimi;
 - ☒ fəhlələrin ortaillik sayının onların orta illik iş yerlərinin sayına nisbəti kimi;
 - ☐ fəhlələrin ilin əvvəlinə sayının onların ilin sonuna sayına nisbəti kimi;
 - ☐ orta illik iş yerlərinin sayının heyətin sayına nisbəti kimi;
 - ☐ ilin sonuna fəhlələrin sayının dövrün əvvəlinə iş yerlərinin sayına nisbəti kimi.
-

Sual: Qulluqçular üzrə iş yerlərindən istifadə əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ qulluqçuların ilin əvvəlinə sayının onların ilin sonuna sayına nisbəti kimi;
 - ☐ qulluqçular üzrə iş yerlərinin sayının onların sayına nisbəti kimi;
 - ☒ qulluqçuların ortaillik sayının onların orta illik iş yerlərinin sayına nisbəti kimi;
 - ☐ heyətin sayının ümumi iş yerlərinin sayına nisbəti kimi;
 - ☐ ilin sonuna qulluqçuların sayının dövrün əvvəlinə iş yerlərinin sayına nisbəti kimi.
-

Sual: İşçi qəbulu üzrə dövriyyə əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ işə qəbul olunan işçilərin sayının onların orta siyahı sayına nisbəti kimi;
 - ☐ işə qəbul olunan işçilərin sayının işdən çıxanların sayına nisbəti kimi;
 - ☒ işə qəbul olunan işçilərin sayının dövrün sonuna işçilərin sayına nisbəti kimi;
 - ☐ işə qəbul olunan işçilərin sayının dövrün əvvəlinə işçilərin sayına nisbəti kimi;
 - ☐ işə qəbul olunan işçilərin sayının işə qəbul olunan fəhlələrin sayına nisbəti kimi.
-

Sual: İşdən çıxma əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ işdən çıxan işçilərin sayının onların orta siyahı sayına nisbəti kimi;
 - ☐ işdən çıxan işçilərin sayının işə qəbul olunmuş işçilərin sayına nisbəti kimi;
 - ☐ işdən çıxan işçilərin sayının dövrün sonuna işçilərin sayına nisbəti kimi;
 - ☒ işdən çıxan işçilərin sayının dövrün əvvəlinə işçilərin sayına nisbəti kimi;
 - ☐ işdən çıxan işçilərin sayının işə işdən çıxan fəhlələrin sayına nisbəti kimi.
-

Sual: Kadr axıcılığı əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ işdən çıxan işçilərin sayının onların orta siyahı sayına nisbəti kimi;
 - ☐ işdən çıxan işçilərin sayının işə qəbul olunmuş işçilərin sayına nisbəti kimi;
 - ☐ işdən çıxan işçilərin sayının dövrün sonuna işçilərin sayına nisbəti kimi;
 - ☐ işdən çıxan işçilərin sayının dövrün əvvəlinə işçilərin sayına nisbəti kimi;
 - ☒ öz arzusuna və əmək intizamının pozulmasına görə işdən çıxan işçilərin sayının işçilərin ortaillik sayına nisbəti kimi.
-

Sual: İşçi kadrlarına tələbat necə müəyyən olunur? (Çəki: 1)

- ☐ işin əməktutumu, fondla silahlanma, maşınlarla xidmət norması əsasında iş yerləri üzrə;

- ☒ işin əməktutumu, hasilat norması, maşınlara xidmət norması əsasında iş yerləri üzrə;
 - ☐ işin əməktutumu, materialtutumu, fondtutumu üzrə;
 - ☐ hasilat norması, əmək məhsuldarlığı, maşınlara xidmət üzrə
 - ☐ işin əməktutumu, materialtutumu, əmək məhsuldarlığı səviyyəsi üzrə;
-

Sual: İş vaxtından istifadə səviyyəsinə hansı amillər təsir edir? (Çəki: 1)

- ☐ işçilərin sayı, işlənmiş günlərin miqdarı, iş gününün uzunluğu;
 - ☐ işçilər tərəfindən işlənmiş adam-günlərin miqdarı, bir fəhlə tərəfindən işlənmiş saatların miqdarı;
 - ☐ işlənmiş günlərin miqdarı, işçilər tərəfindən işlənmiş adam-günlərin miqdarı, rejim iş vaxtı fondu;
 - ☒ bir fəhlə hesabı ilə işlənmiş günlərin, adam-günlərin, işlənmiş saatların miqdarı, iş gününün uzunluğu;
 - ☐ işçilərin sayı, işlənmiş adam-günlərin miqdarı, təqvim iş vaxtı fondu.
-

Sual: Hansı göstərici işçi qüvvəsindən istifadənin intensivliyini səciyyələndirir? (Çəki: 1)

- ☐ işlənmiş adam-saatların miqdarı, məcmu məhsul istehsalı, əməktutumu;
 - ☒ bir fəhlə hesabı ilə ortaillik, ortagünlük, orta saatlıq hasilat;
 - ☐ bir işçi hesabı ilə ortaillik məhsul istehsalı, işçilərin sayı;
 - ☐ fəhlələrin sayı, bir işçi hesabı ilə ortagünlük məhsul istehsalı;
 - ☐ işçilərin sayı, bir işçi hesabı ilə ortasaatlıq məhsul istehsalı.
-

Sual: İşçi qüvvəsindən istifadənin intensivliyini səciyyələndirən ümumi göstəricilər hansılardır? (Çəki: 1)

- ☐ il ərzində dəyər ifadəsində ayrı-ayrı növ məhsul buraxılışı;
 - ☐ il ərzində natural ifadədə ayrı-ayrı növ məhsul buraxılışı;
 - ☐ il ərzində dəyər ifadəsində məcmu məhsul buraxılışı;
 - ☒ 1 adam-saat hesabı ilə natural ifadədə məhsul buraxılışı;
 - ☐ il ərzində məhsul satışının həcmi;
-

Sual: İşçi qüvvəsindən istifadənin intensivliyini səciyyələndirən köməkçi göstəricilər hansılardır? (Çəki: 1)

- ☐ il ərzində istehsal olunmuş əmtəəlik məhsulun həcmi;
 - ☒ vaxt vahidi ərzində yerinə yetirilmiş işlərin həcmi;
 - ☐ il ərzində istehsal olunmuş ümumi məhsulun həcmi;
 - ☐ il ərzində satılmış məhsulun həcmi;
 - ☐ il ərzində ayrı-ayrı növ məhsul buraxılışı.
-

Sual: Əmək məhsuldarlığı göstəricisinə təsir edən birinci səviyyə amillərinə aiddir: (Çəki: 1)

- ☐ işçilərin sayı, vaxt vahidi ərzində bir işçi tərəfindən görülən işlərin həcmi?
- ☐ bir işçi hesabı ilə gündəlik hasilat, qulluqçuların sayı;
- ☒ işçilərin sayı, bir işçi hesabı ilə ortagünlük hasilat;
- ☐ fəhlələrin sayı, istehsal olunmuş məhsulun həcmi;
- ☐ işlənmiş adam-günlərin, adam- saatların miqdarı.

Sual: Əmək məhsuldarlığı göstəricisinə təsir edən ikinci səviyyə amillərinə aiddir: (Çəki: 1)

- ☐ işçilərin sayı, ümumi məhsulun həcmi, işlənmiş günlərin miqdarı, bir işçi hesabı ilə görülmüş işlərin həcmi;
 - ☒ fəhlələrin xüsusi çəkisi, bir fəhlə hesabı ilə işlənmiş günlərin miqdarı, saatlıq hasilat, iş gününün uzunluğu;
 - ☐ fəhlələrin sayı, işlənmiş cəmi adam-gün və adam-saatların miqdarı, bir işçi hesabı ilə ortagünlük və ortaillik hasilat;
 - ☐ işçilərin sayı, vaxt fondu, istehsal olunmuş məhsulun həcmi, iş gününün uzunluğu;
 - ☐ istehsal fəhlələrinin sayı, işlənmiş günlərin miqdarı, əmtəəlik məhsulun həcmi.
-

Sual: Əmək məhsuldarlığı göstəricisinə təsir edən üçüncü səviyyə amillərinə aiddir: (Çəki: 1)

- ☐ idarəetmənin təşkili, maşın və avadanlıqların miqdarı, işçilərin sayı, iş gününün uzunluğu;
 - ☐ müəssisənin təşkilatı strukturu, əmək məhsuldarlığı, fəhlələrin xüsusi çəkisi, işlənmiş günlərin miqdarı;
 - ☐ işlərin təşkili, bir işçi hesabı ilə görülmüş işlərin həcmi, işlənmiş adam-saatların miqdarı, istehsalın strukturu;
 - ☒ istehsalın təşkili, strukturu, texniki səviyyəsi;
 - ☐ işçilərin sayı, işlənmiş günlərin miqdarı, qeyri məhsuldar iş vaxtı sərfi, avadanlıqlardan istifadə səviyyəsi.
-

Sual: Hansı amillər məhsulun əmək tutumuna təsir göstərir? (Çəki: 1)

- ☐ istehsalın təşkili, fəhlələrin sayı, innovasiya tədbirləri, məhsul buraxılışı üzrə iş vaxtının davamiyyəti;
 - ☐ rejim iş vaxtı fondundan istifadə, məhsulun çeşidi, qeyri məhsuldar vaxt sərfi, əsas vəsaitlərdən istifadə səviyyəsi;
 - ☐ fəhlələrin xüsusi çəkisi, bir fəhlə tərəfindən işlənmiş günlərin miqdarı, məhsul istehsalı, saatlıq hasilatın həcmi;
 - ☐ bir işçi hesabı ilə görülmüş işlərin həcmi, işlənmiş günlərin miqdarı, işçilərin sayı, əməyin intensivliyi, innovasiya tədbirləri;
 - ☒ əməyin intensivliyi, innovasiya tədbirləri, məhsulun çeşidi, qeyri məhsuldar vaxt sərfi.
-

Sual: Hansı amillər əmək haqqı fondunun dəyişən hissəsinə təsir göstərir? (Çəki: 1)

- ☐ iş vaxtının uzunluğu, işçilərin sayı, əmək haqqı səviyyəsi, görülmüş işlərin həcmi;
 - ☒ məhsulun həcmi, strukturu, udel əmək tutumu, əmək haqqı səviyyəsi;
 - ☐ fəhlələrin xüsusi çəkisi, işlənmiş günlərin miqdarı, günlük hasilat, məhsulun strukturu;
 - ☐ istehsalın təşkili, texniki səviyyənin yüksəlməsi, udel əmək tutumu, əmək haqqı səviyyəsi;
 - ☐ fəhlələrin sayı, işlənmiş günlərin miqdarı, bir işçi hesabı ilə hasilatın həcmi, məhsulun həcmi, strukturu.
-

Sual: Orta əmək haqqının və əmək məhsuldarlığının artım templəri arasında nisbət necə olmalıdır? (Çəki: 1)

- ☐ əmək haqqının artım tempi əmək məhsuldarlığının artım tempindən üstün olmalıdır;
 - ☒ əmək məhsuldarlığının artım tempi əmək haqqının artım tempindən üstün olmalıdır;
 - ☐ əmək haqqının artım tempi əmək məhsuldarlığının artım tempinə bərabər olmalıdır;
 - ☐ əmək haqqının artım tempi məhsul istehsalının artım tempindən üstün olmalıdır;
 - ☐ məhsul istehsalının artım tempi əmək haqqının artım tempindən üstün olmalıdır.
-

Sual: Hansı amillər iş vaxtı fonduna təsir göstərir? (Çəki: 1)

- ☐ fəhlələrin sayı, qulluqçuların sayı, bir işçi hesabı ilə hasilatın həcmi;
 - ☐ fəhlələrin sayı, onların orta əmək haqqı, işçilərin əmək məhsuldarlığı;
 - ☒ fəhlələrin sayı, bir fəhlə hesabı ilə işlənmiş günlərin miqdarı, iş gününün uzunluğu;
 - ☐ fəhlələrin sayı, əsas və köməkçi fəhlələr arasında nisbət, iş gününün uzunluğu;
 - ☐ fəhlələrin sayı, köməkçi fəhlələrin sayı, orta əmək haqqı, işçilərin əmək məhsuldarlığı.
-

Sual: Hansı göstərici əmək məhsuldarlığını əks etdirir? (Çəki: 1)

- ☐ müəyyən növ məhsul vahidinin istehsalına vaxt sərfi;
 - ☐ müəyyən növ işin yerinə yetirilməsinə vaxt sərfi;
 - ☐ əməyin fondla silahlanması;
 - ☐ əməyin texniki silahlanması;
 - ☒ bir işçi hesabı ilə orta illik məhsul istehsalı.
-

Sual: Hansı fərdi göstərici əmək məhsuldarlığını əks etdirir? (Çəki: 1)

- ☒ müəyyən növ məhsul vahidinin istehsalına vaxt sərfi;
 - ☐ müəyyən növ işin yerinə yetirilməsinə vaxt sərfi;
 - ☐ əməyin fondla silahlanması;
 - ☐ əməyin texniki silahlanması;
 - ☐ bir işçi hesabı ilə orta illik məhsul istehsalı.
-

Sual: Bir işçi hesabı ilə orta illik hasilata təsir edən ekstensiv amillər hansılardır? (Çəki: 1)

- ☐ işlənmiş günlərin miqdarı, işçilərin ixtisas səviyyəsi, texnikanın proqressivliyi, iş stajı;
 - ☐ işçilərin ixtisas səviyyəsi, texnika və texnologiyanın proqressivliyi, istehsalın təşkilati səviyyəsi, idarəetmənin səviyyəsi;
 - ☒ bir fəhlə hesabı ilə işlənmiş günlərin miqdarı, iş gününün uzunluğu, növbədaxili vaxtdan istifadə;
 - ☐ bir fəhlə hesabı ilə işlənmiş günlərin miqdarı, iş gününün uzunluğu, işçilərin ixtisas səviyyəsi, texnika və texnologiyanın proqressivliyi;
 - ☐ il ərzində işlənmiş saatların miqdarı, iş stajı, işçilərin ixtisas səviyyəsi, qeyri məhsuldar vaxt sərfi.
-

Sual: Bir işçi hesabı ilə orta illik hasilata təsir edən intensiv amillər hansılardır? (Çəki: 1)

- ☐ işlənmiş günlərin miqdarı, işçilərin ixtisas səviyyəsi, texnikanın proqressivliyi, iş stajı;
- ☒ işçilərin ixtisas səviyyəsi, texnika və texnologiyanın proqressivliyi, istehsalın təşkilati səviyyəsi, idarəetmənin səviyyəsi;

- ☐ bir fəhlə hesabı ilə işlənmiş günlərin miqdarı, iş günü-nün uzun-luğu, növbədaxili vaxtdan istifadə;
 - ☐ bir fəhlə hesabı ilə işlənmiş günlərin miqdarı, iş günü-nün uzun-luğu, işçilərin ixtisas səviyyəsi, texnika və texnologiyanın proqressivliyi;
 - ☐ il ərzində işlənmiş saatların miqdarı, iş stajı, işçilərin ixtisas səviyyəsi, qeyri məhsuldar vaxt sərfi.
-

Sual: Düzəliş əmsalı (dəyişən xərc əmsalı) əks etdirir: (Çəki: 1)

- ☐ məhsulun maya dəyərində material xərclərinin payını;
 - ☐ məhsulun maya dəyərində əmək haqqının xərclərinin payını;
 - ☐ ümumi əmək haqqı fondunda daimi əmək haqqının payını;
 - ☐ ümumi əmək haqqının dəyişməsinə;
 - ☒ ümumi əmək haqqı fondunda dəyişən əmək haqqının payını
-

Sual: Dəyişən xərc əmsalı əks etdirir: (Çəki: 1)

- ☐ plan və faktiki əmək haqqı fondları arasında fərqi;
 - ☒ faktiki və plan əmək haqqı fondları arasında fərqi;
 - ☐ faktiki və mümkün əmək haqqı fondları arasında fərqi;
 - ☐ mümkün və faktiki əmək haqqı fondları arasında fərqi;
 - ☐ plan və ötən ilin əmək haqqı fondları arasında fərqi.
-

Sual: Əmək haqqı fonduna daxildir: (Çəki: 1)

- ☐ müstəqim və qeyri müstəqim əmək haqqı;
 - ☐ əsas və əlavə əmək haqqı;
 - ☒ daimi və dəyişən əmək haqqı;
 - ☐ müstəqim və dəyişən əmək haqqı;
 - ☐ əmək haqqının əsas və dəyişən hissəsi.
-

Sual: Əmək haqqının dəyişən hissəsinə aiddir: (Çəki: 1)

- ☒ götürə iş qaydasında fəhlələrin əmək haqqı, fəhlələrin mükafatlandırılması;
 - ☐ vaxta görə fəhlələrin, qulluqçuların əmək haqqı;
 - ☐ bütün növ əlavələr, əsas fəhlələrin əmək haqqı, onlara verilən mükafat;
 - ☐ idarəetmə heyyyətinin əmək haqqı, sanatoriya işçilərinin əmək haqqı;
 - ☐ məzuniyyət xərcləri, fəhlə və qulluqçulara verilən mükafat, bütün növ əlavələr.
-

Sual: Əmək haqqının daimi hissəsinə aiddir: (Çəki: 1)

- ☐ götürə iş qaydasında fəhlələrin əmək haqqı, fəhlələrin mükafatlandırılması;
 - ☒ vaxta görə fəhlələrin, qulluqçuların əmək haqqı;
 - ☐ bütün növ əlavələr, əsas fəhlələrin əmək haqqı, onlara verilən mükafat;
 - ☐ idarəetmə heyyyətinin əmək haqqı, sanatoriya işçilərinin əmək haqqı;
 - ☐ məzuniyyət xərcləri, fəhlə və qulluqçulara verilən mükafat, bütün növ əlavələr.
-

Sual: Hansı amillər əmək haqqının daimi hissəsinə təsir göstərir? (Çəki: 1)

- ☐ il ərzində işlənmiş günlərin miqdarı, bir işçi hesabı ilə ortaillik məhsul istehsalı;
- ☐ bir işçi hesabı ilə ortaillik məhsul istehsalı, əsas fəhlələrin xüsusi çəkisi;

- ☒ işçilərin orta siyahı sayı, onların orta əmək haqqı;
 - ☐ məhsulun həcmi, onun strukturu, məmulatın udel əmək tutumu, orta saatlıq əmək haqqı;
 - ☐ məhsulun həcmi, fəhlələrin orta siyahı sayı.
-

Sual: Hansı amillər əmək haqqının dəyişən hissəsinə təsir göstərir? (Çəki: 1)

- ☐ il ərzində işlənmiş günlərin miqdarı, bir işçi hesabı ilə ortaillik məhsul istehsalı;
 - ☐ bir işçi hesabı ilə ortaillik məhsul istehsalı, əsas fəhlələrin xüsusi çəkisi;
 - ☐ işçilərin orta siyahı sayı, onların orta əmək haqqı;
 - ☒ məhsulun həcmi, strukturu, məhsul vahidinin əmək tutumu, orta saatlıq əmək haqqı;
 - ☐ məhsulun həcmi, fəhlələrin orta siyahı sayı.
-

Sual: Bir işçi hesabı ilə orta əmək haqqının dəyişməsi xarakterizə olunur: (Çəki: 1)

- ☐ dəyişmə əmsalı ilə;
 - ☐ artım dinamikası ilə;
 - ☐ atım faizi ilə;
 - ☒ mütləq kənarlaşma ilə;
 - ☐ onun indeksi ilə.
-

Sual: İşçilərin orta əmək haqqı indeksi necə hesablanır? (Çəki: 1)

- ☒ hesabat və bazis dövrünün orta əmək haqqının nisbəti kimi;
 - ☐ bazis və hesabat dövrünün orta əmək haqqının nisbəti kimi;
 - ☐ hesabat və bazis dövrünün orta əmək məhsuldarlığının nisbəti kimi;
 - ☐ bazis və hesabat dövrünün orta əmək məhsuldarlığının nisbəti kimi;
 - ☐ bir işçi hesabı ilə orta əmək haqqı ilə əmək məhsuldarlığının hasilə kimi.
-

Sual: Əmək ehtiyatlarından istifadənin təhlilinin əsas vəzifələri hansılardır? (Çəki: 1)

- ☒ müəssisənin işçi qüvvəsi ilə təmin orlunmasının, iş vaxtından istifadənin və əmək məhsuldarlığının qiymətləndirilməsi;
 - ☐ məhsul istehsalını artırmaq məqsədilə əmək ehtiyatları ilə təmin olunmanı yaxşılaşdırmaq
 - ☐ işçilərin ixtisas dərəcələrinin artırılması üzrə tədbirlər hazırlamaq;
 - ☐ məhsulun maya dəyəri tərkibində əmək ehtiyatları ilə əlaqədar xərcləri azaltmaq üçün tədbirlər görmək;
 - ☐ məhsulların saxlanması, qablaşdırılması və satışı ilə əlaqədar əmək məsrəflərinin azaldılmasını təmin etmək;
-

Sual: Əmək ehtiyatlarından istifadənin təhlilinin əsas informasiya mənbələri hansılardır? (Çəki: 1)

- ☐ istehsal və idarəetmə heyəti arasında keçirilən sorğu məlumatları;
 - ☐ kütləvi informasiya materialları;
 - ☐ əsas və köməkçi istehsal heyətinin şikayət ərizələri və raportları;
 - ☒ mühasibat, operativ və statistik uçot məlumatları, kadr-lar şöbəsinin məlumatları;
 - ☐ əmək ehtiyatları ilə əlaqədar iqtisadi ədəbiyyatlar
-

Sual: Müəssisənin işçi qüvvəsilə təmin olunması necə müəyyən olunur? (Çəki: 1)

- ☒ ayrı-ayrı peşə və ixtisas dərəcələri üzrə işçilərin faktiki və tələb olunan sayını müqayisə etməklə;
 - ☐ faiz ifadəsində bütün kateqoriya işçilərin məcmu sayını onların plan sayına bölməklə;
 - ☐ əsas istehsal fəhlələrinin faktiki və plan sayını müqayisə etməklə;
 - ☐ inzibati idarəetmə və köməkçi istehsal heyətinin sayının cəmi işçilərin sayına nisbəti kimi;
 - ☐ əsas və köməkçi istehsalat işçilərinin sayını cəmi işçilərin sayı ilə müqayisə etməklə.
-

Sual: Müəssisənin istehsal-texniki heyətinin ixtisas dərəcələrinin dəyişməsi məhsul istehsalına necə təsir edir? (Çəki: 1)

- ☐ istehsal-texniki heyətin tərkibində I-II dərəcəli fəhlələrin xüsusi çəkisi çox olduqda istehsalın həcminə müsbət təsir edir.
 - ☐ III dərəcəli fəhlələrin xüsusi çəkisi çox olduqda istehsala müsbət təsir edir;
 - ☒ VI dərəcəli fəhlələrin xüsusi çəkisi çox olduqda istehsalın həcminə müsbət təsir göstərir;
 - ☐ IV və V dərəcəli fəhlələrin xüsusi çəkisi çox olduqda istehsala müsbət təsir göstərir;
 - ☐ ümumi işçilərin tərkibində mühəndis texniki işçilərin xüsusi çəkisi çox olduqda müsbət təsir göstərir;
-

Sual: İşçilərin tərkibinin dəyişməsi məhsul istehsalına necə təsir göstərir? (Çəki: 1)

- ☐ işçilərin tərkibində şagirdlərin sayının çox olması müsbət təsir göstərir;
 - ☐ inzibati işçilərin sayının çox olması müsbət təsir göstərir;
 - ☐ mühasibat işçilərinin sayının çox olması müsbət təsir göstərir;
 - ☐ texniki və köməkçi istehsal işçilərinin sayının çox olması müsbət təsir göstərir;
 - ☒ əsas istehsal fəhlələrinin sayının çox olması müsbət təsir göstərir;
-

Sual: Əsas və köməkçi fəhlələr arasındakı nisbətin dəyişməsinin məhsul istehsalına necə təsir göstərir? (Çəki: 1)

- ☐ əsas və köməkçi fəhlələr arasında nisbət 50% olduqda müsbət;
 - ☐ əsas istehsal fəhlələrinin xüsusi çəkisi 55% olduqda müsbət;
 - ☐ əsas istehsal fəhlələrinin xüsusi çəkisi 60%, köməkçi fəhlələrin xüsusi çəkisi 40% olduqda müsbət;
 - ☒ əsas və köməkçi istehsal fəhlələrinin nisbəti 70%-30% olduqda müsbət;
 - ☐ əsas və köməkçi istehsal fəhlələrinin nisbəti 45%-55% olduqda müsbət;
-

Sual: İş vaxtı fondundan istifadə necə müəyyən olunur? (Çəki: 1)

- ☒ hər iş gününə, iş saatına düşən məhsulun həcminə görə;
 - ☐ hər iş gününə, iş saatına düşən mənfəətin həcminə görə;
 - ☐ hər iş gününə, iş saatına düşən məhsul satışının həcminə görə;
 - ☐ hər iş gününə, iş saatına düşən əmək haqqına görə;
 - ☐ işçilərin işə çıxdığı günlərin sayına görə;
-

Sual: İş vaxtı fondundan istifadənin məhsul istehsalına təsiri necə hesablanır? (Çəki: 1)

- ☐ xəstəliyə görə işə çıxılmayan günlərin sayının bir günlük məhsul istehsalına hasili

kimi;

- ☐ məzuniyyətdə olan günlərin miqdarının günlük məhsul istehsalına hasili kimi;
 - ☐ ümumi məhsulun miqdarının nominal iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ əmtəəlik məhsulun miqdarının real iş vaxtı fonduna nisbəti kimi.
 - ☒ real iş günlərinin faktiki və plan miqdarı arasındakı fərqin plan üzrə günlük məhsul istehsalının miqdarına hasili kimi;
-

Sual: Günlük boşdayanmaların məhsul istehsalına təsiri necə hesablanır? (Çəki: 1)

- ☒ gün hesabı ilə boş dayanmaların günlük məhsul istehsalının plan həcminə hasili kimi;
 - ☐ bayram və istirahət günlərinin sayının günlük məhsulun miqdarına hasili kimi;
 - ☐ müdiriyyətin göstərişi ilə müəyyən yığıncaq və tədbirlərin keçirilməsi ilə əlaqədar boşdayanılan saatların miqdarının saatlıq məhsul istehsalına hasili kimi;
 - ☐ istehsalatda qəzaların baş verməsi ilə bağlı boşdayanılan günlərin miqdarının günlük məhsul istehsalına hasili kimi;
 - ☐ elektrik xəttində nasazlıqla bağlı boşdayanılan günlərin miqdarının günlük məhsul həcminə hasili kimi.
-

Sual: Əmək məhsuldarlığı necə hesablanır? (Çəki: 1)

- ☐ məhsul istehsalın faktiki və plan həcmnin nisbəti kimi;
 - ☐ məhsulun həcmnin mühəndis işçilərin sayına nisbəti kimi;
 - ☐ məhsulun həcmnin inzibati işçilərin sayına nisbəti kimi;
 - ☐ məhsulun həcmnin inzibati idarə və köməkçi istehsal heyətinin sayına nisbəti kimi;
 - ☒ məhsulun həcmnin fəhlələrin sayına nisbəti kimi.
-

Sual: Məhsulun əməktutumu necə hesablanır? (Çəki: 1)

- ☐ əmək haqqı xərclərinin istehsal olunmuş məhsulun həcmisinə nisbəti kimi;
 - ☐ İşlənmiş adam günlərin (saatların) miqdarının istehsal olunan məhsulun dəyərinə nisbəti kimi;
 - ☒ İşlənmiş adam günlərin (saatların) miqdarının istehsal olunan məhsulun miqdarına nisbəti kimi;
 - ☐ hər min manatlıq məhsula düşən işçilərin sayı kimi;
 - ☐ məhsul vahidinin və ya hər min manatlıq məhsula düşən əmək haqqı məbləği kimi.
-

Sual: Əmək amillərinin təsirini hesablamaq üçün istifadə olunan əsas göstəricilər hansılardır? (Çəki: 1)

- ☐ işçilərin sayı, strukturu, ümumi məhsulun həcmi, iş günlərinin sayı, əmək haqqı fondu;
 - ☐ ümumi məhsulun həcmi, əsas və köməkçi istehsalat fəhlələrinin sayı, yaş qrupu, ixtisas dərəcəsi;
 - ☐ əmtəəlik məhsulun həcmi, mühəndis texniki işçilərin sayı, onların iş günlərinin miqdarı;
 - ☐ ümumi məhsulun həcmi, inzibati idarə heyətinin, gözətçilərin, sürücülərin sayı, onların işlədiyi günlərinin miqdarı;
 - ☒ məhsulun həcmi, istehsalat fəhlələrinin sayı, onların işlədiyi günlərinin sayı, iş gününün uzunluğu, saatlıq hasilat.
-

Sual: İstehsal prosesində iştirak xarakterinə görə fəhlələr aşağıdakı qru qrupa bölünür: (Çəki: 1)

- ☐ aktiv və passiv;
- ☒ əsas və köməkçi;
- ☐ yüksək və aşağı ixtisaslı;
- ☐ fəhlə və qulluqçu;
- ☐ daxil olan və işdən çıxan.

Sual: Fəhlələrin keyfiyyət tərkibi nə ilə səciyyələnir? (Çəki: 1)

- ☐ əsas fəhlələrin, qulluqçuların və köməkçi fəhlələrin sayı ilə;
- ☐ heyətin sayı, ixtisas səviyyəsi, yaşı və cinsi ilə;
- ☐ əmək məhsuldarlığı, yaşı və köməkçi fəhlələrin sayı ilə;
- ☒ ümumtəhsil, peşə-ixtisas dərəcəsi, staj, yaşı;
- ☐ əmək haqqının məbləği, ixtisas, milliyyəti, mühəndislərin sayı.

Sual: İşçilərin kəmiyyət tərkibi nə ilə səciyyələnir? (Çəki: 1)

- ☒ əsas fəhlələrin, qulluqçuların və köməkçi fəhlələrin sayı ilə;
- ☐ heyətin sayı, ixtisas səviyyəsi, yaşı və cinsi ilə;
- ☐ əmək məhsuldarlığı, yaşı və köməkçi fəhlələrin sayı ilə;
- ☐ ümumtəhsil, peşə-ixtisas dərəcəsi, staj, yaşı;
- ☐ əmək haqqının məbləği, ixtisas, milliyyəti, mühəndislərin sayı.

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İşçi heyəti üzrə nisbi kənarlaşma necə hesablanır? (Çəki: 1)

- ☒ işçilərin faktiki sayından işçilərin plan sayının satışın həcmnin artım sürətinə hasilini çıxmaqla;
- ☐ işçilərin plan sayından işçilərin plan sayının satışın həcmnin artım sürətinə hasilini çıxmaqla;
- ☐ işçilərin faktiki sayı və satışın həcmnin artım sürətinin hasilini çıxmaqla;
- ☐ işçilərin plan sayının satışın həcmnin artım sürətinə hasilini çıxmaqla;
- ☐ işçilərin faktiki sayının satışın həcmnin artım sürətinə hasilini çıxmaqla.

Sual: Əsas istehsalat işçilərinin sayının dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır? (Çəki: 1)

- ☒ əsas istehsalat işçilərinin faktiki və plan miqdarı arasındakı fərqin plan üzrə bir

işçinin əmək məhsuldarlığına hasili kimi;

- ☐ işçilərin faktiki və plan miqdarı arasındakı fərqin bir işçinin faktiki əmək məhsuldarlığına hasili kimi;
 - ☐ işçilərin faktiki və plan miqdarı arasındakı fərqin 100-ə vurularaq işçilərin plan sayına bölünür;
 - ☐ işçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçiyə düşən mənfəət məbləğinə vurulur;
 - ☐ işçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçiyə düşən məhsul satışından əldə edilən məbləğə vurulur
-

Sual: Əmək məhsuldarlığının dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır? (Çəki: 1)

- ☐ bir işçinin faktiki və plan əmək məhsuldarlığı arasındakı fərqin işçilərin plan sayına hasili kimi;
 - ☐ bir işçinin faktiki və plan əmək məhsuldarlığı arasındakı fərqin plan üzrə əmək məhsuldarlığına bölünür;
 - ☒ bir işçinin faktiki və plan əmək məhsuldarlığı arasındakı fərqin işçilərin faktiki sayına hasili kimi;
 - ☐ bir işçinin faktiki və plan əmək məhsuldarlığı arasındakı fərqin texniki işçilərin sayına hasili kimi;
 - ☐ bir işçinin faktiki və plan əmək məhsuldarlığı arasındakı fərqin inzibati işçilərin sayına hasili kimi;
-

Sual: Bir fəhlə hesabı ilə orta illik hasilat necə müəyyən olunur? (Çəki: 1)

- ☐ əmtəəlik məhsulun həcmnin fəhlələrin sayına nisbəti kimi;
 - ☒ əmtəəlik məhsulun həcmnin ən böyük növbədə işləyən fəhlələrin sayına nisbəti kimi;
 - ☐ əmtəəlik məhsulun həcmnin işçilərin sayına nisbəti kimi;
 - ☐ əmtəəlik məhsulun həcmnin təqvim iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ əmtəəlik məhsulun həcmnin faktiki iş vaxtı fonduna nisbəti kimi;
-

Sual: Müəssisənin əmək resursları ilə təmin olunması necə müəyyən olunur? (Çəki: 1)

- ☒ dərəcə və ixtisas üzrə işçilərin faktiki sayını plan üzrə tələbatla müqayisə etməklə;
 - ☐ işçilərin faktiki sayının onların əmək məhsuldarlığına hasili kimi;
 - ☐ əmtəəlik məhsulun həcmnin işçilərin sayına nisbəti kimi;
 - ☐ fəhlələrin faktiki və plan üzrə orta tarif dərəcəsini müqayisə etməklə;
 - ☐ işçilərin növbəlik əmsalına hesablamaqla.
-

Sual: Əmək məhsuldarlığı indeksi necə hesablanır? (Çəki: 1)

- ☐ hesabat və bazis dövrü üzrə orta əmək haqqının nisbəti kimi;
 - ☐ bazis dövrü və hesabat üzrə orta əmək haqqının nisbəti kimi;
 - ☒ hesabat və bazis dövrü üzrə orta əmək məhsuldarlığının nisbəti kimi;
 - ☐ bazis dövrü və hesabat üzrə orta əmək məhsuldarlığının nisbəti kimi;
 - ☐ bir işçinin orta əmək haqqının orta əmək məhsuldarlığına hasili kimi.
-

Sual: Əmək məhsuldarlığının qiymətləndirilməsi zamanı hansı göstəricilərdən istifadə

olunur? (Çəki: 1)

- ☒ ümumi, fərdi, köməkçi;
 - ☐ birbaşa, dolayı, köməkçi;
 - ☐ ümumi, fərdi, dolayı;
 - ☐ fərdi, birbaşa, dolayı;
 - ☐ ümumi, orta, fərdim.
-

Sual: Əmək məhsuldarlığı ilə orta əmək ödənişinin artım templəri arasındakı nisbət necə olmalıdır? (Çəki: 1)

- ☐ əmək ödənişinin artım tempi əmək məhsuldarlığının artım tempindən yüksək olmalıdır;
 - ☐ əmək ödənişi ilə əmək məhsuldarlığının artım templəri bərabər olmalıdır;
 - ☒ əmək məhsuldarlığının artım tempi əmək ödənişinin artım tempindən yüksək olmalıdır;
 - ☐ əmək məhsuldarlığının planlaşdırılan artım tempi reallığa çevrilmədikdə əmək ödənişi iki dəfə azaldılmalıdır;
 - ☐ konkret şəraitdən asılı olaraq müxtəlif ola bilər.
-

Sual: Bir fəhləyə düşən hasilatın dəyişməsi bir işçiyə düşən orta hasilatın dəyişməsinə təsir göstərmir? (Çəki: 1)

- ☐ bir fəhləyə düşən hasilatın dəyişməsi bir işçiyə düşən orta hasilatın dəyişməsinə təsir etmir;
 - ☒ bir fəhləyə düşən hasilat artdıqca bir işçiyə düşən hasilat artır;
 - ☐ bir fəhləyə düşən hasilat artdıqca bir işçiyə düşən hasilat azalır;
 - ☐ bir fəhləyə düşən hasilat azaldıqca bir işçiyə düşən hasilat artır;
 - ☐ müqayisə səhvdir
-

Sual: Məhsulun əməktutumunun dəyişməsinin iqtisadi mahiyyəti nədir? (Çəki: 1)

- ☒ məhsulun əməktutumunun azalması məhsulun maya dəyərinin azalmasına, satışdan mənfəətin artmasına şərait yaradır;
 - ☐ məhsulun əməktutumunun artması iqtisadi cəhətdən səmərəlidir və mənfəətin artmasına müsbət təsir göstərir;
 - ☐ məhsulun əməktutumunun azalması məhsul satışından mənfəətin azalmasına bir başa təsir göstərir;
 - ☐ məhsulun əməktutumunun dəyişməsilə maya dəyərinin dəyişməsi tərs mütənasibdir;
 - ☐ məhsulun əməktutumunun artması istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi amilidir;
-

Sual: Məhsulun əməktutumuna təsir göstərən əsas amillər hansılardır? (Çəki: 1)

- ☒ məhsulun həcmi, quruluşu, qiyməti, əmək sərfi;
 - ☐ məhsulun həcmi, maya dəyəri, qiyməti, əmək sərfi;
 - ☐ məhsulun həcmi, quruluşu, maya dəyəri, qiyməti;
 - ☐ məhsulun maya dəyəri, quruluşu, qiyməti, əmək sərfi;
 - ☐ məhsulun quruluşu, maya dəyəri, qiyməti, əmək sərfi.
-

Sual: Məhsulun əməktutumu ilə əmək məhsuldarlığı göstəriciləri arasında funksional

əlaqə varmı? (Çəki: 1)

- ☐ əmək məhsuldarlığı artdıqca məhsulun əməktutumu artır;
 - ☒ əmək məhsuldarlığı yüksəldikcə məhsulun əməktutumu azalır və tərsinə;
 - ☐ məhsulun əməktutumu azaldıqca əmək məhsuldarlığı yüksəlir;
 - ☐ əmək məhsuldarlığı ilə məhsulun əməktutumu arasında əlaqə yoxdur;
 - ☐ məhsulun əməktutumu ilə əmək məhsuldarlığı düz mütənasibdir;
-

Sual: Ümumi əmək haqqı fondunun tərkibi nədən ibarətdir? (Çəki: 1)

- ☐ əsas və köməkçi istehsal fəhlələrinin əmək haqqından;
 - ☐ mühəndis-texniki işçilərin əmək haqqından;
 - ☒ müəssisədə işləyən işçilərin əmək haqqından;
 - ☐ inzibati idarəetmə işçilərin əmək haqqından;
 - ☐ ümumi sex heyətinin əmək haqqından
-

Sual: Əməyin ödənişi məsrəflərinə təsir edən amilləri səciyyələndirin: (Çəki: 1)

- ☐ məhsulun həcmnin artması əmək ödənişi xərclərini azaldır;
 - ☒ məhsulun həcmnin artması əmək ödənişi xərclərini artırır;
 - ☐ yüksək əməktutumlu məhsulların xüsusi çəkisinin azalması həmin xərcləri azaldır;
 - ☐ məhsul istehsalının artım tempinin əməyin ödənişi fondunun artım tempindən yüksək olması mənfi təsir göstərir;
 - ☐ əmək ödənişi fondunun plana nisbətən azalması mənfi təsir göstərir;
-

Sual: Müstəqim əmək haqqı xərclərinə hansı əsas amillər təsir göstərir? (Çəki: 1)

- ☐ məhsul satışının həcmnin dəyişməsi;
 - ☐ idarəetmə işçilərinin sayının dəyişməsi;
 - ☒ məhsul istehsalının həcmi və strukturunun dəyişməsi, əməyin ödənişi səviyyəsinin dəyişməsi;
 - ☐ müxtəlif səbəblərdən istehsalatda boşdayanmaların artması;
 - ☐ əmək haqqı tariflərinin dəyişdirilməsi;
-

Sual: Əməyin ödənişi fondunun həcminə hansı əsas amillər təsir göstərir? (Çəki: 1)

- ☒ işçilərin sayının və bir işçi hesabı ilə əmək haqqı məbləğinin dəyişməsi;
 - ☐ əmək məhsuldarlığının və fondveriminin dəyişməsi;
 - ☐ məhsul istehsalı və satışı həcmnin dəyişməsi;
 - ☐ işçilərin ixtisas dərəcələrinin dəyişməsi;
 - ☐ məhsul vahidinə veriləcək əmək haqqının dəyişməsi;
-

Sual: Əmək ödənişi fondu üzrə mütləq kənarlaşmaya hansı amillər təsir göstərir? (Çəki: 1)

- ☒ fəhlələrin orta illik sayı, bir fəhlənin orta illik əmək haqqı;
 - ☐ məhsul istehsalının həcmi, məhsul satışının həcmi;
 - ☐ məhsulun maya dəyərində əmək haqqı xərclərinin dəyişməsi;
 - ☐ işçilərin orta siyahı sayı və əmək məhsuldarlığı;
 - ☐ məhsul istehsalının həcmi, quruluşu, qiyməti.
-

Sual: Əməyin ödənişi fondu üzrə nisbi kənarlaşma necə hesablanır? (Çəki: 1)

- ☒ faktiki əmək haqqı fondu ilə məhsulun həcminə görə dəyişən hissəsinə düzəliş edilmiş bazis dövrünün əmək haqqının fərqi kimi;
 - ☐ faktiki əmək haqqı fondu ilə satışın indeksinə görə daimi hissəsinə düzəliş edilmiş bazis dövrünün əmək haqqının fərqi kimi;
 - ☐ bazis dövrünün əmək haqqı fondu ilə satışın indeksinə görə dəyişən hissəsinə düzəliş edilmiş faktiki əmək haqqının fərqi kimi;
 - ☐ bazis dövrünün düzəliş edilmiş əmək haqqı fondu düzəliş edilmiş faktiki əmək haqqının fərqi kimi.
 - ☐ faktiki əmək haqqı fondu ilə bazis dövrünün əmək haqqı fondu-nun dəyişən hissəsinin fərqi kimi;
-

Sual: Fəhlələrin mexanikləşdirilmiş əməklə təmin olunması əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ bütün işçilərin sayının mexaniki əməklə məşğul olan fəhlələrin sayına nisbəti kimi;
 - ☒ mexaniki əməklə məşğul olan fəhlələrin sayının onların ümumi sayına nisbəti kimi;
 - ☐ mexaniki əməklə məşğul olan fəhlələrin sayının işçilərin ümumi sayına nisbəti kimi;
 - ☐ mexaniki əməklə məşğul olan fəhlələrin sayının sənaye-istehsal heyətinin sayına nisbəti kimi;
 - ☐ mexaniki əməklə məşğul olan fəhlələrin sayının qulluqçuların sayına nisbəti kimi;
-

Sual: İş yerlərinin təşkili əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ ümumi iş yerlərinin sayının fəhlələrin sayına nisbəti kimi;
 - ☐ ümumi iş yerlərinin sayının qulluqçuların sayına nisbəti kimi;
 - ☒ layihə üzrə iş yerlərinin miqdarının işçilərin sayına nisbəti kimi;
 - ☐ əldə olunmuş avadanlıqların sayının silinmiş avadanlıqların sayına nisbəti kimi;
 - ☐ silinmiş avadanlıqların sayının əldə olunmuş avadanlıqların sayına nisbəti kimi.
-

Sual: Xidmət əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ adam-saat hesabı ilə iş vaxtı itgisinin işlənmiş bütün adam- saatların miqdarına nisbəti kimi;
 - ☒ iş yerlərinin materiallarla təmin olunmaması ilə bağlı iş vaxtı itgisinin fəhlələr tərəfindən işlənmiş adam-saatlara nisbəti kimi;
 - ☐ ümumi iş vaxtının qeyri məhsuldar iş vaxtına nisbəti kimi;
 - ☐ bütün iş yerlərinin miqdarının layihə üzrə iş yerlərinin miqdarına nisbəti kimi;
 - ☐ əməyi normalaşdırılmış fəhlələrin sayının fəhlələrin ümumi sayına nisbəti kimi.
-

Sual: Əməyin normalaşdırılması əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ əməyi normalaşdırılmış fəhlələrin sayının fəhlələrin ümumi sayına nisbətinin normaların gərginliyi əmsalına hasili kimi;
 - ☐ normativ üzrə bütün iş vaxtı məsrəflərinin bütün işlərə vaxt sərfinə nisbəti kimi;
 - ☒ normativ üzrə bütün işlərə vaxt sərfinin profilinə uyğun olmayan
 - ☐ normativ üzrə bütün iş vaxtı məsrəflərinin normativ üzrə ixtisaslaşdırılmış iş məsrəflərinə nisbəti kimi;
 - ☐ iş yerlərinin miqdarının layihə üzrə iş yerlərinə nisbəti kimi.
-

Sual: Bir fəhlə hesabı ilə işlənmiş günlərin orta sayı necə hesablanır? (Çəki: 1)

- ☐ işlənmiş adam-saatların miqdarının işlənmiş adam-günlərin miqdarına nisbəti kimi;
- ☒ işlənmiş adam-günlərin miqdarının fəhlələrin orta siyahı sayına nisbəti kimi;
- ☐ işlənmiş adam-saatların miqdarının fəhlələrin orta siyahı sayına nisbəti kimi;
- ☐ işlənmiş adam-günlərin miqdarının işlənmiş adam-saatların miqdarına nisbəti kimi;
- ☐ fəhlələrin sayının bir fəhlə hesabı ilə işlənmiş saatların miqdarına hasili kimi.

Sual: Bir fəhlə hesabı ilə işlənmiş adam-saatların miqdarı necə hesablanır? (Çəki: 1)

- ☐ işlənmiş adam-saatların miqdarının işlənmiş adam-günlərin miqdarına nisbəti kimi;
- ☐ işlənmiş adam-günlərin miqdarının fəhlələrin orta siyahı sayına nisbəti kimi;
- ☒ işlənmiş adam-saatların miqdarının fəhlələrin orta siyahı sayına nisbəti kimi;
- ☐ işlənmiş adam-günlərin miqdarının işlənmiş adam-saatların miqdarına nisbəti kimi;
- ☐ fəhlələrin sayının bir fəhlə hesabı ilə işlənmiş saatların miqdarına hasili kimi.

Bölmə: 0403

Ad	0403
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Müəssisədə işləyənlərin sayı 80 nəfərdən 120 nəfərədək artması, nəticəsində istehsalın həcmi 1500 ədəddən 2000 ədədədək artmışdır. Bu halda əmək məhsuldarlığı necə dəyişmişdir? (Çəki: 1)

- ☐ 40 faiz yüksəlmişdir;
- ☐ 36 faiz yüksəlmişdir;
- ☒ 20 faiz yüksəlmişdir;
- ☐ 10 faiz azalmışdır;
- ☐ dəyişilməz qalmışdır.

Sual: Hansı əmsal işə qəbul olunmuş işçilərin sayının dövrün sonuna bütün işçilərin ümumi sayına nisbəti kimi hesablanır? (Çəki: 1)

- ☐ növbəlik əmsalı;
- ☐ kadr axıcılığı əmsalı;
- ☐ işçilərin işdən çıxma əmsalı;
- ☐ heyətin daimiliyi əmsalı;
- ☒ işçilərin daxil olması əmsalı.

Sual: Hansı əmsal işdən çıxmış işçilərin sayının dövrün əvvəlinə bütün işçilərin sayına nisbəti kimi hesablanır? (Çəki: 1)

- ☐ növbəlik əmsalı;
- ☐ kadr axıcılığı əmsalı;
- ☒ işçilərin işdən çıxma əmsalı;

- ☐ heyətin daimliliyi əmsalı;
 - ☐ işçilərin daxil olması əmsalı.
-

Sual: Hansı əmsal öz xahişi və əmək intizamını pozması səbəbəindən işdən çıxmış işçilərin sayının dövrün əvvəlinə bütün işçilərin sayına nisbəti kimi hesablanır? (Çəki: 1)

- ☐ növbəlik əmsalı;
 - ☒ kadr axıcılığı əmsalı;
 - ☐ işçilərin işdən çıxma əmsalı;
 - ☐ heyətin daimliliyi əmsalı;
 - ☐ işçilərin daxil olması əmsalı.
-

Sual: Bütün hesabat dövründə işləyən işçilərin sayının heyətin ümumi sayına nisbətini hansı əmsal səciyyələndirir? (Çəki: 1)

- ☐ növbəlik əmsalı;
 - ☐ kadr axıcılığı əmsalı;
 - ☐ işçilərin işdən çıxma əmsalı;
 - ☒ heyətin daimliliyi əmsalı;
 - ☐ işçilərin daxil olması əmsalı
-

Sual: Təqvim iş vaxtı fondu necə hesablanır? (Çəki: 1)

- ☒ bütün işçilər tərəfindən işlənmiş adam-günlərin miqdarı+günlük boş-dayanmalar+işə çıxmamalar+bayram və istirahət günləri;
 - ☐ bütün işçilər tərəfindən işlənmiş adam-günlərin miqdarı+günlük boş-dayanmalar+işə çıxmamalarbayram və istirahət günləri;
 - ☐ bütün işçilər tərəfindən işlənmiş adam - günlərin miqdarı+günlük boş-dayanmalar-işə çıxmamalarbayram və istirahət günləri;
 - ☐ bütün işçilər tərəfindən işlənmiş adam-günlərin miqdarı günlük boş-dayanmalar işə çıxmamalar;
 - ☐ bütün işçilər tərəfindən işlənmiş adam-günlərin miqdarı+günlük boş-dayanmalar - bayram və istirahət günləri.
-

Sual: Tabel iş vaxtı fondu necə hesablanır? (Çəki: 1)

- ☐ bütün işçilər tərəfindən işlənmiş adam-günlərin miqdarı+günlük boşdayanmalar+işə çıxmamalar+bayram və istirahət günləri;
 - ☒ bütün işçilər tərəfindən işlənmiş adam-günlərin miqdarı+günlük boşdayanmalar+işə çıxmamalarbayram və istirahət günləri;
 - ☐ bütün işçilər tərəfindən işlənmiş adam - günlərin miqdarı+günlük boşdayanmalar işə çıxmamalarbayram və istirahət günləri;
 - ☐ bütün işçilər tərəfindən işlənmiş adam-günlərin miqdarı günlük boşdayanmalar işə çıxmamalar;
 - ☐ bütün işçilər tərəfindən işlənmiş adam-günlərin miqdarı+günlük boşdayanmalar - bayram və istirahət günləri.
-

Sual: Maksimum mümkün iş vaxtı fondu necə hesablanır? (Çəki: 1)

- ☐ bütün işçilər tərəfindən işlənmiş adam-günlərin miqdarı+günlük boşdayanmalar+işə çıxmamalar+bayram və istirahət günləri;

- ☐ bütün işçilər tərəfindən işlənmiş adam-günlərin miqdarı+günlük boşdayanmalar+işə çıxmamalarbayram və istirahət günləri;
- ☒ bütün işçilər tərəfindən işlənmiş adam - günlərin miqdarı+günlük boşdayanmalar işə çıxmamalarbayram və istirahət günləri;
- ☐ bütün işçilər tərəfindən işlənmiş adam-günlərin miqdarı günlük boşdayanmalar işə çıxmamalar;
- ☐ bütün işçilər tərəfindən işlənmiş adam-günlərin miqdarı+günlük boşdayanmalar - bayram və istirahət günləri.

Sual: Məhsul vahidinin əmək tutumu necə hesablanır? (Çəki: 1)

- ☐ məhsulun həcmnin onun istehsalına sərf olunmuş ümumi iş vaxtı fonduna nisbəti kimi;
- ☒ məhsul istehsalına sərf olunmuş ümumi iş vaxtı fondunun onun həcminə nisbəti kimi;
- ☐ ümumi iş vaxtı fondunun fəhlələrin orta illik əmək haqqı məbləğinə nisbəti kimi;
- ☐ fəhlələrin orta illik əmək haqqı məbləğinin məhsulun həcminə nisbəti kimi;
- ☐ məhsulun həcmnin iş vaxtı fonduna hasili kimi.

Sual: Əmək haqqı fondu üzrə mütləq kənarlaşma necə hesablanır: (Çəki: 1)

- ☐ plan və faktiki əmək haqqı fondları arasında fərq kimi;
- ☒ faktiki və plan əmək haqqı fondları arasında fərq kimi;
- ☐ faktiki və mümkün əmək haqqı fondları arasında fərq kimi;
- ☐ mümkün və faktiki əmək haqqı fondları arasında fərq kimi;
- ☐ plan üzrə və ötən ilin əmək haqqı fondları arasında fərq kimi.

Sual: Əmək haqqı fondu üzrə nisbi kənarlaşma hesablanır: (Çəki: 1)

- ☐ plan və faktiki əmək haqqı fondları arasında fərq kimi;
- ☐ faktiki və plan əmək haqqı fondları arasında fərq kimi;
- ☒ faktiki və korrektə edilmiş plan əmək haqqı fondları arasında fərq kimi;
- ☐ mümkün və faktiki əmək haqqı fondları arasında fərq kimi;
- ☐ plan və ötən ilin əmək haqqı fondları arasında fərq kimi.

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	29
Maksimal faiz	29
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Material resurslarından istifadənin təhlilinin vəzifələri hansılardır? (Çəki: 1)

- ☐ istehsalata buraxılan material resurslarının keyfiyyətini müəyyənləşdirmək;
- ☐ material resurslarının tərkibi və strukturunu öyrənmək;
- ☒ material resurslarından istifadə və onun məhsul istehsalı həcminə, keyfiyyətinə,

maya dəyərinə təsirini qiymətləndirmək;

☐ material resurslarından istifadə zamanı mənimsəmələrə, əskikgəlmələrə və israfçılığa yol verilməsi hallarını müəyyən etmək;

☐ material resurslarından səmərəsiz istifadənin səbəbləri və buna məsuliyyət daşıyan işçiləri müəyyən etmək;

Sual: Material resurslarından istifadənin təhlilinin əsas informasiya mənbələri hansılardır? (Çəki: 1)

☒ maddi-texniki təchizat şöbəsinin məlumatları, cari və mühasibat uçotu məlumatları, material sərfləri normativləri;

☐ istehsalatdan anbara mal daxil olması, mal buraxılmasına dair anbar müdirinin hesabatı;

☐ kütləvi informasiya vasitələrinin məlumatları;

☐ istehsal müşavirələrinin materialları;

☐ təftiş aktının məlumatları;

Sual: Müəssisənin material resursları ilə təmin olunmasına təsir edən amillər hansılardır? (Çəki: 1)

☐ məhsul istehsalına olan tələbatın artması;

☐ alınan xammal-materialın tərkibi və çeşid quruluşunun dəyişməsi;

☒ material resurslarının alınması üzrə müqavilə öhdəlikləri şərtlərinin yerinə yetirilməsi;

☐ məhsul istehsalı və satışı üzrə planın yerinə yetirilməməsi;

☐ alınan xammal-materialın keyfiyyətinin aşağı olması.

Sual: Material resurslarından istifadəni xarakterizə edən göstəricilər hansılardır? (Çəki: 1)

☐ məhsul istehsalının həcmi və dinamikası;

☐ istehsal olunan məhsulların tərkibində materialın xüsusi çəkisinin dəyişməsi;

☐ material təchizatı üzrə planın kəsrlə, yaxud artıqlaması ilə yerinə yetirilməsi;

☒ materialtutumu, materialverimi, məhsulun maya dəyərində material məsrəflərinin xüsusi çəkisi;

☐ məhsul satışından əldə olunan məbləğ ilə satılan məhsulun maya dəyəri arasındakı fərq;

Sual: Məhsulun materialtutumu nəyi səciyyələndirir? (Çəki: 1)

☐ Sərf olunan xammal-materialın hər manatına düşən ümumi məhsullu;

☐ İstifadə olunan materialın hər manatına düşən mənfəətli;

☒ İstehsal olunan məhsulun hər manatına düşən xammal-materialın dəyərini;

☐ Xammal-materiallardan istifadənin rentabelliğini;

☐ Xammal-material daxil olması üzrə planın yerinə yetirilməsini.

Sual: Ehtiyatların yaradılmasının qiymətləndirilməsində məqsəd nədir? (Çəki: 1)

☐ materiala, əmək resurslarına və əsas fondlara tələbatın planlaşdırılmasının zəruriliyi;

☐ materiallardan istifadənin səmərəliliyinin, ehtiyatların maliyyə nəticələrinə təsirinin müəyyən edilməsi;

- ☒ anbar təsərrüfatına, dövriyyə vəsaitlərinə tələbatın müəyyən eediməsi, materialların planlaşdırılması və göndərişi qrafikin icrasına nəzarət;
 - ☐ maliyyə vəsaitlərinə tələbatın təyin olunması, məhsul istehsalı həcminə tələbatın, məhsul buraxılışı qrafikin hazırlanması;
 - ☐ materiallara tələbatın müəyyən olunması, dövriyyə vəsaitlərinə tələbatın dəyişməsinin təyin edilməsi, əsas vəsaitlərə tələbatın öyrənilməsi.
-

Sual: Maddi-texniki təhcizatın təşkilinin hansı amilləri məhsul istehsalı planının icrasına təsir edir? (Çəki: 1)

- ☐ dövrün sonuna anbar ehtiyatının plandan çox olması, materialdan qeyri səmərəli istifadə, maliyyə vəsaitlərinin çatışmazlığı;
 - ☒ dövrün əvvəlinə anbar ehtiyatlarının çatışmazlığı, materialların daxil olması planının yerinə yetirilməməsi;
 - ☐ dövrün əvvəlinə anbar ehtiyatlarının artıqlığı, anbar təsərrüfatından tam istifadə olunmaması, yükləmə-boşaltma maşınlarının çatışmaması;
 - ☐ məhsul istehsalı və satışı planının təkmil olmaması, anbar təsərrüfatının çatışmazlığı;
 - ☐ anbar ehtiyatlarının, anbar təsərrüfatının, maliyyə vəsaitlərinin, ixtisasla kadrların çatışmazlığı, materialların qiymətinin dəyişməsi.
-

Sual: Material resurslarından istifadənin səmərəliliyinə təsir edən əsas amillər hansılardır? (Çəki: 1)

- ☐ tədarük edilmiş xammalın miqdarı, məhsul vahidinə xammal sərfi, ümumi material tutumu, ümumi məhsulun həcmi, məcmu material və müstəqim material məsrəflərinin nisbəti;
 - ☐ tədarük edilmiş xammalın miqdarı, material tutumu, məhsulun həcmi, müstəqim material məsrəfləri, məcmu material və müstəqim material məsrəflərinin nisbəti;
 - ☐ tədarük edilmiş xammalın miqdarı materialtutumu, xammalın keyfiyyətinin aşağı olması ilə bağlı plandan artıq itgilər;
 - ☒ tədarük edilmiş xammalın miqdarı, xammalın keyfiyyətinin aşağı olması səbəbindən plandan artıq itgilər, məhsul vahidinə xammal sərfi.
 - ☐ tədarük edilmiş xammalın miqdarı, material tutumu, ümumi məhsulun həcmi, udel xammal sərfi, müstəqim material məsrəfləri üzrə materialtutumunun dəyişməsi.
-

Sual: Material resurslarından istifadənin səmərəliliyinə təsir edən birinci səviyyə amilləri hansılardır? (Çəki: 1)

- ☒ ümumi materialtutumu, məhsulun həcmi;
 - ☐ xammal sərfi norması, müstəqim material məsrəfləri üzrə materialtutumu;
 - ☐ tədarük edilmiş xammalın miqdarı, məhsul vahidinə xammal sərfi;
 - ☐ tədarük edilmiş xammalın miqdarı, müstəqim material məsrəfləri üzrə materialtutumu;
 - ☐ tədarük edilmiş xammalın miqdarı, xammalın keyfiyyətinin aşağı olması səbəbindən plandan artıq itgilər.
-

Sual: Material resurslarından istifadənin səmərəliliyinə təsir edən ikinci səviyyə amilləri hansılardır? (Çəki: 1)

- ☐ tədarük edilmiş xammalın miqdarı, ümumi materialtutumu, məhsulun həcmi;
- ☐ xammal sərfi norması, müstəqim material məsrəfləri üzrə materialtutumu;

- ☐ tədarük edilmiş xammalın miqdarı, məhsul vahidinə xammal sərfi;
 - ☒ müstəqim material məsrəfləri üzrə materialtutumu, ümumi material və müstəqim material məsrəflərinin nisbəti;
 - ☐ tədarük edilmiş xammalın miqdarı, xammalın keyfiyyətinin aşağı olması səbəbindən plandan artıq itgilər.
-

Sual: Material resurslarından istifadənin səmərəliliyinə təsir edən üçüncü səviyyə amilləri hansılardır? (Çəki: 1)

- ☐ tədarük edilmiş xammalın miqdarı, ümumi materialtutumu, məhsulun həcmi;
 - ☐ xammal sərfi norması, müstəqim material məsrəfləri üzrə materialtutumu;
 - ☐ tədarük edilmiş xammalın miqdarı, məhsul vahidinə xammal sərfi;
 - ☐ müstəqim material məsrəfləri üzrə materialtutumu, ümumi material və müstəqim material məsrəflərinin nisbəti;
 - ☒ məhsulun strukturu, udel materialtutumu, materialların qiyməti, məhsulun qiyməti.
-

Sual: Ümumi materialtutumu hansı amillərdən asılıdır? (Çəki: 1)

- ☒ məhsulun həcmi, material resurslarının qiyməti, məhsulun qiyməti;
 - ☐ material məsrəfləri, material resurslarının qiyməti, materialların əvəz olunması, elmi-texniki tərəqqi;
 - ☐ itgilərin azalması, mövcud sərf norması, əmək məhsuldarlığı, materialların qiyməti;
 - ☐ xammal tullantıları, materialların kütləsi, materialların qiyməti, məhsul vahidinin maya dəyəri;
 - ☐ istehsalın artırılması ehtiyatlarından istifadə olunmaması, əmək haqqı fondu.
-

Sual: Ehtiyatların hərəkətinin təhlili üzrə XYZ nəzarət sistemindən istifadə zamanı X kateqoriyasına nə aiddir? (Çəki: 1)

- ☒ istehlakı daimi xarakter daşıyan materiallar;
 - ☐ istehlakı mövsümi xarakter daşıyan materiallar;
 - ☐ istehlakı ardıcıl xarakter daşımayan materiallar;
 - ☐ istehlakı qeyri müəyyən xarakter daşıyan materiallar;
 - ☐ istehlakı gələcək dövrə aid olan materiallar.
-

Sual: Ehtiyatların hərəkətinin təhlili üzrə XYZ nəzarət sistemindən istifadə zamanı Y kateqoriyasına nə aiddir? (Çəki: 1)

- ☐ istehlakı daimi xarakter daşıyan materiallar;
 - ☒ istehlakı mövsümi xarakter daşıyan materiallar;
 - ☐ istehlakı ardıcıl xarakter daşımayan materiallar;
 - ☐ istehlakı qeyri müəyyən xarakter daşıyan materiallar;
 - ☐ istehlakı gələcək dövrə aid olan materiallar.
-

Sual: Ehtiyatların hərəkətinin təhlili üzrə XYZ nəzarət sistemindən istifadə zamanı Z kateqoriyasına nə aiddir? (Çəki: 1)

- ☐ istehlakı daimi xarakter daşıyan materiallar;
- ☐ istehlakı mövsümi xarakter daşıyan materiallar;
- ☒ istehlakı ardıcıl xarakter daşımayan materiallar;
- ☐ istehlakı qeyri müəyyən xarakter daşıyan materiallar;

- ☐ istehlakı gələcək dövrə aid olan materiallar.
-

Sual: Müəssisənin material tələbatının hesablanması əsasını təşkil edir? (Çəki: 1)

- ☒ sərf normativləri və normaları;
 - ☐ əsas fəaliyyətin ehtiyacları üçün material resurslarına tələbat;
 - ☐ köməkçi fəaliyyətin ehtiyacları üçün material resurslarına tələbat;
 - ☐ material resurslarından istifadə əmsalı;
 - ☐ material tullantılarının mövcudluğu və həcmi.
-

Sual: Material resurslarına olan tələbatın ödənilməsinin daxili mənbələrinə aiddir: (Çəki: 1)

- ☐ hesabat dövrünün əvvəlinə gözlənilən material qalıqları, müqavilə üzrə daxil olan materialların həcmi;
 - ☐ tullantılar, bitməmiş istehsal, kənardan alınmış materiallar, tullantılar;
 - ☐ qənaət edilmiş materiallar, kənardan gətirilmiş materiallar, tullantılar, bitməmiş istehsal;
 - ☒ qənaət edilmiş materiallar, bitməmiş istehsal nəzərə alınmaqla gözlənilən material qalıqları, tullantılar, öz istehsalı olan materiallar.
 - ☐ qənaət edilmiş materiallar, kənardan gətirilmiş materiallar, öz istehsalı olan materiallar.
-

Sual: Material resurslarına olan tələbatın ödənilməsinin xarici mənbələrinə aiddir: (Çəki: 1)

- ☐ hesabat dövrünün əvvəlinə gözlənilən material qalıqları, müqavilə üzrə daxil olan materialların həcmi;
 - ☐ tullantılar, bitməmiş istehsal, kənardan alınmış materiallar, tullantılar;
 - ☒ müqavilə əsasında kənardan gətirilmiş materiallar;
 - ☐ qənaət edilmiş materiallar, bitməmiş istehsal nəzərə alınmaqla gözlənilən material qalıqları, öz istehsalı olan materiallar.
 - ☐ qənaət edilmiş materiallar, kənardan gətirilmiş materiallar, öz istehsalı olan materiallar.
-

Sual: Materialtutumu, materialverimi, material məsrəfləri əmsalı nəyi səciyyələndirir? (Çəki: 1)

- ☐ müəssisənin materiallarla təhciz olunmasını;
 - ☐ materialların hərəkətini;
 - ☐ müəssisədə normalaşdırmanın vəziyyətini;
 - ☒ material resurslarından istifadənin səmərəliliyini;
 - ☐ müəssisənin istehsal resurslarından istifadənin səmərəliliyini.
-

Sual: Materiallardan istifadə üzrə ümumiləşdirilmiş göstərici hansıdır? (Çəki: 1)

- ☐ xammaltutumu;
- ☒ materialtutumu;
- ☐ enerjitutumu;
- ☐ yanacaqtutumu;
- ☐ metaltutumu.

Sual: Materiallardan istifadə üzrə fərdi göstərici hansıdır? (Çəki: 1)

- ☐ materialverimi;
 - ☐ materialtutumu;
 - ☒ enerjitutumu;
 - ☐ material məsrəfləri əmsalı;
 - ☐ materialın qiyməti.
-

Sual: Məhsulun ümumi materialtutumuna hansı amillərin dəyişməsi təsir göstərir? (Çəki: 1)

- ☐ bazarın konyukturası, alıcılıq tələbi, məhsulun qiyməti, əmək məhsuldarlığı;
 - ☐ məhsulun həcmi, keyfiyyəti, materialların qiyməti, işçilərin sayı, materialverimi, avadanlıqların dəyəri;
 - ☐ məhsulun qiyməti, material sərfi norması, materialların keyfiyyəti, fəhlələrin sayı, saatlıq hasilat;
 - ☒ məhsulun həcmi, strukturu, qiyməti, məhsul vahidinə material sərfi norması, materialların qiyməti;
 - ☐ məhsulun həcmi, strukturu, materialların qiyməti, materiallarla təmin olunma səviyyəsi, maya dəyəri.
-

Sual: Normaların progressivliyi səviyyəsi səciyyələnir? (Çəki: 1)

- ☒ bazis dövrü ilə müqayisədə məhsulun nisbi kəmiyyət artımı ilə;
 - ☐ material məsrəflərinin azalmasının nisbi həcmi ilə;
 - ☐ texniki cəhətdən əsaslandırılmış material sərfi normasının xüsusi çəkisi ilə;
 - ☐ bazis dövrü ilə müqayisədə material məsrəflərinin mütləq artımı ilə;
 - ☐ bazis dövrü ilə müqayisədə məhsulun keyfiyyətinin yüksəlməsi ilə
-

Sual: Normaların əsaslı olması necə müəyyən olunur? (Çəki: 1)

- ☐ bazis dövrü ilə müqayisədə məhsulun nisbi kəmiyyət artımı ilə;
 - ☒ material məsrəflərinin azalmasının nisbi həcmi ilə;
 - ☐ texniki cəhətdən əsaslandırılmış material sərfi normasının xüsusi çəkisi ilə;
 - ☐ bazis dövrü ilə müqayisədə material məsrəflərinin mütləq artımı ilə;
 - ☐ bazis dövrü ilə müqayisədə məhsulun keyfiyyətinin yüksəlməsi ilə.
-

Sual: Yanacaqtutumu, metaltutumu, enerjitutumu nəyi səciyyələndirir dirir? (Çəki: 1)

- ☐ materiallardan istifadənin ümumi göstəricilərini;
 - ☐ müəssisənin materiallarla təhciz olunmasını;
 - ☐ materialların hərəkətini;
 - ☒ materialtutumunun fərdi göstəricilərini;
 - ☐ müəssisənin istehsal resurslarından istifadənin səmərəliliyini.
-

Sual: Məhsulun materialtutumunun səviyyəsinə hansı amillər təsir göstərir? (Çəki: 1)

- ☐ istehsal avadanlıqlarının və istifadə olunan xammal-materialların keyfiyyəti;
- ☐ istifadə olunan xammal-materialın keyfiyyəti, fəhlələrin ixtisas səviyyəsi;

- ☐ xammal-material sərfi norması, yeni texnologiyanın tətbiqi;
- ☒ məhsulun həcmi, strukturu və qiyməti, sərf olunan xammal-materialın həcmi, qiyməti;
- ☐ istehsalda çalışanların peşəkarlıq səviyyələrinin dəyişməsi;

Sual: Material resurslarından istifadənin səmərəliliyini xarakterizə edən fərdi göstəricilər hansılardır? (Çəki: 1)

- ☐ materialların hər manatına düşən məhsul satışı məbləği;
- ☐ məhsulun əməktutumu, əmək məhsuldarlığı;
- ☒ xammaltutumu, metaltutumu, yanacaqtutumu,;
- ☐ məhsul istehsalında materiallardan istifadə əmsalı;
- ☐ materiallarda istifadə üzrə planın yerinə yetirilmə faizi;

Sual: Məhsul növləri üzrə materialtutumuna hansı amillər təsir göstərir? (Çəki: 1)

- ☐ avadanlıqların miqdarı, işçilərin sayı;
- ☒ məhsulun həcmi, material məsrəfləri;
- ☐ məhsulun həcmi, materialların keyfiyyəti;
- ☐ avadanlıqların keyfiyyəti, material sərfi norması;
- ☐ materialların keyfiyyəti, avadanlıqların qiyməti;

Sual: Material resurslarından istifadənin təhlilinin nəticələri necə ümumiləşdirilir? (Çəki: 1)

- ☐ material resurslarından istifadə ilə bağlı bütün amillərin təsir dərəcələri hesablanır;
- ☐ material resurslarından istifadə ilə bağlı amillərin təsir dərəcələri qiymətləndirilir;
- ☐ material resurslarının strukturu və keyfiyyəti qiymətləndirilir;
- ☒ materiallardan istifadənin təhlilinin nəticələri əsasında təkliflər hazırlanır;
- ☐ materialların daxil olmasının ahəngdarlığı qiymətləndirilir.

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Məhsulun materialtutumu göstəricisi necə hesablanır? (Çəki: 1)

- ☒ xammal-materialın dəyərinin istehsal olunan məhsulun həcminə nisbəti kimi;
- ☐ satışdan mənfəətin istehlak olunmuş materialın həcminə nisbəti kimi;
- ☐ ümumi məhsulun həcmninə sərf olunan xammal-materialın həcminə nisbəti kimi;
- ☐ xalis mənfəətin istehlak olunmuş materialın həcminə nisbəti kimi;
- ☐ daxil olmuş xammal-materialın dəyərinin istehlak olunmuş materialın həcminə nisbəti kimi.

Sual: Gün hesabı ilə müəssisənin materiallarla təmin olunması necə müəyyən olunur? (Çəki: 1)

- ☐ ortagünlük material sərfinin həmin növ material resursunun qalıqına nisbəti kimi;
 - ☒ material resursu növü üzrə qalıqın günlük material sərfinə nisbəti kimi;
 - ☐ istehsal ehtiyacları üzrə məcmu material məsrəflərinin təhlil olunan dövrdəki təqvim günlərinin sayına nisbəti kimi;
 - ☐ təhlil olunan dövrdəki təqvim günlərinin sayının istehsal ehtiyacları üzrə məcmu material məsrəflərinə nisbəti kimi;
 - ☐ ortagünlük material sərfinin təhlil olunan dövrdəki təqvim günlərinin sayına nisbəti kimi.
-

Sual: Məhsulun maya dəyərində material xərclərinin xüsusi çəkisi necə hesablanır? (Çəki: 1)

- ☐ faiz ifadəsində məhsulun maya dəyərində faktiki və plan material xərcinin nisbəti kimi;
 - ☐ faiz ifadəsində məhsulun maya dəyərində plan və faktiki material xərcinin nisbəti kimi;
 - ☒ faiz ifadəsində material məsrəflərinin məhsulun maya dəyərinə nisbəti kimi;
 - ☐ faiz ifadəsində məhsulun maya dəyərinin faktiki material məsrəflərinə nisbəti kimi;
 - ☐ faiz ifadəsində məhsulun maya dəyərinin plan material məsrəflərinə nisbəti kimi;
-

Sual: Məhsulun metaltutumu necə hesablanır? (Çəki: 1)

- ☐ məhsulun tam maya dəyərinin istifadə edilən metalın dəyərinə nisbəti kimi;
 - ☐ istifadə edilən metalın dəyərinin həmin məhsulun tam maya dəyərinə nisbəti kimi;
 - ☒ istifadə edilən metalın dəyərinin həmin məhsulun dəyərinə nisbəti kimi;
 - ☐ məhsulun dəyərinin istifadə edilən metalın dəyərinə nisbəti kimi;
 - ☐ daxil olmuş metalların dəyərinin istifadə edilən metalın dəyərinə nisbəti kimi;
-

Sual: Məhsulun enerjitutumu necə hesablanır? (Çəki: 1)

- ☐ istehlak edilən elektrik enerjisinin dəyərini satışdan əldə edilən mənfəətin həcminə nisbəti kimi;
 - ☐ istehlak edilən enerjinin dəyərini işçilərin ümumi sayına nisbəti kimi;
 - ☐ istehlak edilən elektrik enerjisinin dəyərini ümumi məhsulun dəyərinə nisbəti kimi;
 - ☒ istehlak edilən elektrik enerjisinin dəyərini ümumi məhsulun dəyərinə nisbəti kimi;
 - ☐ ümumi məhsulun dəyərinin istehlak edilən elektrik enerjisinin dəyərinə nisbəti kimi.
-

Sual: Material məsrəflərinin hər manatına məhsul satışından mənfəət necə hesablanır? (Çəki: 1)

- ☒ məhsul satışından mənfəətin material məsrəflərinə nisbəti kimi;
 - ☐ material məsrəflərinin məhsul satışından mənfəətə nisbəti kimi;
 - ☐ material məsrəflərinin satışın maya dəyərinə nisbəti kimi;
 - ☐ material məsrəflərinin ümumi mənfəətə nisbəti kimi;
 - ☐ material məsrəflərinin xalis mənfəətə nisbəti kimi;
-

Sual: Materialverimi necə hesablanır? (Çəki: 1)

- ☐ material məsrəflərinin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi;
- ☒ istehsal olunmuş məhsulun həcmnin material məsrəflərinə nisbəti kimi;
- ☐ materialların qiymətinin material sərfi normasına nisbəti kimi;
- ☐ əsas material məsrəflərinin məhsulun maya dəyərinə nisbəti kimi;
- ☐ material məsrəflərinin satılmış məhsulun dəyərinə nisbəti kimi.

Sual: Əsas materiallardan faydalı istifadə əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ tullantılar çıxılmaqla material məsrəflərinin istehsal olunmuş məhsulun dəyərinə nisbəti kimi;
- ☒ tullantılar çıxılmaqla əsas material məsrəflərinin əsas material məsrəflərinə nisbəti kimi;
- ☐ istehsal olunmuş məhsulun dəyərinin tullantılar çıxılmaqla material məsrəflərinə nisbəti kimi;
- ☐ əsas material məsrəflərinin tullantılar çıxılmaqla əsas material məsrəflərinə nisbəti kimi;
- ☐ əsas material məsrəflərinin istehsal olunmuş məhsulun maya dəyərinə nisbəti kimi.

Sual: Material resurslarına tələbatın örtülmə mənbələri ilə tam təmin olunması necə müəyyən olunur? (Çəki: 1)

- ☐ hər növ material qalığının orta material sərfinə nisbəti kimi;
- ☒ tələbatın xarici və daxili örtülmə mənbələrinin cəmi kimi;
- ☐ istehsal ehtiyaclarına məcmu material məsrəflərinin dövr ərzində təqvim günlərin sayına nisbəti kimi;
- ☐ dövr ərzində təqvim günlərin sayının istehsal ehtiyaclarına məcmu material məsrəflərinə nisbəti kimi;
- ☐ orta günlük material sərfinin dövr ərzində təqvim günlərin sayına nisbəti kimi.

Bölmə: 0503

Ad	0503
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Məhsulun material tutumu necə müəyyən olunur? (Çəki: 1)

- ☐ məhsulun həcmnin material xərclərinə nisbəti kimi;
- ☒ material xərclərinin məhsulun həcminə nisbəti kimi;
- ☐ əmtəəlik məhsul indeksinin material məsrəfləri indeksinə nisbəti kimi;
- ☐ material xərclərinin məhsulun maya dəyərinə nisbəti kimi;
- ☐ faktiki material məsrəflərinin məhsulun faktiki həcminə görə düzəliş edilmiş plan material məsrəflərinə nisbəti kimi.

Sual: Məhsulun materialverimi necə müəyyən olunur? (Çəki: 1)

- ☒ məhsulun həcmnin material xərclərinə nisbəti kimi;
 - ☐ material xərclərinin məhsulun həcminə nisbəti kimi;
 - ☐ əmtəəlik məhsul indeksinin material məsrəfləri indeksinə nisbəti kimi;
 - ☐ material xərclərinin məhsulun maya dəyərinə nisbəti kimi;
 - ☐ faktiki material məsrəflərinin məhsulun faktiki həcminə görə düzəliş edilmiş plan material məsrəflərinə nisbəti kimi.
-

Sual: Məhsulun həcmnin və material məsrəflərinin artım templərinin nisbəti necə hesablanır? (Çəki: 1)

- ☐ məhsulun həcmnin material xərclərinə nisbəti kimi;
 - ☐ material xərclərinin məhsulun həcminə nisbəti kimi;
 - ☒ əmtəəlik məhsul indeksinin material məsrəfləri indeksinə nisbəti kimi;
 - ☐ material xərclərinin məhsulun maya dəyərinə nisbəti kimi;
 - ☐ faktiki material məsrəflərinin məhsulun faktiki həcminə görə düzəliş edilmiş plan material məsrəflərinə nisbəti kimi.
-

Sual: Material məsrəfləri əmsalı necə müəyyən olunur? (Çəki: 1)

- ☐ məhsulun həcmnin material xərclərinə nisbəti kimi;
 - ☐ material xərclərinin məhsulun həcminə nisbəti kimi;
 - ☐ əmtəəlik məhsul indeksinin material məsrəfləri indeksinə nisbəti kimi;
 - ☐ material xərclərinin məhsulun maya dəyərinə nisbəti kimi;
 - ☒ faktiki material məsrəflərinin məhsulun faktiki həcminə görə düzəliş edilmiş plan material məsrəflərinə nisbəti kimi.
-

Sual: Məhsulun maya dəyərində material məsrəflərinin payı necə müəyyən olunur? (Çəki: 1)

- ☐ məhsulun həcmnin material xərclərinə nisbəti kimi;
 - ☐ material xərclərinin məhsulun həcminə nisbəti kimi;
 - ☐ əmtəəlik məhsul indeksinin material məsrəfləri indeksinə nisbəti kimi;
 - ☒ material xərclərinin məhsulun maya dəyərinə nisbəti kimi;
 - ☐ faktiki material məsrəflərinin məhsulun faktiki həcminə görə düzəliş edilmiş plan material məsrəflərinə nisbəti kimi.
-

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	32
Maksimal faiz	32
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Aşağıdakı göstərici ilk növbədə əsas fondların texniki səviyyəsini səciyyələndirir: (Çəki: 1)

- ☒ avadanlıqların yaş tərkibi;

- ☐ kompensasiya əmsalı;
 - ☐ fondverimi;
 - ☐ əsas fondların hərəkəti əmsalları;
 - ☐ əməyin fondla silahlanması.
-

Sual: Maşın və avadanlıqların vəziyyətinin xarakteristikası üçün qruplaşdırma aşağıdakı əlamət üzrə aparılır: (Çəki: 1)

- ☒ texniki yararlılığı üzrə;
 - ☐ istehsal prosesində iştirak dərəcəsi üzrə;
 - ☐ funksional təyinatı üzrə;
 - ☐ amortizasiya ayırmaları üzrə;
 - ☐ vaxt vahidi ərzində məhsul istehsalı üzrə,
-

Sual: Yaş tərkibi və köhnəlmənin xarakteristikası üçün əsas fondlar aşağıdakı əlamət üzrə qruplaşdırılır: (Çəki: 1)

- ☐ texniki yararlılığı üzrə;
 - ☐ istehsal prosesində iştirak dərəcəsi üzrə;
 - ☐ funksional təyinatı üzrə;
 - ☒ istismar müddəti üzrə;
 - ☐ vaxt vahidi ərzində məhsul istehsalı üzrə.
-

Sual: Aşağıdakı əlamət üzrə əsas fondlar istehsal və qeyri istehsal təyinatlı əsas fondlara bölünür: (Çəki: 1)

- ☐ texniki yararlılığı üzrə;
 - ☐ istehsal prosesində iştirak dərəcəsi üzrə;
 - ☒ funksional təyinatı üzrə ;
 - ☐ amortizasiya ayırmaları üzrə;
 - ☐ vaxt vahidi ərzində məhsul istehsalı üzrə.
-

Sual: Aşağıdakı əlamət üzrə əsas fondlar aktiv və passiv fond-lar üzrə qruplaşdırılır: (Çəki: 1)

- ☐ texniki yararlılığı üzrə;
 - ☒ istehsal prosesində iştirak dərəcəsi üzrə;
 - ☐ funksional təyinatı üzrə;
 - ☐ amortizasiya ayırmaları üzrə;
 - ☐ vaxt vahidi ərzində məhsul istehsalı üzrə,
-

Sual: Əsas vəsaitlər üzrə nisbi qənaət aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☐ mənfəətin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti;
 - ☒ əsas vəsaitlərin orta illik dəyərinin faktiki və plan göstəricisi arasında fərqi məhsulun həcmi indeksinə hasili;
 - ☐ məhsul istehsalı həcmi əsas vəsaitlər orta illik dəyərinə nisbəti;
 - ☐ əsas vəsaitlər orta illik dəyərinin məhsul istehsalı həcmiə nisbəti;
 - ☐ əsas vəsaitlərin orta illik dəyərinin işçilərin orta illik sayına nisbəti.
-

Sual: Fondveriminin dinamikada qiymətləndirilməsi aşağıdakıları müəyyən edir: (Çəki: 1)

- ☐ əsas istehsal fəhlələrinin əməyinin fondla silahlanması səviyyəsinin artmasını;
 - ☐ müəssisənin istehsal gücündən istifadə səviyyəsini;
 - ☐ əsas vəsaitlərin tezliklə təmirinin və ya modernləşdirilməsinin zəruriliyini;
 - ☒ məhsul buraxılışı baxımından əsas vəsaitlərə kapital qoyuluşunun məqsədəuyğunluğunu;
 - ☐ əsas fondların sürətli amortizasiyasının tətbiqinin özünü doğrultmasını.
-

Sual: Əsas fondların fondveriminə təsin edən I dərəcəli amillərin təsiri təhlilin aşağıdakı üsulu ilə müəyyən olunur: (Çəki: 1)

- ☐ indeks
 - ☐ integral
 - ☐ orta kəmiyyət;
 - ☐ müqayisə;
 - ☒ zəncirvari yerdəyişmə.
-

Sual: Müəssisənin istehsal potensialından istifadənin təhlili aşağıdakı informasiyaya əsasən aparılır: (Çəki: 1)

- ☐ əsas fondlar üzrə statistik məlumatlar;
 - ☐ əsas fondlar üzrə statistik və analitik uçot məlumatları;
 - ☐ müəssisə üzrə iş vaxtının plan və faktiki balansı;
 - ☒ müəssisənin istehsal güclərinin plan və hesabat balansı;
 - ☐ operativ uçot və müəssisənin hesabatı məlumatları.
-

Sual: Avadanlıqlardan istifadənin səmərəliliyinin yüksəldilməsi təmin olunur: (Çəki: 1)

- ☐ ekstensiv yolla;
 - ☐ intensiv yolla;
 - ☒ ekstensiv və intensiv yolla;
 - ☐ məhsuldarlığının yüksəldilməsi yolu ilə;
 - ☐ fondveriminin yüksəldilməsi yolu ilə.
-

Sual: Avadanlıqlardan ekstensiv istifadəni əks etdirən göstəricilərə aiddir: (Çəki: 1)

- ☒ avadanlıqların işinin növbəlik əmsalı;
 - ☐ vaxt vahidi ərzində məhsul buraxılışının həcmi;
 - ☐ 1 maşın – saat hesabı ilə orta hasilat, avadanlıqların miqdarı;
 - ☐ avadanlıq vahidinin orta dəyəri;
 - ☐ növbədaxili boşdayanmalar.
-

Sual: Avadanlıqlardan intensiv istifadəni əks etdirən göstəricilərə aiddir: (Çəki: 1)

- ☐ avadanlıqların işinin növbəlik əmsalı, maşın və dəzgahların strukturu;
 - ☒ vaxt vahidi ərzində məhsul buraxılışının həcmi;
 - ☐ 1 maşın – saat hesabı ilə orta hasilat, avadanlıqların miqdarı;
 - ☐ avadanlıq vahidinin orta dəyəri;
 - ☐ növbədaxili boşdayanmalar.
-

Sual: Əsas vəsaitlərin hərəkətinin ümumi qiymətləndirilməsi göstəricilərinə aid edilir: (Çəki: 1)

- ☐ avadanlıqların işinin növbəlik əmsalı, maşın və dəzgahların strukturu;
 - ☐ vaxt vahidi ərzində məhsul buraxılışının həcmi, növbəlik əmsalı;
 - ☐ 1 maşın – saat hesabı ilə orta hasilat, avadanlıqların miqdarı;
 - ☐ avadanlıq vahidinin orta dəyəri, yararlılıq əmsalı;
 - ☒ əsas vəsaitlərin dövriyyədən çıxması, daxil olması, əvəzləmə, artım əmsalları.
-

Sual: Növbəlik əmsalının yüksəldilməsi hesabına avadanlıqlardan istifadənin yaxşılaşdırılması imkanları müəyyən etmək üçün: (Çəki: 1)

- ☐ avadanlıqların işinin rejim və mümkün vaxt fondu müqayisə olunur;
 - ☐ avadanlıqların işinin təqvim və rejim vaxt fondu müqayisə olunur
 - ☐ avadanlıqların işinin təqvim və mümkün vaxt fondu müqayisə olunur
 - ☐ avadanlıqların işinin təqvim və faktiki vaxt fondu müqayisə olunur
 - ☒ avadanlıqların işinin rejim və faktiki vaxt fondu müqayisə olunur
-

Sual: Fondverimi, fondtutumu, fondların rentabelliği xarakterizə edir: (Çəki: 1)

- ☐ əsas fondların hərəkətini;
 - ☐ əsas fondların texniki vəziyyətini;
 - ☒ əsas fondlardan istifadənin səmərəliliğini ;
 - ☐ maşın və avadanlıqların yüklənməsi dərəcəsini;
 - ☐ avadanlıqların yaş tərkibini.
-

Sual: İstehsal sahəsinin hər kvadratına məhsul buraxılışı göstəricisi aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☐ istehsal sahəsinin məhsul istehsalı həcminə nisbəti;
 - ☐ istehsal olunmuş məhsulun həcmnin maşın və avadanlıqların orta illik dəyərinə nisbəti;
 - ☒ istehsal olunmuş məhsulun həcmnin istehsal sahəsinə nisbəti;
 - ☐ istehsal sexlərinin sahəsinin istehsal sahəsinin ümumi həcminə nisbəti;
 - ☐ istehsal sahəsinin ümumi həcmnin istehsal sexlərinin sahəsinə nisbəti.
-

Sual: Əsas vəsaitlərin dövriyyədən çıxması, daxil olması, əvəz olunma, artım əmsalları xarakterizə edir: (Çəki: 1)

- ☒ əsas fondların hərəkətini;
 - ☐ əsas fondların texniki vəziyyətini;
 - ☐ əsas fondlardan istifadənin səmərəliliğini ;
 - ☐ maşın və avadanlıqların yüklənməsi dərəcəsini;
 - ☐ avadanlıqların yaş tərkibini.
-

Sual: Əsas fondların orta illik dəyərinin məhsulun həcminə nisbəti xarakterizə edir: (Çəki: 1)

- ☐ əsas fondların fondverimini ;
- ☒ əsas fondların fondtutumunu;
- ☐ əməyin fondla silahlanmasını;
- ☐ əsas fondların yararlılıq əmsalını;

- ☐ əsas fondların köhnəlməsi əmsalını
-

Sual: İstehsal olunmuş məhsulun həcmnin əsas istehsal fondlarının orta illik dəyərinə nisbəti xarakterizə edir: (Çəki: 1)

- ☒ əsas fondların fondverimini;
☐ əsas fondların fondtutumunu;
☐ əməyin fondla silahlanmasını;
☐ əsas fondların yararlılıq əmsalını;
☐ əsas fondların köhnəlməsi əmsalını
-

Sual: Əsas vəsaitlərin qalıq dəyərinin onların ilkin dəyərinə nisbəti xarakterizə edir: (Çəki: 1)

- ☐ əsas fondların fondverimini ;
☐ əsas fondların fondtutumunu;
☐ əməyin fondla silahlanmasını;
☒ əsas fondların yararlılıq əmsalını;
☐ əsas fondların köhnəlməsi əmsalını
-

Sual: Əsas vəsaitlərin orta illik dəyərinin işçilərin orta illik sayına nisbəti xarakterizə edir: (Çəki: 1)

- ☐ əsas fondların fondverimini ;
☐ əsas fondların fondtutumunu;
☒ əməyin fondla silahlanmasını;
☐ əsas fondların yararlılıq əmsalını;
☐ əsas fondların köhnəlməsi əmsalını
-

Sual: Avadanlıqlar təşkili yaş qrupları üzrə bölünür: (Çəki: 1)

- ☒ 5 ilə qədər, 5 ildən 10 ilə qədər, 10 ildən 20 ilə qədər, 20 ildən yuxarı;
☐ 3 ilə qədər, 3 ildən, 6 ilə qədər, 6 ildən 9 ilə qədər, 9 ildən yuxarı.
☐ 10 ilə qədər, 10 ildən 15 ilə qədər, 15 ildən 20 ilə qədər, 20 ildən yuxarı
☐ 1 ilə qədər, 1 ildən 5 ilə qədər, 5 ildən 10 ilə qədər, 10 ildən yuxarı
☐ 10 ilə qədər, 10 ildən 20 ilə qədər, 20 ildən 25 ilə qədər, 25 ildən yuxarı
-

Sual: Əsas fondların təmiri üzrə planının yerinə yetirilməsinin təhlili nəzərdə tutur: (Çəki: 1)

- ☒ təmir üzrə plan və faktiki xərcləri arasında kənarlaşmanın, təmirin nəzərdə tutulmuş qrafikə uyğun aparılmasının təmirin keyfiyyətinin müəyyən edilməsi;
☐ təmir xərclərinin plan və faktiki məbləği arasında fərqi müəyyən edilməsi;
☐ aparılmış təmirlərin sayı və onların keyfiyyətinin müəyyən edilməsi;
☐ təmirin keyfiyyəti və onların aparılması üzrə xərclərə işçilərin məsuliyyətinin müəyyən edilməsi;
☐ son illərdə aparılmış təmirlərin miqdarının müəyyən edilməsi, onların aparılması üzrə planların tərtib olunması və zəruri xərclərin hesablanması
-

Sual: Yararlılıq və köhnəlmə əmsalları məcmu halda olmalıdır: (Çəki: 1)

- ☒ 1-ə bərabər;
 - ☐ 1-dən çox;
 - ☐ 1-dən az;
 - ☐ 2-yə bərabər;
 - ☐ 2-dən çox.
-

Sual: Əsas fondların vəziyyətinin keyfiyyəti göstəriciləri: (Çəki: 1)

- ☐ əsas fondların işə salınması əmsalı, dövriyyədən çıxarılması əmsalı, artım əmsalı;
 - ☒ yararlılıq əmsalı, köhnəlmə əmsalı, təzələnmə əmsalı;
 - ☐ avadanlıqların yaş tərkibi;
 - ☐ texniki silahlanma;
 - ☐ fondla silahlanma.
-

Sual: Müəssisənin istehsal gücü aşağıdakı amillərdən asılıdır: (Çəki: 1)

- ☐ müəssisədə işləyən əsas fəhlələrin sayından;
 - ☒ fəaliyyətdə olan, işləməyən və ehtiyat avadanlıqlarının miqdarından;
 - ☐ müəssisədə işləyən köməkçi fəhlələrin sayından;
 - ☐ əmək məhsuldarlığının azalmasından;
 - ☐ məhsulun materialtutumunun artmasından
-

Sual: Bütün avadanlıqlar aşağıdakı kimi qruplaşdırılır: (Çəki: 1)

- ☒ mövcud, qurulmuş, faktiki istifadə olunan;
 - ☐ mövcud, faktiki istifadə olunan, təmirdə və ehtiyatda olan;
 - ☐ mövcud, qurulmuş, təmirdə və ehtiyatda olan;
 - ☐ mövcud, faktiki istifadə olunan, modernləşdirmədə olan;
 - ☐ mövcud, qurulmuş, faktiki istifadə olunan, təmirdə olan.
-

Sual: Fondveriminə təsir edən birinci dərəcəli amillər aşağıdakılardır: (Çəki: 1)

- ☒ əsas fondların aktiv hissəsinin payı və onların fondverimi;
 - ☐ əsas fondların aktiv hissəsinin payı, avadanlıq vahidinin orta dəyəri, növbədaxili boşdayanmalar, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı;
 - ☐ əsas fondların aktiv hissəsinin payı, avadanlıqların əvəz olunması, texnologiyanın təkmilləşdirilməsi üzrə elmi-texniki tərəqqi tədbirlərinin tətbiqi;
 - ☐ əsas fondlarının tərkibində aktiv hissənin xüsusi çəkisi, günlük boşdayanmalar, növbəlik əmsalı, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı ;
 - ☐ əsas fondların aktiv hissəsinin payı, avadanlıqların əvəz olunması, avadanlıq vahidinin orta dəyəri, fəaliyyətdə olan avadanlıqların fondverimi.
-

Sual: Fondveriminə təsir edən ikinci dərəcəli amillər: (Çəki: 1)

- ☒ avadanlıq vahidinin orta dəyəri, günlük boşdayanmalar, növbəlik əmsalı, növbədaxili boşdayanmalar, 1 maşın-saat hesabı ilə orta hasılat;
- ☐ əsas fondların aktiv hissəsinin payı, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı, fəaliyyətdə olan avadanlıqların fondverimi;
- ☐ avadanlıq vahidinin orta dəyəri, növbədaxili boşdayanmalar. Fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı
- ☐ avadanlıqların əvəz olunması, ETT – üzrə tədbirlərin tətbiqi, fəaliyyətdə olan

avadanlıqların payı

☐ avadanlıq vahidinin orta dəyəri, növbəlik əmsalı, fəaliyyətdə olan avadanlıqların fondverimi, avadanlıqların əvəz olunması, 1 maşın – saat hesabı ilə hasilat

Sual: Fondların aktiv hissəsinin fondveriminə üçüncü səviyyəli amillər aşağıdakılardır: (Çəki: 1)

- ☒ avadanlıqların əvəz olunması, ETT – tədbirlərinin tətbiqi, sosial amillər;
- ☐ avadanlıqların əvəz olunması avadanlıq vahidinin orta dəyəri, növbəlik əmsalı, sosial amillər, fəaliyyətdə olan avadanlıqların payı;
- ☐ avadanlıqların əvəz olunması avadanlıq vahidinin orta dəyəri, növbəlik əmsalı, sosial amillər, fondların dəyərində aktiv hissəsinin payı;
- ☐ avadanlıq vahidinin orta dəyəri, ETT tədbirlərinin payı
- ☐ avadanlıq vahidinin orta dəyəri, növbədaxili boşdayanmalar, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı.

Sual: Fondveriminin çoxamilli modeli üzrə ona aşağıdakı amillər təsir göstərir: (Çəki: 1)

- ☐ işlənmiş avadanlıqların sayı, növbəlik əmsalı, növbənin orta uzunluğu, bir m aşın-saat hesabı ilə məhsul istehsalı, texnoloji avadanlıq vahidinin orta illik qiyməti ;
- ☐ texnoloji avadanlıq vahidinə işlənmiş maşın-saatların miqdarı, fondların aktiv hissəsinin orta illik dəyəri;
- ☐ işlənmiş maşın - günlərin miqdarı, növbəlik əmsalı, bir maşın-saat hesabı ilə orta hasilat;
- ☐ texnoloji avadanlıqların orta illik miqdarı, növbəlik əmsalı, bir maşın-saat hesabı ilə orta hasilat;
- ☒ əsas fondların aktiv hissəsinin payı, aktiv hissədə fəaliyyətdə olan avadanlıqların payı, növbəlik əmsalı, yüklənmə əmsalı, işlənmiş avadanlıq – günlərin miqdarı, növbənin uzunluğu, orta-saatlıq hasilat; avadanlıq vahidinin orta dəyəri.

Sual: Əsas fondların aktiv hissəsinin fondveriminə təsir göstərən üçüncü dərəcəli amillərə daxildir: (Çəki: 1)

- ☒ avadanlığın əvəz olunması və ya modernləşdirilməsi, ETT tədbirlərinin tətbiqi, sosial amillər ;
- ☐ avadanlıq vahidinin orta dəyəri, növbəlik əmsalı, sosial amillər, fəaliyyətdə olan avadanlıqların xüsusi çəkisi;
- ☐ avadanlığın əvəz olunması, avadanlıq vahidinin orta dəyəri, aktiv əsas fonlarda fəaliyyətdə olan avadanlıqların, aktiv əsas fonlarda fəaliyyətdə olan avadanlıqların xüsusi çəkisi ;
- ☐ avadanlıq vahidinin orta dəyəri, ETT tədbirlərinin tətbiqi;
- ☐ avadanlıq vahidinin orta dəyəri, növbədaxili boşdayanmalar, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların xüsusi çəkisi.

Bölmə: 0602

Ad 0602

Suallardan 50

Maksimal faiz 50

Sualları qarışdırmaq ☒

Sual: Əsas fondların təzələnməsi əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☒ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti kimi;
 - ☐ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti kimi;
 - ☐ hesabat dövründə dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti kimi;
 - ☐ daxil olmuş əsas vəsaitlərin dəyərinin hesabat dövründə dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinə nisbəti kimi;
 - ☐ hesabat ilində daxil olmuş əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti .
-

Sual: Əsas fondların dövriyyədən çıxma əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☐ dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;
 - ☐ hesabat dövründə daxil olmuş və dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin nisbəti;
 - ☒ dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti ;
 - ☐ dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin hesabat dövründə daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti ;
 - ☐ hesabat ilində dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
-

Sual: Əsas vəsaitlərin artımı əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☐ ilin əvvəlinə əsas vəsaitlərin dəyrinin hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqiə nisbəti;
 - ☒ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqi ilin əvvəlinə əsas vəsaitlərin dəyrinə nisbəti;
 - ☐ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqi ilin sonuna əsas vəsaitlərin dəyrinə nisbəti;
 - ☐ ilin sonuna əsas vəsaitlərin dəyrinin hesabat ilində çıxmış əsas vəsaitlərin dəyərlərinə nisbəti;
 - ☐ ilin sonuna əsas vəsaitlərin dəyrinin hesabat ilində daxil olmuş əsas vəsaitlərin orta illik dəyrinə nisbəti.
-

Sual: Əsas vəsaitlərin köhnəlməsi əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☐ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların qalıq dəyərinə nisbəti;
- ☐ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların bərpa dəyərinə nisbəti ;
- ☒ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların ilkin dəyərinə nisbəti ;
- ☐ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların orta illik dəyərinə nisbəti;

- ☐ dövriyyədən çıxarılmış əsas vəsaitlərin onların orta illik dəyərinə nisbəti.
-

Sual: Yararlıq əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☐ dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin hesabat dövründə daxil olmuş vəsaitlərin dəyərinə nisbəti;
- ☐ əsas vəsaitlərin ilkin dəyərinin əsas vəsaitlərin qalıq dəyərinə nisbəti;
- ☐ hesabat dövründə daxil olmuş və dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin nisbəti;
- ☒ əsas vəsaitlərin qalıq dəyərinin onların ilkin dəyərinə nisbəti;
- ☐ hesabat ilində dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
-

Sual: Bir işçi hesabı ilə əməyin fondla silahlanması hesablanır: (Çəki: 1)

- ☒ sənaye – istehsal təyinatlı əsas fondların ortaillik dəyərinin sənaye – istehsal təyinatlı heyətin sayına nisbəti;
- ☐ əsas fondların ilkin dəyərinin heyətin ümumi sayına nisbəti;
- ☐ əsas fondların qalıq dəyərinin fəhlələrin sayına nisbəti;
- ☐ əsas fondların bərpa dəyərinin heyətin orta illik sayına nisbəti;
- ☐ sənaye – istehsal təyinatlı əsas fondların ən böyük növbədə fəhlələrin sayına nisbəti.
-

Sual: Bir fəhlə üzrə əməyin fondla silahlanması hesablanır: (Çəki: 1)

- ☐ sənaye – istehsal təyinatlı əsas fondların ortaillik dəyərinin sənaye – istehsal təyinatlı heyətin sayına nisbəti
- ☒ sənaye – istehsal təyinatlı əsas fondların ən böyük növbədə fəhlələrin sayına nisbəti;
- ☐ əsas fondların ilkin dəyərinin fəhlələrin ümumi sayına nisbəti
- ☐ əsas fondların qalıq dəyərinin fəhlələrin sayına nisbəti
- ☐ əsas fondların bərpa dəyərinin fəhlələrin orta illik sayına nisbəti
-

Sual: Bir fəhlə üzrə əməyin texniki silahlanması hesablanır: (Çəki: 1)

- ☒ iş maşınları və avadanlıqların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
- ☐ sənaye-istehsal təyinatlı fondların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
- ☐ fondların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
- ☐ əsas fondların ilkin dəyərinin ən böyük növbədə
- ☐ əsas fondların qalıq dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti.
-

Sual: Hesabat dövründə əsas fondların fondverimi hesablanır: (Çəki: 1)

- ☐ əsas vəsaitlərin orta kəmiyyətinin satışdan pul gəlirinə nisbəti;
- ☐ əsas vəsaitlərin orta kəmiyyətinin balansın valyutasına nisbəti
- ☒ məhsulun həcmnin əsas vəsaitlərin orta kəmiyyətinə nisbəti;
- ☐ satışdan pul gəlirinin aktivlərin orta kəmiyyətinə nisbəti;
- ☐ xalis mənfəətin cari aktivlərin orta kəmiyyətinə nisbəti.
-

Sual: Bir fəhlə üzrə orta illik hasilat hesablanır: (Çəki: 1)

- ☐ əmtəəlik məhsulun həcmnin fəhlələrin orta illik sayına nisbəti;
 - ☒ əmtəəlik məhsulun həcmnin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
 - ☐ əmtəəlik məhsulun həcmnin heyətin orta illik sayına nisbəti;
 - ☐ əmtəəlik məhsulun həcmnin təqvim vaxt fonduna nisbəti;
 - ☐ əmtəəlik məhsulun həcmnin faktiki vaxt fonduna nisbəti;
-

Sual: Fondverimi hesablanır: (Çəki: 1)

- ☒ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin orta illik dəyərində nisbəti;
 - ☐ əsas vəsaitlərin orta illik dəyərinin məhsulun həcmində nisbəti;
 - ☐ əsas vəsaitlərin ilkin dəyərinin istehsal olunmuş məhsulun həcmində nisbəti;
 - ☐ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin ilkin dəyərində nisbəti;
 - ☐ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin bərpa dəyərində nisbəti
-

Sual: Fondtutumu göstəricisi aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☒ əsas vəsaitlərin orta illik dəyərinin istehsal olunmuş məhsulun həcmində nisbəti;
 - ☐ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin orta illik dəyərində nisbəti
 - ☐ əsas vəsaitlərin ilkin dəyərinin istehsal olunmuş məhsulun həcmində nisbəti;
 - ☐ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin ilkin dəyərində nisbəti;
 - ☐ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin qalıq dəyərində nisbəti;
-

Sual: Fondların rentabelliği aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☐ əsas vəsaitlərinə qalıq dəyərinin satışdan mənfəətə nisbəti
 - ☐ əsas vəsaitlərin orta illik dəyərinin satışdan mənfəətinə nisbəti;
 - ☒ satışdan mənfəətin əsas vəsaitlərin orta illik dəyərində nisbəti;
 - ☐ satışdan mənfəətin əsas vəsaitlərin qalıq dəyərində nisbəti;
 - ☐ satışdan mənfəətin əsas vəsaitlərin bərpa dəyərində nisbəti.
-

Sual: Mövcud avadanlıq parkından istifadə əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☒ istifadə olunan avadanlıqların sayının mövcud avadanlıqların sayına nisbəti;
 - ☐ mövcud avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti;
 - ☐ qurulmuş avadanlıqların sayının mövcud avadanlıqların sayına nisbəti;
 - ☐ mövcud avadanlıqların sayının qurulmuş avadanlıqların sayına nisbəti;
 - ☐ qurulmuş avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti.
-

Sual: Qurulmuş avadanlıqlardan istifadə əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☐ istifadə olunan avadanlıqların sayının qurulmuş avadanlıqların sayına nisbəti;
 - ☐ qurulmuş avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti
 - ☐ mövcud avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti;
 - ☒ qurulmuş avadanlıqların sayının mövcud avadanlıqların sayına nisbəti;
 - ☐ mövcud avadanlıqların sayının qurulmuş avadanlıqların sayına nisbəti;
-

Sual: Avadanlıqların təqvim vaxt fondundan istifadə əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☒ avadanlıqların faktiki iş vaxtı fondunun onların təqvim iş vaxtı fonduna nisbəti ;
 - ☐ təqvim iş vaxtı fondunun avadanlıqların faktiki iş vaxtı fonduna onların nisbəti
 - ☐ avadanlıqların faktiki iş vaxtı fondunun onların rejim iş vaxtı fonduna nisbəti ;
 - ☐ avadanlıqların faktiki iş vaxtı fondunun onların plan üzrə iş vaxtı iş vaxtı fonduna nisbəti;
 - ☐ rejim iş vaxtı fondunun avadanlıqların faktiki iş vaxtı fonduna onların nisbəti
-

Sual: Rejim iş vaxtı fondundan istifadə əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☒ avadanlıqların faktiki iş vaxtı fondunun onların rejim iş vaxtı fonduna nisbəti ;
 - ☐ rejim iş vaxtı fondunun avadanlıqların faktiki iş vaxtı fonduna onların nisbəti
 - ☐ təqvim iş vaxtı fondunun avadanlıqların rejim iş vaxtı fonduna onların nisbəti
 - ☐ avadanlıqların rejimi iş vaxtı fondunun onların təqvim iş vaxtı fonduna nisbəti ;
 - ☐ avadanlıqların faktiki iş vaxtı fondunun onların plan üzrə iş vaxtı fonduna nisbəti
-

Sual: Avadanlıqların plan iş vaxtı fondundan istifadə əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☒ avadanlıqların faktiki iş vaxtı fondunun onların plan üzrə iş vaxtı fonduna nisbəti;
 - ☐ avadanlıqların plan iş vaxtı fondunun onların faktiki iş vaxtı fonduna nisbəti ;
 - ☐ rejim iş vaxtı fondunun avadanlıqların plan iş vaxtı fonduna onların nisbəti
 - ☐ avadanlıqların plan iş vaxtı fondunun onların rejim iş vaxtı fonduna nisbəti ;
 - ☐ təqvim iş vaxtı fondunun avadanlıqların rejim iş vaxtı fonduna onların nisbəti ;
-

Sual: İstehsal güclərindən istifadənin plan əmsalı hesablanır: (Çəki: 1)

- ☒ plan üzrə illik məhsul istehsalının müəssisənin orta illik istehsal güclərinə nisbəti;
 - ☐ planlaşdırılmış istehsal gücünün plan üzrə illik məhsul istehsalına nisbəti
 - ☐ faktiki istehsal gücünün plan üzrə istehsalın həcminə nisbəti;
 - ☐ planlaşdırılmış istehsal gücünün illik faktiki məhsul istehsalı həcminə nisbəti;
 - ☐ faktiki istehsal gücünün illik faktiki istehsalın həcminə nisbəti.
-

Sual: İstehsal gücündən faktiki istifadə əmsalı hesablanır: (Çəki: 1)

- ☒ məhsulun faktiki həcmnin orta illik istehsal gücünə nisbəti;
 - ☐ ötən ilin istehsal gücünün hesabat ilində faktiki məhsul istehsalı həcminə nisbəti;
 - ☐ məhsul istehsalının plan həcmnin hesabat dövrünün faktiki istehsal gücünə nisbəti;
 - ☐ faktiki illik məhsul istehsalının hesabat dövrünün plan üzrə istehsal gücünə nisbəti;
 - ☐ plan üzrə illik məhsul istehsalının hesabat dövrünün plan istehsal gücünə nisbəti
-

Sual: Sənaye – istehsal fondlarının passiv hissəsindən istifadəni xarakterizə edən göstərici hesablanır: (Çəki: 1)

- ☒ ümumi məhsulun həcmnin müəssisənin istehsal meydançasının həcminə nisbəti;
 - ☐ əmtəəlik məhsulun həcmnin müəssisənin istehsal meydançasının həcminə nisbəti;
 - ☐ satılmış məhsulun həcmnin müəssisənin istehsal meydançasının həcminə nisbəti;
 - ☐ bitməmiş istehsalın həcmnin həcmnin müəssisənin istehsal meydançasının həcminə nisbəti;
 - ☐ istehsal olunmuş məhsulun maya dəyərinin həcmnin müəssisənin is-tehsal meydançasının həcminə nisbəti;
-

Sual: Müəssisənin istehsal potensialının tərkibinə daxildir: (Çəki: 1)

- ☒ sənaye istehsal fondları, sənaye-istehsal heyəti, enerji, texnologiya, materiallar, informasiya, maliyyə resursları;
 - ☐ əsas fondlar, heyət, materiallar, maliyyə resursları, texnologiya informasiya, hazır məhsul, mənfəət;
 - ☐ heyət, materiallar, əsas vəsaitlər, dövriyyə vəsaitləri, informasiya, maliyyə, satılm iş məhsul xalis mənfəət;
 - ☐ materiallar, əsas fondlar, heyət, istehsal olunmuş və satılmış məhsulun həcmi, məhsul satışından pul gəliri;
 - ☐ sənaye-istehsal fondları, heyət, materiallar, əmtəəlik məhsul, texnologiya, informasiya, ümumi məhsul.
-

Sual: Avadanlıqların intensiv yüklənməsi əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☒ vaxt vahidi ərzində faktiki istehsal olunmuş məhsulun həcmi onun plan üzrə həcmiə nisbəti;
 - ☐ vaxt vahidi ərzində plan üzrə istehsal olunmuş məhsulun faktiki həcmiə nisbəti;
 - ☐ avadanlıqların faktiki iş vaxtının onların plan üzrə iş vaxtına nisbəti;
 - ☐ avadanlıqların plan üzrə iş vaxtının faktiki iş vaxtına nisbəti ;
 - ☐ maşın və avadanlıqların ortaillik dəyərinin onların iş vaxtına nisbəti.
-

Sual: Fondverimi göstəricisinin artımına hansı əsas amillər təsir göstərir? (Çəki: 1)

- ☒ məhsulun quruluşu, məhsulun satış qiymətinin dəyişməsi;
 - ☐ dövriyyə kapitalının artımı;
 - ☐ debitor borclarının azalması;
 - ☐ əmlakın və onun ayrı-ayrı növlərinin rentabelliği;
 - ☐ kapitalın ümumi məbləği.
-

Sual: Avadanlıqlardan istifadənin səmərəliliyinin təhlilində aşağıdakı göstəricilərdən istifadə edilir: (Çəki: 1)

- ☐ əmtəəlik məhsulun 1 manatına xərc;
 - ☒ avadanlıqların işinin növbəlik əmsalı;
 - ☐ məhsulun quruluşunun dəyişməsi;
 - ☐ ayrı-ayrı növ məhsulə xərc səviyyəsinin dəyişməsi;
 - ☐ materialların qiymətinin və tariflərin dəyişməsi.
-

Sual: Avadanlıqların işinin növbəlik əmsalı hesablanır: (Çəki: 1)

- ☐ ən böyük növbədə işləyən avadanlıqların miqdarının qurulmuş avadanlıqların ümumi miqdarına nisbəti;
 - ☐ kiçik növbədə işləyən avadanlıqların miqdarının qurulmuş avadanlıqların ümumi miqdarına nisbəti;
 - ☐ ən böyük işləyən avadanlıqların miqdarının ehtiyatlarda qalan avadanlıqların miqdarına nisbəti;
 - ☒ bütün növbədə işləyən avadanlıqların miqdarının qurulmuş avadanlıqların miqdarına nisbəti;
 - ☐ qurulmuş avadanlıqların ümumi miqdarının qurulmuş avadanlıqların miqdarına nisbəti.
-

Sual: Avadanlıqlardan ekstensiv istifadə əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☐ avadanlıqların təqvim və rejim iş vaxtı fondlarının nisbəti;
 - ☐ iş vaxtı fondlarının avadanlıqların təqvim və rejimə nisbəti;
 - ☐ faydalı iş vaxtı və rejim iş vaxtı fondlarının nisbəti;
 - ☒ avadanlıqların faktiki iş vaxtının onun plan üzrə kəmiyyətinə nisbəti;
 - ☐ avadanlıqların saatlıq orta hasilatının plan üzrə həmin göstəriciyə nisbəti.
-

Sual: Avadanlıqlardan intensiv istifadə əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☐ avadanlıqların təqvim və rejim iş vaxtı fondlarının nisbəti;
 - ☐ iş vaxtı fondlarının avadanlıqların təqvim və rejimə nisbəti;
 - ☐ faydalı iş vaxtı və rejim iş vaxtı fondlarının nisbəti;
 - ☐ avadanlıqların faktiki iş vaxtının onun plan üzrə kəmiyyətinə nisbəti;
 - ☒ avadanlıqların saatlıq orta hasilatının plan üzrə həmin göstəriciyə nisbəti.
-

Sual: Avadanlıqların inteqral yüklənməsi aşağıdakı əmsalların hasili kimi hesablanır: (Çəki: 1)

- ☐ avadanlıqların işinin növbəlik əmsalı və faktiki günlük hasilat;
 - ☐ avadanlıqların səmərəli və plan iş vaxtı fondu
 - ☐ avadanlıqların təqvim və rejim iş vaxtı fondu;
 - ☐ avadanlıqların faktiki və plan iş vaxtı fondu;
 - ☒ avadanlıqların intensiv və ekstensiv istifadə əmsalı
-

Sual: Qurulmuş avadanlıq parkından istifadə əmsalı hesablanır: (Çəki: 1)

- ☐ faktiki təmirdə olan avadanlıqların miqdarının qurulmuş avadanlıqların miqdarına nisbəti;
 - ☒ faktiki istifadə olunan avadanlıqların miqdarının qurulmuş avadanlıqların miqdarına nisbəti;
 - ☐ faktiki ehtiyatda olan avadanlıqların miqdarının qurulmuş avadanlıqların miqdarına nisbəti;
 - ☐ faktiki modernləşdirmədə olan avadanlıqların miqdarının qurulmuş avadanlıqların miqdarına nisbəti
 - ☐ faktiki isnormativ avadanlıqların miqdarının qurulmuş avadanlıqların miqdarına nisbəti
-

Sual: Avadanlıqların təqvim iş vaxt fondundan istifadə əmsalı hesablanır: (Çəki: 1)

- ☐ avadanlıqların faktiki iş vaxtı fondunun işlənmiş ümumi adam-saatların miqdarına nisbəti;
 - ☐ avadanlıqların faktiki iş vaxtı fondunun avadanlıqların ümumi miqdarına nisbəti;
 - ☒ avadanlıqların faktiki və təqvim iş vaxtı fondlarının nisbəti;
 - ☐ avadanlıqların faktiki iş vaxtı fondunun idarəetmə işlərinin ümumi həcminə nisbəti
 - ☐ sənaye-istehsal heyətinin orta sayının ən böyük növbədə fəhlələrin sayına nisbəti.
-

Sual: Əsas fondların təzələnməsi əmsalı hesablanır: (Çəki: 1)

- ☒ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin həmin dövrün sonuna onların dəyərinə nisbəti;

- ☐ dövriyyədən çıxmış əsas vəsaitlərin dövrün əvvəlinə onların dəyərinə nisbəti;
 - ☐ əsas vəsaitlərin artım məbləğinin həmin dövrün əvvəlinə onların dəyərinə nisbəti;
 - ☐ dövriyyədən çıxmış və daxil olmuş əsas vəsaitlərin dəyərlərinin nisbəti;
 - ☐ kapital qoyuluşlarının işə salınmış əsas fondların dəyərinə nisbəti.
-

Sual: Dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin onların ilin əvvəlinə olan dəyərinə nisbəti adlanır: (Çəki: 1)

- ☒ dövriyyədən çıxma əmsalı;
 - ☐ təzələnmə əmsalı;
 - ☐ yararlılıq əmsalı;
 - ☐ köhnəlmə əmsalı;
 - ☐ artım əmsalı.
-

Sual: Əsas vəsaitlərin əvəz olunma əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☒ dövriyyədən çıxarılmış və yeni daxil olmuş əsas vəsaitlərin dəyərlərinin nisbəti;
 - ☐ yeni daxil olmuş əsas vəsaitlərin dəyərlərinin dövriyyədən çıxarılmış dəyərlərə nisbəti;
 - ☐ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin əvvəlinə əsas vəsaitlərin dəyrinə nisbəti;
 - ☐ ilin əvvəlinə əsas vəsaitlərin dəyrinin hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqiə nisbəti;
 - ☐ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin sonuna əsas vəsaitlərin dəyrinə nisbəti.
-

Sual: Əsas vəsaitlərin köhnəlməsi əmsalı, yararlılıq əmsalı xarakterizə edir: (Çəki: 1)

- ☐ əsas fondların hərəkətini;
 - ☒ əsas fondların texniki vəziyyətini;
 - ☐ əsas fondlardan istifadənin səmərəliliyini ;
 - ☐ maşın və avadanlıqların yüklənməsi dərəcəsini;
 - ☐ avadanlıqların yaş tərkibini.
-

Sual: İllik köhnəlmə məbləğinin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti xarakterizə edir: (Çəki: 1)

- ☐ əsas fondların fondverimini ;
 - ☐ əsas fondların fondtutumunu;
 - ☐ əməyin fondla silahlanmasını;
 - ☐ əsas fondların yararlılıq əmsalını;
 - ☒ əsas fondların köhnəlməsi əmsalını
-

Sual: İntensiv yüklənmə əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☒ ortaqünlük məhsul buraxılışının ortaqünlük istehsal gücünə nisbəti ;
- ☐ faktiki (plan) iş vaxtı fondunun istehsal gücü müəyyən olunarkən hesablama iş vaxtı fondu;
- ☐ məhsulun həcmnin əsas vəsaitlərin orti illik dəyərinə nisbəti;
- ☐ əsas vəsaitlərin orti illik dəyərinin məhsulun həcminə nisbəti;
- ☐ məhsulun həcmnin avadanlıqların faktiki orta illik dəyərinə nisbəti.

Sual: Ekstensiv yükləmə əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☐ ortagünlük məhsul buraxılışının ortagünlük istehsal gücünə nisbəti;
 - ☒ faktiki (plan) iş vaxtı fondunun istehsal gücü müəyyən olunarkən götürülmüş iş vaxtı fonduna nisbəti ;
 - ☐ məhsulun həcmnin əsas vəsaitlərin orti illik dəyərində nisbəti;
 - ☐ əsas vəsaitlərin orti illik dəyərinin məhsulun həcmində nisbəti;
 - ☐ məhsulun həcmnin avadanlıqların faktiki orta illik dəyərində nisbəti
-

Sual: Əsas fondların artım məbləğinin onların ilin əvvəlinə əsas vəsaitlərin dəyərində nisbəti əks etdirir: (Çəki: 1)

- ☐ əmək məhsuldarlığının artırılması ehtiyatlarını;
 - ☐ məhsulun material tutumunun azaldılmasını;
 - ☐ vaxta və istehsal gücünə görə əsas fondlardan istifadəsini;
 - ☐ əmək resurslarından səmərəli istifadə yollarını;
 - ☒ əsas vəsaitlərin artımı əmsalını.
-

Sual: Dövriyyədən çıxmış və daxil olmuş əsas vəsaitlərin dəyərlərinin nisbəti xarakterizə edir: (Çəki: 1)

- ☒ kompensasiya əmsalını;
 - ☐ məhsulun material tutumunun azaldılmasını;
 - ☐ vaxta və istehsal gücünə görə əsas fondlardan istifadəni
 - ☐ əmək resurslarından səmərəli istifadə yollarını
 - ☐ məhsulun maya dəyərinin aşağı salınması ehtiyatlarını.
-

Sual: Hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin sonuna əsas vəsaitlərin dəyərində nisbəti hansı əmsalı xarakterizə edir? (Çəki: 1)

- ☐ fondtutumu;
 - ☐ fondverimi;
 - ☐ fondların rentabelliği;
 - ☒ əsas vəsaitlərin daxil olması;
 - ☐ əsas vəsaitlərin dövriyyədən çıxması
-

Sual: Dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin əvvəlinə əsas vəsaitlərin dəyərində nisbəti hansı əmsalı xarakterizə edir? (Çəki: 1)

- ☐ fondtutumu;
 - ☐ fondverimi;
 - ☐ fondların rentabelliği;
 - ☐ əsas vəsaitlərin daxil olması;
 - ☒ əsas vəsaitlərin dövriyyədən çıxması.
-

Sual: Hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin əvvəlinə əsas vəsaitlərin dəyərində nisbəti hansı əmsalı xarakterizə edir? (Çəki: 1)

- ☐ fondtutumu;

- ☐ fondverimi;
 - ☒ əsas fondların artımı;
 - ☐ əsas vəsaitlərin daxil olması;
 - ☐ əsas vəsaitlərin dövriyyədən çıxması.
-

Sual: Əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların ilkin dəyərində nisbəti hansı əmsalı xarakterizə edir? (Çəki: 1)

- ☐ fondtutumu;
 - ☐ fondverimi;
 - ☒ əsas fondların köhnəlməsi;
 - ☐ əsas vəsaitlərin daxil olması;
 - ☐ əsas vəsaitlərin dövriyyədən çıxması.
-

Sual: Əsas vəsaitlərin qalıq dəyərinin onların ilkin dəyərində nisbəti hansı əmsalı xarakterizə edir? (Çəki: 1)

- ☐ fondverimi;
 - ☐ əsas fondların köhnəlməsi;
 - ☒ yararlılıq;
 - ☐ əsas vəsaitlərin daxil olması;
 - ☐ əsas vəsaitlərin dövriyyədən çıxması.
-

Sual: İstehsal olunmuş məhsulun həcmində əsas vəsaitlərin orta illik dəyərində nisbəti hansı əmsalı xarakterizə edir? (Çəki: 1)

- ☐ fondtutumu;
 - ☒ fondverimi;
 - ☐ əsas fondların köhnəlməsi;
 - ☐ əsas vəsaitlərin daxil olması;
 - ☐ əsas vəsaitlərin dövriyyədən çıxması.
-

Sual: Əsas vəsaitlərin orta illik dəyərinin istehsal olunmuş məhsulun həcmində nisbəti hansı əmsalı xarakterizə edir? (Çəki: 1)

- ☒ fondtutumu;
 - ☐ fondverimi;
 - ☐ əsas fondların köhnəlməsi;
 - ☐ əsas vəsaitlərin daxil olması;
 - ☐ əsas vəsaitlərin dövriyyədən çıxması.
-

Sual: Sənaye – istehsal təyinatlı əsas fondların ortaillik dəyərinin sənaye – istehsal təyinatlı heyətin sayına nisbəti hansı əmsalı xarakterizə edir? (Çəki: 1)

- ☐ fondtutumu;
 - ☐ fondverimi;
 - ☐ əsas fondların köhnəlməsi;
 - ☒ əməyin fondla silahlanması;
 - ☐ əsas vəsaitlərin dövriyyədən çıxması.
-

Sual: Satışdan mənfəətin əsas vəsaitlərin orta illik dəyərində nisbəti hansı əmsalı xarakterizə edir? (Çəki: 1)

- ☐ əsas fondların köhnəlməsi;
- ☐ əməyin fondla silahlanması;
- ☐ əsas vəsaitlərin dövriyyədən çıxması;
- ☐ əsas vəsaitlərin daxil olması;
- ☒ əsas vəsaitlərin rentabelliği.

Sual: Əsas fondların bərpası əmsalı hesablanır: (Çəki: 1)

- ☐ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin dəyərinin dövrün sonuna onların dəyərində nisbəti;
- ☐ hesabat dövründə çıxmış əsas vəsaitlərin dəyərinin dövrün əvvəlinə onların dəyərində nisbəti;
- ☐ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin daxil olmuş əsas vəsaitlərin dəyərində nisbəti;
- ☐ dövriyyədən çıxmış əsas fondların dəyərinin daxil olmuş əsas vəsaitlərin dəyərində nisbəti;
- ☒ kapital qoyuluşunun işə salınmış əsas fondların dəyərində nisbəti.

Bölmə: 0603

Ad	0603
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Əsas fondların fondverimi hesablanır: (Çəki: 1)

- ☒ əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərində nisbəti;
- ☐ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcmində nisbəti;
- ☐ sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti;
- ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti;
- ☐ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərində nisbəti.

Sual: Əsas fondların fondtutumu hesablanır: (Çəki: 1)

- ☐ əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərində nisbəti;
- ☒ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcmində nisbəti;
- ☐ sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti;
- ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti;
- ☐ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərində nisbəti.

Sual: Sənaye-istehsal təyinatlı əsas fondların orta illik dəyərinin ən böyük növbədə işləyən fəhlələrin sayına nisbəti adlanır: (Çəki: 1)

- ☐ fondverimi;
 - ☒ fondlasilahlanma;
 - ☐ fondtutumu;
 - ☐ fondların rentabelliyn;
 - ☐ köhnəlmə əmsalı
-

Sual: Əməyin texniki silahlanması hesablanır: (Çəki: 1)

- ☐ əmtəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti;
 - ☐ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəlik məhsulun həcminə nisbəti;
 - ☒ əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti;
 - ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti;
 - ☐ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti.
-

Sual: Əsas fondların rentabelliyni hesablanır: (Çəki: 1)

- ☐ əmtəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti;
 - ☐ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəlik məhsulun həcminə nisbəti;
 - ☐ sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti;
 - ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti;
 - ☒ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti.
-

Sual: Əsas fondların fondverimi göstəricilərinin dinamikası xarakterizə edir: (Çəki: 1)

- ☒ məhsul buraxılışının artırılması baxımından əsas fondlara kapital qoyuluşunun məqsədəuyğunluğunu;
 - ☐ əsas fondlar ilə təminat üzrə biznes planın yerinə yetirilməsini;
 - ☐ məhsulun fondtutumunun artmasını;
 - ☐ əməyin fondlasilahlanmasının artmasını;
 - ☐ məhsulun həcmnin dəyişməsinə.
-

Sual: Fondveriminin yüksəlməsi üçün aşağıdakı şərt gözlənilməlidir: (Çəki: 1)

- ☒ əmək məhsuldarlığının artım tempi əməyin fondla silahlanmasının artım tempindən yüksək olmalıdır;
 - ☐ əməyin fondla silahlanmasının artım tempi əmək məhsuldarlığının artım tempindən yüksək olmalıdır;
 - ☐ əmək məhsuldarlığının və əməyin fondla silahlanmasının artım templəri eyni olmalıdır;
 - ☐ fondveriminin artım tempi əmək məhsuldarlığının artım tempindən yüksək olmalıdır;
 - ☐ fondveriminin artım tempi əmək məhsuldarlığının artım tempinə bərabər olmalıdır.
-

Sual: Fondveriminə təsir edən əsas amillərə aiddir: (Çəki: 1)

- ☒ avadanlıqların strukturunun və iş vaxtının dəyişməsi, hasilatın dəyişməsi;

- ☐ məhsulun həcmnin və strukturunun dəyişməsi, işçilərin sayının dəyişməsi;
 - ☐ avadanlıqların iş vaxtının dəyişməsi, fəhlələrin əmək məhsuldarlığının dəyişməsi;
 - ☐ əsas istehsal fondlarının orta illik dəyərinin dəyişməsi, fəhlələrin orta illik hasilatının dəyişməsi;
 - ☐ məhsulun strukturunun, keyfiyyətinin, maya dəyərinin dəyişməsi.
-

Sual: Mövcud avadanlıqlar bölünür: (Çəki: 1)

- ☒ qurulmuş və qurulmamış;
 - ☐ faktiki işləyən və plan üzrə işləyən;
 - ☐ qurulacaq və artıq;
 - ☐ işləməyən və boşdayanan;
 - ☐ fəaliyyətdə olan və fəaliyyətdə olmayan
-

Sual: Avadanlıqlardan istifadənin səmərəliliyinin əks etdirən göstəricilər: (Çəki: 1)

- ☒ avadanlıqların intensiv, ekstensiv və inteqral yüklənməsi əmsalları;
 - ☐ fondverimi və fondtutumu;
 - ☐ material verimi və material tutumu;
 - ☐ avadanlıq vahidinin məhsuldarlığı;
 - ☐ əməyin fondlasiləhlənməsi və əməyin texniki silahlanması
-

Sual: İstehsal olunmuş məhsulun həcmi 150 min man, əsas fondların orta illik dəyəri 200 min man olmuşdur. Əsas fondların fondverimi: (Çəki: 1)

- ☐ 1,33 man;
 - ☒ 0,75 man;
 - ☐ 300 man;
 - ☐ 350 man;
 - ☐ 0,95 man.
-

Sual: İstehsal olunmuş məhsulun həcmi 300 min man, əsas fondların orta illik dəyəri 400 min manatdır. Əsas fondların fondtutumu: (Çəki: 1)

- ☒ 1,33 man;
 - ☐ 0,75 man;
 - ☐ 300 man;
 - ☐ 350 man;
 - ☐ 0,95 man.
-

Sual: Əsas istehsal fondlarının dəyəri 8000 min man, fəhlələrin sayı 4000 nəfər təşkil edirsə əməyin fondla silahlanmasını hesablayın: (Çəki: 1)

- ☒ 2 min mann;
 - ☐ 0,05 min man;
 - ☐ 3 min man;
 - ☐ 0,5 min man;
 - ☐ 3,2 min mann.
-

Sual: Verilən məlumatlara əsasən müəssisədə əsas istehsal fondlarına qənaət edildiyini

yaxud artıq xərclərə yol verildiyini təyin edin: satışdan pul gəliri hesabat ilində 5200 min manat, keçən 4800 min manat, əsas istehsal fondlarının dəyəri keçən ildəki 1100 min manat olmuş və hesabat ilində 15 faiz artmışdır. Əsas istehsal fondlarına qənaət neçə min manat olmuşdur? (Çəki: 1)

- ☐ 210 min manat;
- ☐ 44,56 min manat;
- ☒ 73,33 min manat;
- ☐ 52,76 min manat;
- ☐ 88,88 min manat.

Bölmə: 0701

Ad	0701
Suallardan	33
Maksimal faiz	33
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Məhsulun maya dəyəri təhlilinin vəzifələri hansılardır? (Çəki: 1)

- ☐ məhsulun maya dəyəri üzrə planın yerinə yetirilməsini qiymətləndirmək;
- ☐ maya dəyərinin faktiki səviyyəsini plan və keçən illərin faktiki göstəriciləri ilə müqayisə etmək;
- ☐ məhsulun maya dəyərinin xərc maddələri üzrə qiymətləndirmək;
- ☐ məhsulun maya dəyərinin tərkibində istehsal və qeyri istehsal xərclərinin xüsusi çəkisini müəyyən etmək;
- ☒ maya dəyəri üzrə plandan kənarlaşmanı, ona təsir edən amilləri və həmin amillərin təsirini qiymətləndirmək.

Sual: Məhsulun maya dəyəri təhlilinin informasiya mənbələri hansılardır? (Çəki: 1)

- ☐ istehsalat müşavirələrinin materialları;
- ☐ kütləvi informasiya vasitələrinin və digər qəzetlərin materialları;
- ☒ biznes planın, mühasibat uçotu və hesabatı məlumatları;
- ☐ anbar müdirlərinin hesabatları;
- ☐ istehsalat və anbar təsərrüfatı üzrə müəssisə rəhbərliyinin göstərişləri;

Sual: Məhsulun maya dəyərinin göstəricilər sistemi hansılardır? (Çəki: 1)

- ☐ məhsulun həcmi və ona çəkilən məsrəflər;
 - ☐ məhsul vahidinin maya dəyəri, material tutumu, resurs verimi, xərclərin strukturu;
 - ☐ məhsulun maya dəyərində ayrı-ayrı istehsal məsrəflərinin xüsusi çəkili, məhsul vahidinin maya dəyəri, material tutumu, resurs verimi;
 - ☒ bütün məhsullara məcmu xərc, əsas növ məhsulların maya dəyəri, bir manatlıq məhsula xərc;
 - ☐ məhsulun maya dəyərinin plan və hesabat göstəriciləri;
-

Sual: Məhsulun maya dəyərinin tərkibində hansı xərclərin xüsusi çəkisi böyükdür? (Çəki: 1)

- ☐ Amortizasiya və cari təmir xərclərinin;
 - ☐ İnzibati-idarə xərclərinin;
 - ☐ Sosial sığortaya ayırmaların;
 - ☐ Əməyin ödənişi xərclərinin;
 - ☒ Material xərclərinin;
-

Sual: Məhsulun maya dəyərinin dəyişməsi istehsalın səmərəliliyinin dəyişilməsinə təsir göstərmir? (Çəki: 1)

- ☒ məhsulun maya dəyərinin artması istehsalın səmərəliliyini yüksəldir;
 - ☐ məhsulun maya dəyərinin strukturunda əmələ gələn dəyişikliklər istehsalın səmərəliliyini aşağı salır;
 - ☐ məhsulun maya dəyərinin azalması istehsalın səmərəliliyini yüksəldir;
 - ☐ məhsulun maya dəyərinin tərkibində dəyişən xərclərlə sabit xərclərin ni nisbətinin pozulması istehsalın səmərəliliyinə mənfi təsir göstərir;
 - ☐ təsir göstərmir.
-

Sual: Məhsulun maya dəyəri tərkibinə daxil edilən amortizasiya xərclərinin dəyişməsinə hansı amillər təsir göstərir? (Çəki: 1)

- ☐ müəssisənin istehsal avadanlıqları ilə təmin olunması;
 - ☐ avadanlıqların işə yararlılığı və yerinə yetirdiyi işin (məhsulun) keyfiyyəti;
 - ☐ avadanlıqların miqdarı, amortizasiyanın hesablanması metodu;
 - ☒ avadanlıqların dəyəri, amortizasiya norması;
 - ☐ istehsal avadanlıqlarının sayı, texniki vəziyyəti.
-

Sual: Məhsulun maya dəyərinə daxil edilən enerji xərclərinin dəyişməsinə hansı amillər təsir göstərir? (Çəki: 1)

- ☒ sərf olunan enerjinin miqdarı, enerji vahidinin qiyməti;
 - ☐ sərf olunan enerjinin satın alınması üzrə müqavilələrin pozulması;
 - ☐ günlük boşdayanmalar səbəbindən enerji itkiləri;
 - ☐ istehsal avadanlıqlarının köhnəlməsi hesabına artıq enerji sərfi;
 - ☐ daxil olan enerjinin normative uyğun olmaması üzündən enerji israfı.
-

Sual: Məhsulun maya dəyərində material xərclərinin dəyişməsinə təsir göstərən əsas amillər hansılardır? (Çəki: 1)

- ☐ istehlak olunan xammal-materialların keyfiyyətinin dəyişməsi;
 - ☐ malsatanlarla bağlanmış müqavilə şəraitlərinə əməl olunmaması;
 - ☐ texnologiyanın təkmil olmaması səbəbindən artıq material sərfi;
 - ☐ materialın əvəz edilməsi, materialın keyfiyyəti;
 - ☒ məhsul vahidinə material sərfi norması, materialın qiyməti.
-

Sual: Dəyişən xərclər necə dəyişir? (Çəki: 1)

- ☒ məhsulun həcminə birbaşa proporsional olaraq;
- ☐ məhsulun həcminə tərs proporsional olaraq ;
- ☐ xərclərin və məhsulun həcmnin daimi nisbətinə görə;

- ☐ xərclərin və məhsulun maya dəyərinin daimi nisbətində görə;
 - ☐ şərti- sabit və dəyişən xərclərin nisbətində görə.
-

Sual: Şərti-sabit xərclər necə dəyişir? (Çəki: 1)

- ☐ məhsulun həcmində dəyişməsi məbləğində azalır;
 - ☐ məhsulun həcmində dəyişməsi məbləğində artır;
 - ☒ məhsulun həcmində dəyişməsi zamanı dəyişmir;
 - ☐ məhsul vahidində görə dəyişmir;
 - ☐ xərclərin və məhsulun maya dəyərinin daimi nisbətində görə;
-

Sual: Məhsulun həcmindən asılı olaraq məhsul vahidinin maya dəyərində dəyişən xərclərin davranışı necədir? (Çəki: 1)

- ☒ məhsul vahidinin maya dəyərində sabitdir;
 - ☐ məhsul vahidinin maya dəyərində azalır;
 - ☐ məhsul vahidinin maya dəyərində artır;
 - ☐ məhsul vahidinin maya dəyərində qeyri bərabər dəyişir;
 - ☐ məhsul vahidinin maya dəyəri ilə məhsulun həcmi arasında korrelyasiya əlaqəsi mövcuddur.
-

Sual: Məhsulun həcmindən asılı olaraq məhsul vahidinin maya dəyərində şərti-sabit xərclərin davranışı necədir? (Çəki: 1)

- ☐ məhsul vahidinin maya dəyərində sabitdir;
 - ☒ istehsalın həcmi artdıqda məhsul vahidinin maya dəyərində azalır;
 - ☐ istehsalın həcmi artdıqda məhsul vahidinin maya dəyərində artır;
 - ☐ istehsalın həcmi artdıqda məhsul vahidinin maya dəyərində qeyri bərabər dəyişir;
 - ☐ məhsul vahidinin maya dəyəri ilə məhsulun həcmi arasında korrelyasiya əlaqəsi mövcuddur.
-

Sual: İqtisadi element dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ müəssisə səviyyəsində natural ifadədə əks etdirilən xərc növü;
 - ☐ müəssisə səviyyəsində dəyər ifadəsində əks etdirilən xərc növü;
 - ☐ müəssisə səviyyəsində tərkib elementlərinə bölünən xərc növü;
 - ☐ müəssisə səviyyəsində tərkib elementlərinə qismən bölünən xərc növü;
 - ☒ müəssisə səviyyəsində tərkib elementlərinə bölünməyən xərc növü.
-

Sual: Məhsulun maya dəyərini formalaşdıran xərclər hansı elementlər üzrə qruplaşdırılır? (Çəki: 1)

- ☐ material xərcləri, əməyin ödənişi xərcləri, yanacaq, enerji, sosial ehtiyaqlara ayırmalar, sair xərclər;
- ☒ material xərcləri, əməyin ödənişi xərcləri, sosial ehtiyaqlara ayırmalar, əsas vəsaitlərin amortizasiyası, sair xərclər;
- ☐ əməyin ödənişi xərcləri, alınmış yarımfabrikatlar, komplektləşdirici məmulatlar, əsas vəsaitlərin amortizasiyası, sair xərclər;
- ☐ əsas vəsaitlərin amortizasiyası, alınmış yarımfabrikatlar, material xərcləri, əməyin ödənişi xərcləri;

☐ xammal və əsas material xərcləri, əməyin ödənişi xərcləri, əsas vəsaitlərin amortizasiyası, yanacaq, enerji, sosial ehtiyaclara ayırmalar.

Sual: Müstəqim material məsrəflərinə aiddir: (Çəki: 1)

- ☒ xammal və əsas material, yanacaq, enerji, alınmış yarımfabrikatlar, komplektləşdirici məmulatlar;
 - ☐ xammal və əsas material, amortizasiya ayırmaları, yanacaq, enerji, alınmış yarımfabrikatlar, komplektləşdirici məmulatlar;
 - ☐ alınmış yarımfabrikatlar, komplektləşdirici məmulatlar, əməyin ödənişi, xammal və əsas material, kommersiya xərcləri;
 - ☐ əməyin ödənişi, sosial ehtiyaclara ayırmalar, yarımfabrikatlar, komplektləşdirici məmulatlar, yanacaq, enerji, kommersiya xərcləri;
 - ☐ xammal və əsas material xərcləri, əməyin ödənişi xərcləri, amortizasiya ayırmaları, sosial ehtiyaclara ayırmalar, sair xərclər.
-

Sual: Qeyri müstəqim xərclərə aiddir: (Çəki: 1)

- ☐ material xərcləri, əməyin ödənişi xərcləri, ümumistehsal və ümumtəsər-rüfat xərcləri, kommersiya xərcləri;
 - ☐ amortizasiya ayırmaları, əməyin ödənişi xərcləri, təmir xərcləri, ümumistehsal və ümumtəsərrüfat xərcləri;
 - ☒ maşın və avadanlıqların saxlanması və istismarı xərcləri, ümumtəsər-rüfat xərcləri, kommersiya xərcləri;
 - ☐ sosial ehtiyaclara ayırmalar, amortizasiya ayırmaları, maşın və avadanlıqların saxlanması və istismarı xərcləri;
 - ☐ material xərcləri, ümumistehsal və ümumtəsərrüfat xərcləri, amortizasiya ayırmaları, kommersiya xərcləri.
-

Sual: Məhsul istehsalına məsrəflərin ümumi həcminə hansı amillər təsir göstərir? (Çəki: 1)

- ☐ məhsulun həcmi, məhsulun qiyməti, əmək məhsuldarlığı, dəyişən xərclər;
 - ☐ məhsulun həcmi, məhsulun qiyməti, əmək məhsuldarlığı, sabit xərclər;
 - ☐ məhsul istehsalı strukturu, fondverimi, material tutumu, dəyişən xərclər;
 - ☒ məhsulun həcmi, strukturu, sabit və dəyişən xərclər;
 - ☐ məhsulun həcmi, material xərcləri, resursların həcmi, avadanlıqların dəyəri.
-

Sual: Məhsulun maya dəyərini səciyyələndirən universal göstərici hansıdır? (Çəki: 1)

- ☐ müqayisəyə gələn məhsulların maya dəyəri;
 - ☐ ayrı-ayrı növ məhsulların maya dəyəri;
 - ☒ əmtəəlik məhsulun bir manatına xərc;
 - ☐ əmtəəlik məhsulun bir manatına düşən xərc;
 - ☐ əmtəəlik məhsulun bir manatına düşən xərc;
-

Sual: İstehsala dolayı xərclər təhlilin hansı növünün obyektidir? (Çəki: 1)

- ☐ kompleks;
- ☐ dispersiya;
- ☒ idarəetmə;

- ☐ korrelyasiya;
 - ☐ reqression.
-

Sual: Əmtəlik məhsulun bir manatına xərc təhlilin hansı növünün obyektidir? (Çəki: 1)

- ☐ kompleks;
 - ☐ dispersiya;
 - ☒ idarəetmə;
 - ☐ korrelyasiya
 - ☐ reqression.
-

Sual: Müstəqim istehsal xərcləri qiymətləndirilir? (Çəki: 1)

- ☐ material resurslarından istifadənin təhlili zamanı;
 - ☒ məhsulun maya dəyərinin təhlili zamanı;
 - ☐ əmək resurslarından istifadənin təhlili zamanı;
 - ☐ məhsul istehsalı və satışının təhlili zamanı;
 - ☐ istehsalın təşkilati-texniki səviyyəsinin təhlili zamanı;
-

Sual: Ümumistehsal və ümumtəsərrüfat xərcləri təhlilin hansı növünün obyektidir? (Çəki: 1)

- ☐ kompleks;
 - ☐ dispersiya;
 - ☒ idarəetmə;
 - ☐ korrelyasiya;
 - ☐ reqression.
-

Sual: Hansı göstərici idarəetmə təhlilinin obyektini sayılır? (Çəki: 1)

- ☐ material xərcləri;
 - ☐ dolayı xərclər;
 - ☒ məhsulun rentabelliği;
 - ☐ müstəqim istehsal xərcləri;
 - ☐ məhsulun maya dəyəri.
-

Sual: «məsrəf-həcm-mənfəət» nisbəti təhlilin hansı növünün obyektidir? (Çəki: 1)

- ☐ texniki-iqtisadi;
 - ☐ funksional-dəyər;
 - ☒ marjinal;
 - ☐ iqtisadi-statistik;
 - ☐ korrelyasiya.
-

Sual: Qeyri məhsuldar xərclərə nə daxildir? (Çəki: 1)

- ☒ material və hazır məhsulların xarab olması və çatışmazlığından itgilər, boşdayanma zamanı sərf olunan yanacaq və enerjinin dəyəri;
- ☐ materialların çatışmazlığından itgilər, boşdayanma zamanı sərf olunan yanacaq və enerjinin dəyəri, məhsulun keyfiyyətinin yüksəlməsi, aşağı ixtisas dərəcəli işlərə görə fəhlələrə əlavə ödənişlər;

- ☐ vaxtdan artıq işlərə görə fəhlələrə ödəmələr, yanacaq və enerjinin dəyəri, növbə daxili boşdayanmalar;
 - ☐ rəhbərliyin günahından iş vaxtı itgisi, kommersiya xərclərinin artımı, müəssisənin günahı səbəbindən fəhlələrə əlavə ödəmələr;
 - ☐ hazır məhsul itgisi, material, yanacaq, enerji xərclərinin artması, vaxtdan artıq işlərə görə fəhlələrə ödəmələr.
-

Sual: Kalkulyasiya maddələri üzrə xərc məbləği ni müəyyən edir: (Çəki: 1)

- ☐ əmtəəlik məhsulun qiymətini formalaşdıran xərclərin məbləği;
 - ☒ istehsal olunan məhsulun, görülmə iş, xidmətlərin maya dəyərini
 - ☐ realizə olunan məhsulun qiymətini formalaşdıran xərclərin məbləği;
 - ☐ material və əmək haqqı xərclərinə normativ üzrə xərc məbləği;
 - ☐ kommersiya xərclərinin məbləği.
-

Sual: Məhsul istehsalına xərclərin tərkibində hansı xərc maddəsinin payı yüksəkdir? (Çəki: 1)

- ☐ əmək məsrəfləri;
 - ☐ amortizasiya ayırmaları;
 - ☒ material məsrəfləri;
 - ☐ sosial sığortaya ayırmalar;
 - ☐ kommersiya xərcləri.
-

Sual: Mühasibat uçotu və iqtisadi təhlildə xərclər hansı məqsədlə xərc elementləri üzrə bölüşdürülür? (Çəki: 1)

- ☐ smeta və faktiki xərclərin müəyyən edilməsi və qiymətləndirilməsi üçün;
 - ☒ idarəetmə qərarının qəbul edilməsi üçün;
 - ☐ heyətin əmək haqqını hesablamaq üçün;
 - ☐ xərclərin yaranma yerini müəyyən etmək üçün;
 - ☐ izafi xərclərin səbəblərini müəyyən etmək üçün.
-

Sual: Xərclərin şərti sabit və dəyişən xərclərə bölünməsinin əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐ iqtisadi elementlərin eyni cinsli olması;
 - ☐ istehsal prosesində iştirakı;
 - ☒ məhsulun həcmindən asılılığı;
 - ☐ xərclərin yaranmasının vaxtaşırılığı;
 - ☐ xərclərin yaranma yeri və vaxtı.
-

Sual: İqtisadi elementlər üzrə xərclərin təsnifləşdirilməsinin əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐ məsrəflərin yaranma yeri;
 - ☐ istehsal prosesində iştirakı;
 - ☐ məhsulun həcmindən asılılığı;
 - ☒ istehsalat sərf olunan resursların eyni cinsli olması;
 - ☐ xərclərin planlaşdırılması və uçotunun təşkilinin xüsusiyyəti.
-

Sual: Xərclərin kompleks və vahid elementli xərclərə bölünməsinin əsasını nə təşkil edir? (Çəki: 1)

- ☒ xərclərin eyni cinsli olması;
- ☐ istehsal prosesində iştirakı;
- ☐ məhsulun həcmindən asılılığı;
- ☐ xərclərin yaranmasının vaxtaşırılığı;
- ☐ xərclərin yaranma yeri və vaxtı.

Sual: Məhsul istehsalına xərclərin plandan kənarlaşmasının səbəbi? (Çəki: 1)

- ☐ məhsul istehsalına müstəqim və qeyri müstəqim xərclərin nisbətinin dəyişməsi;
- ☒ məhsulun həcmi, quruluşu, məhsul vahidinə dəyişən xərclərin dəyişməsi;
- ☐ məhsul istehsalına xərc normalarının dəyişməsi;
- ☐ məhsul istehsalı texnologiyasının dəyişməsi;
- ☐ material resurslarının qiymətinin dəyişməsi.

Sual: Məhsul istehsalına faktiki xərclərin plandan kənarlaşması nəyi səciyyələndirir? (Çəki: 1)

- ☒ əmtəəlik məhsulun xərc tutumunun artmasını;
- ☐ əmtəəlik məhsulun rentabelliyyəsinin artmasını; əmtəəlik məhsulun rentabelliyyəsinin artmasını;
- ☐ qeyri məhsuldar xərclərin azalmasını;
- ☐ məhsulun maya dəyərinin artmasını;
- ☐ şərti-dəyişən xərclərin artmasını.

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Məhsul istehsalına xərclərin dəyişməsinə təsir göstərən birinci səviyyə amillərə hansılar daxildir? (Çəki: 1)

- ☐ bitməmiş istehsala xərclər;
- ☒ məhsulun həcmi, strukturu, dəyişən xərc səviyyəsi;
- ☐ material resursları üzrə xərc normalarının gözlənilməsi;
- ☐ material və əmək məsrəfləri normasının gözlənilməsi;
- ☐ daimi və dəyişən xərclərin nisbəti.

Sual: Əmtəəlik məhsulun bir manatına xərclərin dəyişməsinə təsir göstərən birinci səviyyə amillərə hansılar daxildir? (Çəki: 1)

- ☐ bitməmiş istehsala xərclərin dəyişməsi;

- ☐ material və əmək məsrəfləri normasının dəyişməsi;
 - ☐ məhsulun materialtutumunun dəyişməsi;
 - ☒ məhsulun həcmi, strukturu, dəyişən xərc səviyyəsi;
 - ☐ daimi və dəyişən xərclərin nisbəti.
-

Sual: Məhsulun maya dəyərini səciyyələndirən ümumiləşdirilmiş göstəricilər hansılardır? (Çəki: 1)

- ☐ əmtəəlik məhsulun bir manatına xərc, natamam maya dəyəri;
 - ☐ istehsal maya dəyəri, məhsul növlərinin maya dəyəri;
 - ☒ məhsulun tam maya dəyəri, ayrı-ayrı növ məhsulun maya dəyəri, əmtəəlik məhsulun bir manatına xərc;
 - ☐ mənfəətin bir manatına xərc, tam maya dəyəri;
 - ☐ məhsulun bir manatına dolay xərc, tam maya dəyəri.
-

Sual: Müəssisədə istehsal xərclərinin məsuliyyət mərkəzi hesab olunur? (Çəki: 1)

- ☐ mərkəzi mühasibatlıq;
 - ☐ marketinq xidməti;
 - ☐ müəssisənin menecmenti;
 - ☒ əsas istehsal sexləri;
 - ☐ müəssisənin rəhbərliyi.
-

Sual: Əmtəəlik məhsulun bir manatına xərc səviyyəsinə hansı amillər təsir göstərir? (Çəki: 1)

- ☐ material, əmək və qaimə xərcləri, məhsulun qiyməti, əmək məhsuldarlığı;
 - ☐ material xərcləri, əmək xərcləri, məhsulun çeşidi;
 - ☒ məhsulun həcmi, strukturu, məhsulun və materialların qiyməti, ayrı-ayrı məhsulun maya dəyəri;
 - ☐ məhsulun qiyməti, nəqliyyat-tədarük xərcləri, müstəqim material xərcləri;
 - ☐ elektrik enerjisi, qaz və sudan istifadə üzrə tariflər, işçilərin sayı, ayrı-ayrı məhsulun maya dəyəri.
-

Sual: Əmtəəlik məhsulun bir manatına xərc necə hesablanır? (Çəki: 1)

- ☐ məhsulun həcmnin bütün xərclərə nisbəti kimi;
 - ☒ bütün xərclərin məhsulun ümumi dəyərinə nisbəti kimi;
 - ☐ mənfəətin ümumi məhsulun dəyərinə nisbəti kimi;
 - ☐ ümumi məhsulun dəyərinin mənfəətə nisbəti kimi;
 - ☐ bütün xərclərin işçilərin sayına nisbəti kimi.
-

Sual: Məhsulun maya dəyərini təşkil edən elementlərə aid edilir: (Çəki: 1)

- ☐ material xərcləri, yarımfabrikat və enerji xərcləri, əsas əmək haqqı, inzibati xərclər;
- ☐ material xərcləri, maşın və avadanlıqların saxlanması və istismarı xərcləri, əmək haqqı xərcləri;
- ☒ material xərcləri, əmək haqqı xərcləri, sosial ehtiyaclara ayırmalar, əsas vəsaitlərin amortizasiyası, sair xərclər;
- ☐ əsas vəsaitlərin amortizasiyası, kommersiya xərcləri, azqiymətli əşyaların və alətlərin köhnəlməsi;

- ☐ material xərcləri, ümumistehsal xərcləri.
-

Sual: Maya dəyərinin maddəsi hansıdır? (Çəki: 1)

- ☐ sosial ehtiyaclara ayırmalar;
☐ material xərcləri;
☒ əmək haqqı xərcləri;
☐ əsas vəsaitlərin amortizasiyası;
☐ ümumistehsal xərcləri.
-

Sual: Maya dəyərinin elementi hansıdır? (Çəki: 1)

- ☐ kommersiya xərcləri;
☒ material xərcləri;
☐ ümumistehsal xərcləri;
☐ ümumtəsərrüfat xərcləri;
☐ azqıymətli əşyaların və alətlərin köhnəlməsi.
-

Sual: Məhsulun həcminə münasibətdə xərclər necə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ birbaşa və dolayı;
☐ tam və natamam;
☐ reqressiv və progressiv;
☒ dəyişən və sabit;
☐ istehsal və kommersiya.
-

Sual: Məhsulun maya dəyərinə daxil edilməsi qaydasına görə xərclər fərqləndirilir: (Çəki: 1)

- ☒ birbaşa və dolayı;
☐ tam və natamam;
☐ reqressiv və progressiv;
☐ dəyişən və sabit;
☐ istehsal və kommersiya.
-

Sual: Material xərclərinə təsir edən amillər hansıdır? (Çəki: 1)

- ☐ «qiymət», «əvəz etmə», «reseptura»;
☐ «əvəz etmə», «tullantı»;
☒ «qiymət», «əvəz etmə», «norma»;
☐ «əvəz etmə», «struktura»;
☐ «istehsalın həcmi», «qiymət».
-

Bölmə: 0101

Ad	0101
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒

Sual: İqtisadi təhlilin prinsipi aşağıdakıdır : (Çəki: 1)

- ☐ dəyər qiyməti
 - ☐ münasiblik
 - ☒ komplekslik
 - ☐ həqiqiqlik
 - ☐ retrospektivlik
-

Sual: İqtisadi qanunların təsir xarakterinin öyrənilməsi, müəssisənin konkret şərtlərdə iqtisadi hadisə və proseslərin qanunauyğunluğu və tendensiyalarının müəyyən edilməsi : (Çəki: 1)

- ☐ iqtisadi təhlilin vəzifəsidir
 - ☐ iqtisadi təhlilin amilidir
 - ☐ iqtisadi təhlilin funksiyasıdır
 - ☒ iqtisadi təhlil metodikasının elementidir
 - ☐ iqtisadi təhlilin prinsipidir
-

Sual: İqtisadi təhlilin məqsədi: (Çəki: 1)

- ☒ təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi;
 - ☐ idarəetmə qərarının qəbulu üçün informasiyaların hazırlanması;
 - ☐ təşkilatın fəaliyyətini xarakterizə edən göstəricilərin hesablanması;
 - ☐ biznes planların hazırlanması;
 - ☐ təsərrüfat faktlarının sənədləşdirilməsi
-

Sual: İqtisadi təhlilin obyektlərinə daxildir: (Çəki: 1)

- ☐ müəssisənin maliyyə sabitliyi;
 - ☒ təsərrüfat fəaliyyətinin nəticələri;
 - ☐ əmtəəlik məhsulların istehsalı və satışı;
 - ☐ istehsalın idarə edilməsi prosesi;
 - ☐ istehsal olunmuş məhsulun miqdarı
-

Sual: Hansı elm iqtisadi təhlilin nəzəri əsasını təşkil edir? (Çəki: 1)

- ☐ fəlsəfənin dərkətmə nəzəriyyəsi
 - ☒ iqtisadi nəzəriyyə
 - ☐ mühasibat uçotu
 - ☐ müəssisənin iqtisadiyyatı
 - ☐ statistika
-

Sual: İqtisadi təhlilə aiddir: (Çəki: 1)

- ☐ statistik təhlil
- ☐ mühasibat uçotu;
- ☒ təsərrüfatdaxili istehsal təhlili və maliyyə təhlili
- ☐ idarəetmə uçotu;

- ☐ maliyyə təhlili
-

Sual: İqtisadi təhlil ən çox hansı elm ilə bağlıdır? (Çəki: 1)

- ☐ marketing
☐ iqtisadi nəzəriyyə
☒ auditlə
☐ qiymətin əmələ gəlməsi
☐ menecment
-

Sual: İqtisadi təhlilin əsas istiqamətləri (Çəki: 1)

- ☐ müqayisə; müşahidə; qərarların qəbul edilməsi
☐ qruplaşdırma; qiymətləndirmə;
☐ qruplaşdırma; müşahidə
☐ diaqnostik; müqayisə etmə
☒ qiymətləndirmə, diaqnostika, proqnozlaşdırılma,
-

Sual: Evristik üsullar aid edilir: (Çəki: 1)

- ☒ informasiyanın məntiqi işlənməsi metodlarına;
☐ iqtisadi qərarların optimal həlli metodlarına
☐ stoxastik amilli təhlil üsullarına;
☐ determinləşdirilmiş amilli təhlil metodlarına;
☐ iqtisadi riyazi metoduna.
-

Sual: Amilli təhlil vasitəsi ilə müəyyən edilir: (Çəki: 1)

- ☐ rəqibin iqtisadi göstəricilərinin keyfiyyət dəyişiklikləri;
☒ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsiri;
☐ təşkilatın kommersiya sirri;
☐ təşkilatın mənfəətinin (zərərərinin) strukturu;
☐ təşkilatın məcmu xərcləri.
-

Sual: Evristik üsullardan nə üçün istifadə edilir? (Çəki: 1)

- ☒ informasiyanın məntiqi işlənməsi metodlarına;
☐ iqtisadi qərarların optimal həlli metodlarına ;
☐ stoxastik amilli təhlil üsullarına;
☐ determinləşdirilmiş amilli təhlil metodlarına;
☐ iqtisadi riyazi metoduna.
-

Sual: Amilli təhlil vasitəsi ilə nəyin təsiri müəyyən edilir? (Çəki: 1)

- ☐ rəqibin iqtisadi göstəricilərinin keyfiyyət dəyişiklikləri;
☒ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsiri;
☐ təşkilatın kommersiya sirri;
☐ təşkilatın mənfəətinin (zərərərinin) strukturu;
☐ təşkilatın məcmu xərcləri.
-

Sual: Maliyyə hesabatı göstəricilərinin dinamikasının proqnozlaşdırılması hansı təhlil vasitəsilə həyata keçirilir? (Çəki: 1)

- ☒ trend təhlili vasitəsi ilə;
 - ☐ şaquli təhlil vasitəsi ilə;
 - ☐ koorelyasiya təhlili vasitəsi ilə;
 - ☐ amilli təhlil vasitəsi ilə;
 - ☐ üfiqi təhlil vasitəsi ilə.
-

Sual: Mühasibat (maliyyə) hesabatı hansı uçot məlumatları əsasında formalaşdırılır? (Çəki: 1)

- ☐ biznes-plan;
 - ☐ operativ uçot;
 - ☐ proqnoz;
 - ☒ mühasibat uçotu;
 - ☐ normativ.
-

Sual: Mütləq fərq üsulunun mahiyyəti necə başa düşülür? (Çəki: 1)

- ☒ ayrı-ayrı amillərin dəyişməsinin nəticə göstəricisinə təsirinin hesablanması;
 - ☐ təhlil olunan göstəriciyə amillərin təsirinin eyni vaxtda əsaslandırılması;
 - ☐ bazis və hesabat dövrünün göstəricilərinin müqayisəsi;
 - ☐ nəticə göstəricisinin dinamikasının qiymətləndirilməsi;
 - ☐ təşkilatın və rəqibin iqtisadi göstəricilərinin müqayisəsi
-

Sual: Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar hansı tələblərə cavab verməlidir? (Çəki: 1)

- ☐ operativlik
 - ☒ əhəmiyyətlik;
 - ☐ konfidensiallıq;
 - ☐ proqnozlaşdırma.
 - ☐ doğru cavab yoxdur
-

Sual: Təşkilatın maliyyə - təsərrüfat fəaliyyətinin təhlili: (Çəki: 1)

- ☒ iqtisadi proseslərin tədqiqi ilə əlaqədar xüsusi biliklər sistemidir;
 - ☐ statistika, iqtisadi nəzəriyyə, mühasibat uçotu və maliyyə təhlili üzrə xüsusi biliklər sistemidir;
 - ☐ istehlakçılar və şirkətlər haqqında elmdir;
 - ☐ təşkilatlar arasında iqtisadi əlaqələrin tədqiqidir;
 - ☐ təşkilatın fəaliyyətinin fasiləsizliyi ehtimalının tədqiqidir.
-

Sual: Ekstensiv amillərə aid edilmir: (Çəki: 1)

- ☐ əmək predmetlərinin miqdarının artması;
- ☒ aktivlərin dövr sürətinin artması;
- ☐ işçilərin sayının artması;
- ☐ avadanlıqların miqdarının artması;
- ☐ istifadə olunan materialların həcmnin artması.

Sual: Nisbi göstəricilərin təhlili nəyi xarakterizə edir? (Çəki: 1)

- ☐ sahə üzrə şirkətlərin göstəricilərin müqayisəsini;
 - ☐ hesabatın ayrı-ayrı maddələrinin ümumi nəticəyə təsirini;
 - ☒ hesabatın ayrı-ayrı maddələri arasında nisbəti;
 - ☐ hesabatın öyrənilən maddəsinin ötən dövrün eyni göstəricisi ilə müqayisəsini;
 - ☐ doğru cavab yoxdur.
-

Sual: Təşkilatın idarə olunması üçün zəruri olan informasiyanın hazırlanması prosesi kimi təhlil hansı tələbləri özündə əks etdirir? (Çəki: 1)

- ☐ mühasibat uçotu haqqında qaydanın tələblərini;
 - ☒ idarəetmənin tələblərini;
 - ☐ MHBS-nin tələblərini;
 - ☐ istehlakçıların tələblərini;
 - ☐ təsisçilərin tələblərini.
-

Bölmə: 0102

Ad	0102
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi təhlilin təşəkkül və inkişaf tarixi ayrılmaz surətdə aşağıdakı ilə bağlıdır : (Çəki: 1)

- ☐ statistik uçot tarixi ilə
 - ☐ makroiqtisadiyyat tarixi ilə
 - ☐ istehsal münabətləri tarixi ilə
 - ☒ mühasibat uçotu tarixi ilə
 - ☐ menecment tarixi ilə
-

Sual: Mühasibat hesabları haqqında elm (logistologiya) aşağıdakı şəkildə inkişaf olmuşdur : (Çəki: 1)

- ☐ təsərrüfat fəaliyyətinin təhlili
 - ☐ proqnozlaşdırma və idarə etmənin riyazi təhlil aparatı qismində
 - ☐ praktik audit
 - ☒ mühasibat uçotu
 - ☐ operativ uçotu
-

Sual: Mühasibat balansı haqqında elm (statmologiya) aşağıdakı şəkildə inkişaf olmuşdur : (Çəki: 1)

- ☐ mühasibat uçotu
 - ☐ praktik audit
 - ☐ operativ uçotu
 - ☒ təsərrüfat fəaliyyətinin təhlili
 - ☐ proqnozlaşdırma və idarə etmənin riyazi təhlil aparatı qismində
-

Sual: Təhlilin həqiqi praktiki yararlığı aşağıdakılardan ibarətdir : (Çəki: 1)

- ☒ istehsalat ehtiyatların aşkar olunmasından və ölçülməsindən
 - ☐ mühasibat (maliyyə) hesabatının tərtib olunmasından
 - ☐ müəssisənin biznes - planının tərtib olunmasından
 - ☐ doğru informasiyanın təqdim olunmasından
 - ☐ digər biznes subyektləri ilə istehsal qarşılıqlı münasibətlərin yaradılmasından
-

Sual: İqtisadi təhlil özündə əks etdirir: (Çəki: 1)

- ☐ iqtisadi hal və proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması;
 - ☐ iqtisadi hal və proseslərin uzlaşdırılması və qruplaşdırılması;
 - ☒ iqtisadi hal və proseslərin hissələrə ayrılması;
 - ☐ iqtisadi hal və proseslərin ümumiləşdirilməsi və kompleks öyrənilməsi;
 - ☐ iqtisadi hal və hadisələrin müqayisə edilməsi və əsaslandırılması
-

Sual: Hansı elm iqtisadi təhlilin metodoloji əsasını təşkil edir? (Çəki: 1)

- ☒ fəlsəfənin dərk etmə nəzəriyyəsi;
 - ☐ iqtisadi nəzəriyyə;
 - ☐ mühasibat uçotu;
 - ☐ müəssisənin iqtisadiyyatı;
 - ☐ statistika
-

Sual: Mühasibat hesabatı hansı məlumatlar əsasında formalaşdırılır? (Çəki: 1)

- ☐ biznes-plan;
 - ☐ operativ uçot;
 - ☐ proqnoz;
 - ☒ mühasibat uçotu;
 - ☐ normativ.
-

Sual: İqtisadi təhlilin qeyri uçot informasiyasına aid edilir: (Çəki: 1)

- ☐ xərc smetası;
 - ☐ ilkin sənədlər;
 - ☐ cari planlar;
 - ☒ auditor arayışı;
 - ☐ mühasibat hesabları üzrə dövriyyə cədvəlləri
-

Sual: Mütləq fərq üsulunun mahiyyəti nədir? (Çəki: 1)

- ☒ ayrı-ayrı amillərin dəyişməsinin nəticə göstəricisinə təsirinin hesablanması;
- ☐ təhlil olunan göstəriciyə amillərin təsirinin eyni vaxtda əsaslandırılması;

- ☐ bazis və hesabat dövrünün göstəricilərinin müqayisəsi;
 - ☐ nəticə göstəricisinin dinamikasının qiymətləndirilməsi;
 - ☐ təşkilatın və rəqibin iqtisadi göstəricilərinin müqayisəsi
-

Sual: Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir: (Çəki: 1)

- ☐ operativlik
 - ☒ əhəmiyyətlik;
 - ☐ konfidensiallıq;
 - ☐ proqnozlaşdırma.
 - ☐ operativlik
-

Sual: Təşkilatın idarə olunması üçün zəruri olan informasiyanın hazırlanması prosesi kimi təhlil əks etdirir: (Çəki: 1)

- ☐ mühasibat uçotu haqqında qaydanın tələblərini;
 - ☒ idarəetmənin tələblərini;
 - ☐ MHBS-nin tələblərini;
 - ☐ istehlakçıların tələblərini
 - ☐ təsisçilərin tələblərini
-

Sual: İqtisadi təhlilin üsul və qaydalarının tətbiqinin ardıcılığı nəyi xarakterizə edir? (Çəki: 1)

- ☐ metodologiyanı;
 - ☒ metodikanı;
 - ☐ göstəricilərin hesablanması;
 - ☐ qaydanı;
 - ☐ mahiyyətini.
-

Sual: Təhlildə informasiyanın məntiqi işlənməsi üsulu hansıdır? (Çəki: 1)

- ☐ zəncirvari yerdəyişmə;
 - ☐ balans əlaqələndirmə;
 - ☒ evristik;
 - ☐ xətti proqramlaşdırma;
 - ☐ korrelyasiya.
-

Sual: Amilli təhlilin dəfəli modeli üçün hansı metoddan istifadə məqbul hesab olunur? (Çəki: 1)

- ☐ indeks;
 - ☐ mütləq fərq;
 - ☒ zəncirvari yerdəyişmə;
 - ☐ müqayisə;
 - ☐ balans.
-

Sual: Materialverimi göstəricisinin hesablanması üçün hansı modeldən istifadə olunur? (Çəki: 1)

- ☐ additiv;
- ☐ multiplikativ;
- ☒ bölünən;
- ☐ qarışıq;
- ☐ düzgün cavab yoxdur.

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	28
Maksimal faiz	28
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Əsas vəsaitlərin istifadəsi aşağıdakılara aiddir : (Çəki: 1)

- ☐ iqtisadi təhlil subyektlərinə
- ☐ iqtisadi təhlil üsullarına
- ☒ iqtisadi təhlil obyektlərinə
- ☐ iqtisadi təhlil amillərinə
- ☐ iqtisadi təhlil ehtiyatlarına

Sual: İqtisadi təhlilin prinsiplərinə aşağıdakılar aiddir : (Çəki: 1)

- ☐ retrospektivlik
- ☐ dəyər qiyməti
- ☒ təsirli olmalıdır
- ☐ həqiqiqlik
- ☐ münasiblik

Sual: İqtisadi təhlildə operativlik prinsipi aşağıdakını ifadə edir : (Çəki: 1)

- ☐ təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedisinə təsir etməlidir
- ☒ tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
- ☐ konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat efekt verməlidir
- ☐ o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
- ☐ hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir

Sual: İqtisadi təhlildə sistemlik prinsipi aşağıdakını ifadə edir : (Çəki: 1)

- ☐ təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedisinə təsir etməlidir
- ☐ tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı

- ☐ konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat efekt verməlidir
 - ☒ hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir
 - ☐ o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
-

Sual: İqtisadi təhlildə elmlilik prinsipi aşağıdakını ifadə edir : (Çəki: 1)

- ☐ təhlil, vaxtlı - vaxtında nöqsanları
 - ☐ tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
 - ☐ konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedişinə təsir etməlidir üçün xərclər çoxqat efekt verməlidir
 - ☐ hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir
 - ☒ o idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
-

Sual: Məhsulun istehsalı və satışı aşağıdakılara aiddir : (Çəki: 1)

- ☐ iqtisadi təhlil subyektlərinə
 - ☐ iqtisadi təhlil üsullarına
 - ☒ iqtisadi təhlil obyektlərinə
 - ☐ iqtisadi təhlil amillərinə
 - ☐ iqtisadi təhlil ehtiyatlarına
-

Sual: İqtisadi təhlilin vəzifələrindən biri aşağıdakıdır : (Çəki: 1)

- ☐ yeni bilik sahələrin müstəqil elmə ayrılması
 - ☐ təsərrüfat proseslərin tədqiq olunmasında induksiya və deduksiya metodlarının istifadə olunması
 - ☐ müəssisənin maliyyə (mühasibat) hesabatının tərtib olunması
 - ☐ müəssisədə istehsal - satış proseslərinin idarə olunması
 - ☒ əmək, maddi və maliyyə vəsaitlərin istifadə olunmasına nəzarət
-

Sual: İqtisadi təhlil prinsiplərin sırasına aşağıdakı aiddir : (Çəki: 1)

- ☐ retrospektivlik
 - ☐ dəyər qiyməti
 - ☐ münasiblik
 - ☐ etibarlılıq
 - ☒ dövlət yanaşması
-

Sual: Uçot və hesabatın məlumatlarına görə biznes - planların yerinə yetirilməsinin obyektiv və hərtərəfli tədqiq olunması : (Çəki: 1)

- ☒ iqtisadi təhlilin vəzifəsidir
- ☐ iqtisadi təhlilin amilidir
- ☐ iqtisadi təhlilin funksiyasıdır
- ☐ iqtisadi təhlilin məzmunudur

- ☐ iqtisadi təhlilin prinsipidir
-

Sual: Verilmiş effektivliyin təmin olunması və sonuncu maliyyə nəticələrinin qiymətləndirilməsi : (Çəki: 1)

- ☐ iqtisadi təhlilin prinsipidir
☒ iqtisadi təhlilin vəzifəsidir
☐ iqtisadi təhlilin funksiyasıdır
☐ iqtisadi təhlilin məzmunudur
☐ iqtisadi təhlilin amilidir
-

Sual: İdarəetmə qərarları optimallığının yoxlanılması : (Çəki: 1)

- ☐ iqtisadi təhlilin prinsipidir
☐ iqtisadi təhlilin amilidir
☒ iqtisadi təhlilin vəzifəsidir
☐ iqtisadi təhlilin məzmunudur
☐ iqtisadi təhlilin funksiyasıdır
-

Sual: İdarəetmə təhlilin metodikası aşağıdakının informasiya tələblərindən asılı olaraq formalaşır : (Çəki: 1)

- ☐ vergi orqanlarının
☐ auditorların
☒ təşkilatın rəhbərliyinin
☐ kredit təşkilatlarının
☐ tədarükçülərin
-

Sual: Biznes - planların onların işlənilib hazırlanma prosesində elmi - iqtisadi əsaslandırılmasının artırılması : (Çəki: 1)

- ☐ iqtisadi təhlilin funksiyasıdır
☐ iqtisadi təhlilin məzmunudur
☐ iqtisadi təhlilin prinsipidir
☐ iqtisadi təhlilin amilidir
☒ iqtisadi təhlilin vəzifəsidir
-

Sual: Əməyin məhsuldarlığı aşağıdakılara aiddir : (Çəki: 1)

- ☐ iqtisadi təhlil üsullarına
☒ iqtisadi təhlil obyektlərinə
☐ iqtisadi təhlil amillərinə
☐ iqtisadi təhlil ehtiyatlarına
☐ iqtisadi təhlil subyektlərinə
-

Sual: Verilmiş effektivliyin təmin olunması və sonuncu maliyyə nəticələrinin qiymətləndirilməsi aşağıdakına aiddir : (Çəki: 1)

- ☐ iqtisadi təhlilin funksiyalarına
☐ iqtisadi təhlilin məzmununa

- ☒ iqtisadi təhlilin vəzifələrinə
 - ☐ iqtisadi təhlilin prinsiplərinə
 - ☐ iqtisadi təhlilin amillərinə
-

Sual: Mövcud olan alternativlərdən işgüzar qərarların optimal variantlarının seçiminin əsaslandırılması aşağıdakılara aiddir : (Çəki: 1)

- ☒ iqtisadi təhlilin vəzifələrinə
 - ☐ iqtisadi təhlilin prinsiplərinə
 - ☐ iqtisadi təhlilin amillərinə
 - ☐ iqtisadi təhlilin ehtiyatlarına
 - ☐ iqtisadi təhlilin məzmununa
-

Sual: Təşkilatın maliyyə-iqtisadi təhlilinin əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐ biznes planlaşdırmanın məlumatları;
 - ☐ idarəetmə uçotunun məlumatları;
 - ☒ maliyyə əmsalları;
 - ☐ mühasibat uçotu məlumatları;
 - ☐ operativ uçot məlumatları.
-

Sual: Mühasibat (maliyyə) hesabatının üfiqi təhlili nə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☒ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsini;
 - ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
 - ☐ hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə dinamika əsas meylinin müəyyən edilməsi;
 - ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
 - ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
-

Sual: Mühasibat (maliyyə) hesabatının şaquli təhlili nə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☐ hesabat göstəricilərinin dinamikasının- əsas meylinin müəyyən olunmasını;
 - ☐ hesabatın hər bir maddəsinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsini;
 - ☒ hesabatın hər bir maddəsinin xüsusi çəkisinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsi;
 - ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
 - ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
-

Sual: Mühasibat (maliyyə) hesabatının trend təhlili nəyi xarakterizə edir? (Çəki: 1)

- ☐ hesabatın hər bir maddəsinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsini;
 - ☐ hesabatın hər bir maddəsinin xüsusi çəkisinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsi;
 - ☒ hesabat göstəricilərinin dinamikasının- əsas meylinin müəyyən olunmasını;
 - ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
 - ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
-

Sual: Maliyyə (xarici) təhlil nəyi əsaslandırmaq üçün aparılır? (Çəki: 1)

- ☐ təşkilatın daxili xidməti üçün;

- ☐ xarici istifadəçiləri məlumatlandırmaq üçün;
 - ☐ nəticə göstəricisinə təsir edən amillərin əsaslandırılması üçün;
 - ☒ maliyyə xarakterli idarəetmə qərarlarının əsaslandırılması üçün;
 - ☐ proqnozların hazırlanması üçün.
-

Sual: İdarəetmə təhlilinin obyektinə nə hesab olunur? (Çəki: 1)

- ☐ maliyyə sabitliyi;
 - ☒ məhsulun maya dəyəri;
 - ☐ cari likvidlik əmsalı;
 - ☐ kapitalın dövr etməsi əmsalı;
 - ☐ maliyyə riski əmsalı.
-

Sual: Səhmdarların, kreditorların, investorların sifarişləri ilə aparılan təhlil necə adlanır? (Çəki: 1)

- ☐ idarəetmə təhlili;
 - ☐ daxili maliyyə təhlili;
 - ☒ xarici maliyyə təhlili;
 - ☐ ekspress təhlil;
 - ☐ marjinal təhlil.
-

Sual: Təhlil ümumilikdə nəyi səciyyələndirir? (Çəki: 1)

- ☒ tamın hissələrə bölünməsinə;
 - ☐ hissələrin tamda cəmlənməsinə;
 - ☐ kəmiyyətdən keyfiyyətə keçidi;
 - ☐ keyfiyyətdən kəmiyyətə keçidi;
 - ☐ göstəricilərin dinamikasının öyrənilməsinə..
-

Sual: Baş vermiş təsərrüfat prosesi məlumatları əsasında planın icrasına nəzarət məqsədi ilə aparılan təhlil necə adlanır? (Çəki: 1)

- ☐ qabaqcadan;
 - ☒ sonradan;
 - ☐ marjinal;
 - ☐ operativ;
 - ☐ keyfiyyət.
-

Sual: İqtisadi təhlilin məzmununda aşağıdakı hansı tərkib hissələr fərqləndirilir: (Çəki: 1)

- ☐ təşkilatın idarə olunması;
 - ☐ maliyyə təhlili;
 - ☐ mühasibat uçotunun nəzəriyyəsi;
 - ☐ iqtisadi təhlilin nəzəriyyəsi;
 - ☒ idarəetmə təhlili;
-

Sual: İdarəetmə sistemində toplanan bütün informasiya nəyi təşkil edir: (Çəki: 1)

- ☐ informasiya təminatını;

- ☒ informasiya bazasını;
- ☐ məsələlərin informasiya ilə müşayət olunmasını;
- ☐ xarici informasiyanı;
- ☐ doğru cavab yoxdur.

Sual: Determinləşdirilmiş amilli təhlilin aparılması nəyin tətbiq olunmasını nəzərdə tutur? (Çəki: 1)

- ☐ statistik müşahidənin təşkilini;
- ☒ kütləvi məlumatların işlənməsində xüsusi proqram vasitələrinin tətbiqini;
- ☐ tədqiqat proqramlarının hazırlanmasını;
- ☐ hesablamalar üçün kalkulyatorun tətbiq olunması;
- ☐ doğru cavab yoxdur.

Bölmə: 0202

Ad	0202
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi təhlilin prinsiplərindən biri aşağıdakıdır : (Çəki: 1)

- ☐ retrospektivlik
- ☐ dəyər qiyməti
- ☐ münasiblik
- ☒ sistemlik
- ☐ həqiqiqlik

Sual: İqtisadi təhlildə təsir qüvvəsi prinsipi aşağıdakını ifadə edir : (Çəki: 1)

- ☒ təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedişinə təsir etməlidir
- ☐ tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
- ☐ konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat efekt verməlidir
- ☐ hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir
- ☐ o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır

Sual: İqtisadi təhlildə effektivlik prinsipi aşağıdakını ifadə edir : (Çəki: 1)

- ☐ təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedişinə təsir etməlidir
- ☐ tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı

- ☒ konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat efekt verməlidir
 - ☐ hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir
 - ☐ o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
-

Sual: Müəssisələrin təsərrüfat fəaliyyətinin iqtisadi nəticələri aşağıdakıya aiddir: (Çəki: 1)

- ☒ iqtisadi təhlil obyektləri
 - ☐ iqtisadi təhlil üsulları
 - ☐ iqtisadi təhlil subyektləri
 - ☐ iqtisadi təhlil metodikası elementləri
 - ☐ iqtisadi təhlil funksiyaları
-

Sual: İqtisadi təhlilin tədqiq etdiyi ən əsas, ümumiləşdirən və əhəmiyyətli şey : (Çəki: 1)

- ☒ təsərrüfat proseslərin hərəkəti
 - ☐ idarəetmə qərarı
 - ☐ təsərrüfatdaxili ehtiyatların axtarışı
 - ☐ mühasibat hesabatının tərtib edilməsi
 - ☐ istehsal prosesin idarə olunması
-

Sual: Xarici amillər, müəssisənin təsərrüfat fəaliyyətinə daim təsir edərək : (Çəki: 1)

- ☐ müəssisənin daxilində müxtəlif iqtisadi göstəricilərin kəmiyyətini dəyişdirirlər
 - ☐ zəruri idarə qərarların qəbul olunmasına səbəb olurlar
 - ☐ müəssisənin konkret fəaliyyəti ilə bağlıdırlar və tamfaktore ondan asılıdırlar
 - ☒ iqtisadi qanunların təsirlərini əks etdirirlər
 - ☐ iqtisadi təhlilin məzmunu ilə bağlıdırlar
-

Sual: İqtisadi təhlilin vəzifəsi aşağıdakıdır : (Çəki: 1)

- ☒ biznes - plan və normativlərin əsaslandırılmasının artırılması
 - ☐ müəssisədə biznes - plan və normativlərin tərtib olunması
 - ☐ istehsal xərclərin smetalarının işlənilib hazırlanması və təsdiq olunması
 - ☐ maliyyə və istehsal büdcələrinin işlənilib hazırlanması
 - ☐ dövriyyə və dövriyyədən kənar aktivlərin dəyərlərinin qiymətləndirilməsi
-

